

ÜMUMİ TARİX

DƏRSLİK

8



Azərbaycan Respublikasının Dövlət Himni

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınlı məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

YAQUB MAHMUDLU, TOFIQ NƏCƏFLİ,
LEYLA HÜSEYNOVA, GÜNTƏKİN NƏCƏFLİ,
BABƏK XUBYAROV, SABİR AĞAYEV,
AMƏNƏ KƏRBALAYEVA

Ümumtəhsil
məktəblərinin

8

-ci sinfi üçün

ÜMUMİ TARİX fənni üzrə
DƏRSLİK

Bu nəşrlə bağlı irad və təkliflərinizi
aspoligraf.ltd@gmail.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!



«ASPOLIQRAF»

DƏRSLİKDƏ İSTİFADƏ OLUNMUŞ ŞƏRTİ İŞARƏLƏR

Əvvəlki dövrün qısa xülasəsi



Mövzuya dair motivasiya suali



Açar sözlər

Düşündürücü suallar



Sual və tapşırıqlar

KİTABIN İÇİNDƏKİLƏR

XVII-XVIII ƏSRLƏRDƏ
ŞƏRQDƏ NƏLƏR
BAŞ VƏRDİ?

1. Azərbaycan Səfəvi imperiyası yeni dövrün astanasında	7
2. Nadir şah Əfşar imperiyası	11
3. Qacarlar imperiyasının yaranması	16
4. Böyük Moğol imperiyasının parçalanması	20
5. Çin – «Qapalı ölkə»	25
6. «Gündoğan ölkə»	31
7. Şərq xalqlarının mədəniyyəti	35

TÜRK DÜNYASI VƏ
QAFQAZ XALQLARI
XVII-XVIII ƏSRLƏRDƏ

8. Yeni dövrə köhnə qaydalarla daxil olan imperiya ..	39
9. Osmanlı dövlətinin beynəlxalq nüfuzunun zəifləməsi	44
10. Avropa dövlətlərinin Osmanlı imperiyasını bölüştürmək planları	48
11. Mərkəzi Asiya xanlıqları	53
12. Volqaboyu, Ural və Sibir türkləri	58
13. Şimali Qafqaz yeni dövrün astanasında	62
14. Cənubi Qafqaz məkrli planların hədəfində	67
15. Türk və Qafqaz xalqlarının mədəniyyəti	72

AVROPA VƏ AMERİKA
XVII-XVIII ƏSRLƏRDƏ

16. İngiltərə burjua inqilabı və vətəndaş müharibəsi ..	77
17. İngiltərədə parlamentli monarxiyanın qurulması ..	82
18. Dünyanın ilk sənaye dövləti	87
19. Şimali Amerikada «Yeni İngiltərə»	91
20. Amerika Birləşmiş Ştatlarının yaranması	95
21. Fransa inqilabının müjdəciləri	99
22. Jirondistlər və yakobinçilər	102
23. Termidorçular və Napoleon Bonapart	108
24. Rusiya yeni dövrün astanasında	113
25. İsti dənizlərə çıxmaq uğrunda mübarizə	118
26. Avropa və Amerika mədəniyyəti	123

Əziz məktəblilər!

Siz 7-ci sinif «Ümumi tarix» dərsliyinizdən V—XVI əsrlərdə feodal münasibətlərinin yaranması və inkişafı fonunda Şərqdə və Avropada mərkəzləşmiş dövlətlərin necə formalasdığını öyrəndiniz. Feodalizm Şərqdən başladı və ilk mərkəzləşmiş dövlətlər də burada yarandı. Şərqdən sonra Avropa öz tarixinin feodalizm mərhələsinə daxil oldu. Avropada feodal münasibətləri daha sürətlə inkişaf etdi, bir-birinin ardınca mərkəzləşmiş dövlətlər yarandı və çox çəkmədən qüdrətli dövlətlərə çevrildi. Onlar arasındaki müharibələr, işgallar dünya xalqlarını məhrumiyyətlərlə üz-üzə qoydu, lakin bütün bunlar inkişafın qarşısını ala bilmədi. Yeni coğrafi kəşflər, elmin, texnikanın inkişafı insanların həyatını dəyişdi. Yeni münasibətlər — kapitalist münasibətləri yaradıqda və inkişaf etməyə başladı. Dünya yeni tarixi mərhələyə qədəm qoydu.

Bu dərslikdə XVII—XVIII əsrlərdə burjuaziyanın və yeni ictimai münasibətlərin yaranmasından və dünya dövlətlərində baş verən hadisələrdən bəhs ediləcək. Bir çox tarixçilər bu dövrü Yeni dövr adlandırırlar. Dərslik sizə dünya şöhrətli tarixi şəxsiyyətlərlə tanış edəcək. Siz yeni dövrdə dünya dövlətləri arasındaki münasibətlərin başqa müstəviyə keçməsini müşahidə edəcəksiniz. Elə bir müstəviyə ki, burada «parçala və hökm sür» siyasəti, işgalçı məqsədlər artıq dövlətlərin qarşılıqlı münasibətlərinin əsas istiqamətlərinə çevrilir, dünyanın bir çox ölkələri işgalçılara və işgal hədəflərinə ayrılır. Bu ölkələrin arasında Azərbaycan da vardır. Dərslik sizə dünyadan Azərbaycana baxmağa və həmin dövrlərdə Azərbaycanın dünyadakı yerini görməyə imkan yaradacaq. Sizə yeni dərs ilində uğurlar arzusu ilə...

Müəlliflər

XVII–XVIII ƏSRLƏRDƏ ŞƏRQDƏ NƏLƏR BAŞ VERDİ?

1. AZƏRBAYCAN SƏFƏVİ İMPERİYASI YENİ DÖVRÜN ASTANASINDA

XVI əsrin sonlarında Şərqiən ən böyük imperiyalarından biri olan Azərbaycan Səfəvi dövləti Osmanlılarla müharibədə məğlub oldu və ərazilərinin bir hissəsini itirdi. Şah I Abbas dövlətin tarixi sərhədləri ni bərpa etmək üçün müharibəyə başladı. 1603–1612-ci illərin Səfəvi–Osmanlı müharibəsi Azərbaycan ərazisinin tamamilə azad olunması ilə başa çatdı.

XVII əsrin birinci rübündə Azərbaycan Səfəvi imperiyasının keçmiş qüdrəti bərpa olundu.

Səfəvi dövlətinin öz qüdrətini bərpa etməsi ilə ətraf ölkələrin həyatında hansı dəyişikliklər baş verdi?



Azərbaycan Səfəvi imperiyası, Şah I Abbas, Təbriz, İsfahan, Nadir xan Əfşar

İqtisadi vəziyyət. Şah I Abbasın ölümündən sonra taxta çıxan Şah Səfinin (1629–1642) Osmanlı dövləti ilə Qəsri-Sirin sülhünü (1639) bağlaması dağıdıcı müharibəni dayandırdı. Bu, ölkədə kənd təsərrüfatının, sənətkarlığın və ticarətin inkişafına hərtərəfli şərait yaratdı. Qonşu dövlətlərlə qarşılıqlı əlaqələr sürətlə inkişaf etməyə başladı. Volqa–Xəzər ticarət yolunda hərəkət canlandı. Avropa ölkələri ilə iqtisadi və siyasi əlaqələr gücləndi. Beynəlxalq ticarət yolları üzərində yerləşən şəhərlərdə böyük canlanma hiss edilirdi. Sənətkarlıq və ticarət mərkəzləri kimi məşhur olan Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Ərəş, İsfahan, Həmədan və digər



Volqa–Xəzər ticarət yolu.
XVII əsr alman səyyahi Adam Oleari səyahətini bu yolla gerçəkləşdirmişdi.

1. Azərbaycan Səfəvi imperiyası yeni dövrün astanasında

şəhərlər Avropanın və Asiyənin bir çox ölkələri ilə ticarət əlaqələri qurmuşdu.

Iqtisadi inkişaf nə üçün şəhərlərdə özünü göstərirdi?

Ölkədə bir çox sənət sahələri inkişaf etmişdi. Bunlardan xalçaçılıq özünün yüksək zirvəsinə çatmışdı. Toxunan xalçalar, əsasən, Avropa tacirlərinə satılırdı. Səfəvi dövlətinin əsas xalçaçılıq

Azərbaycan Səfəvi dövləti
(Şah I Abbas və varisləri dövründə, 1587–1736-cı illər)



mərkəzlərindən biri Azərbaycan idi. Lakin XVII əsrin sonlarında ənənəvi ticarət yolları dəyişdiyi üçün imperiyanın ərazisindən keçən tranzit yolları da öz əhəmiyyətini itirdi.

Ənənəvi ticarət yolları hansı səbəbdən dəyişdi?

Ölkə iqtisadiyyatında aparıcı yerlərdən birini tutan ipək ticarətinin zəifləməsi iri şəhərlərin beynəlxalq ticarətdəki rolunu da zəiflətdi. Bu səbəbdən ölkənin iqtisadi vəziyyəti pisləşməyə başladı. Dövlətin iqtisadi vəziyyətindəki bu geriləmə ölkədə ictimai həyatın bütün sahələrinə mənfi təsir göstərdi. Ölkədə iqtisadi vəziyyətin gərginləşməsi siyasi böhranın da dərinləşməsinə səbəb oldu.

Səfəvi dövlətinin zəifləməsi və süqutu. Şah I Abbasdan sonra hakimiyyətə gələn şahzadələrin dövlət işlərindən uzaq tutulması onların dövləti idarə etməsini çətinləşdirirdi. Bu isə Səfəvi dövlətinin daha da zəifləməsinə gətirib çıxardı.

Xalq kütlələrinin yerli hakimlərə və mərkəzi hakimiyyətə qarşı çıxışları ölkəni bürüdü. Mərkəzi hakimiyyət zəiflədiyinə görə dövlətin əksər vilayətlərində eyni vaxtda baş verən üsyənləri yatarımaq mümkün olmadı.

1722-ci ildə əfqanlar İsfahanı ələ keçirdi. Şah Sultan Hüseyn (1694–1722) Mir Mahmudun xeyrinə hakimiyyətdən əl çəkdi.

Hakimiyyətin zəifləməsi Osmanlı və Rusiya dövlətlərinin Səfəvi torpaqlarına müdaxiləsinə şərait yaratdı. Səfəvi dövlətinin torpaqlarının bölüşdürülməsi uğrunda başlayan Osmanlı–Rusiya danışıqları 1724-cü ilin iyununda **İstanbul** müqaviləsinin bağlanması ilə başa çatdı. Müqavilənin şərtlərinə əsasən Azərbaycan ərazisi iki dövlət arasında bölüşdürüldü.

XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin ərazisinin bir hissəsini əfqanlar, digər hissəsini isə Osmanlılar və ruslar tutmuşdu.



Tanınmış alman rəssamı
Hans Holbeinin «Səfirlər» əsərində
Azərbaycan xalçası da təsvir olunmuşdur
(əsərdən fragment)

1. Azərbaycan Səfəvi imperiyası yeni dövrün astanasında

Səfəvi dövlətinin belə çətin zamanında görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar əfqanlara qarşı müharibədə qalib gəldi. Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlar uğurla başa çatdırıldı. Rusiya və Osmanlı dövləti Səfəvilərdən aldığı əraziləri geri qaytardı.

Beləliklə, Səfəvi dövlətinin sərhədləri bərpa olundu, lakin çox keçmədi ki, Səfəvi sülaləsi hakimiyyətdən uzaqlaşdırıldı və Səfəvi dövləti süqut etdi.




1. XVII əsrin ortalarında Azərbaycan Səfəvi dövlətində iqtisadiyyatın canlanmasına təsir edən amilləri təhlil edin.
2. Sxemi dəftərinizə çəkin. Səfəvi dövlətində beynəlxalq ticarət yolları üzərində yerləşən şəhərlərin adlarını yazın.



3. Ənənəvi ticarət yollarının dəyişməsinin iqtisadi böhranla əlaqəsi nədən ibarətdir?
4. Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və süqut etməsinin səbəblərini izah edin.
5. Azərbaycan Səfəvi dövlətində baş vermiş hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənləşdirən xronoloji cədvəl tərtib edin.
6. Azərbaycan Səfəvi dövlətinin ərazisində baş verən sərhəd dəyişikliklərini xəritə əsasında təsvir edin.

XRONOLOGİYA



2. NADİR ŞAH ƏFŞAR İMPERİYASI

Səfəvi imperiyasının tarixi sərhədləri bərpa edilsə də, Səfəvi dövləti əvvəlki qüdrətini qaytara bilmədi. Osmanlılarla bağlanmış Bağdad sazişindən cəmi üç il sonra Səfəvi sülaləsi hakimiyyətdən kənarlaşdırıldı. Beləliklə, Şərqi ən qüdrətli dövlətlərindən biri olmuş Səfəvilər dövlətinin 235 il davam edən mövcudluğuna son qoyuldu.

Səfəvi sülaləsi nə üçün və kim tərəfindən devrildi?



Muğan, Dehli, Xorasan, Nadir şah, Hindistan, Əfqanıstan

Yadelli təcavüzkarlara qarşı mübarizə. Muğan qurultayı. Görkəmli Səfəvi sərkərdəsi Nadir xan Əfşarın əfqanlırlara və Osmanlılara qarşı uğurlu mübarizə aparması onun xalq arasında nüfuzunu artırdı. Bu, II Təhmasibin narahatlığına səbəb oldu. O öz nüfuzunu qaldırmaq üçün 1731-ci ildə Osmanlılar üzərinə hücuma keçdi, lakin niyyəti baş tutmadı. II Təhmasib İrəvan yaxınlığında ağır məğlubiyyətə uğradı. O, Osmanlı dövləti ilə sülh bağłasa da, Səfəvi torpaqlarının itirilməsi ilə barışmalı oldu. Bu, onun dövlət işlərində böyük nüfuza sahib olan Nadir xan tərəfindən hakimiyyətdən kənarlaşdırılması və azyaşlı oğlu III Abbasın şah elan olunması ilə nəticələndi. Real hakimiyyət şahzadənin qəyyumu olan Nadir xanın əlinə keçdi.


Nadir xanın nüfuzunun artmasının səbəbi nə idi? Real hakimiyyətin Nadir xanın əlinə keçməsinin səbəbini izah edin.

Öz nüfuzundan istifadə edən Nadir xan 1736-ci ildə **Muğan** qurultayını çağırırdı. Qurultayda



Nadir şah Əfşarın abidəsi.
İran İslam Respublikası

2. Nadir şah Əfşar imperiyası



Muğan qurultayı. Nadir şah Əfşarin şah elan olunması

Nadir xan dövlət başçısı — *şah* seçildi.

Nadir şahın hakimiyyəti dövründə (1736–1747) ölkədə ara müharibülləri kəsildi. İri tayfa başçılarının müqaviməti qırıldı və onlar mərkəzi hakimiyyətə tabe edildi. Mərkəzi hakimiyyəti möhkəmləndirmək məqsədilə islahatlar keçirildi. Dində sünni-şıə parçalanmasını ləğv etmək üçün tədbirlər görüldü.

Əfşarlar imperiyasının genişləndirilməsi. Nadir şah dövlətin sərhədlərini genişləndirmək, hərbi yürüşlər hesabına xəzinəni doldurmaq istəyirdi. Bu məqsədlə o, Əfqanistana yürüş etdi. Büyük Moğol imperatoru Məhəmməd şahı əfqanlara sığınacaq verməkdə günahlandıran Nadir şah Hindistana yürüşə başladı.

Nadir şahın Moğol imperatoru Məhəmməd şahı günahlandırmaya səbəbi nə idi?

Hindistana çatanda Nadir şaha xəbər verdilər ki, Moğol hökmərinin elçisi onunla görüşmək istəyir. Nadir şah Moğol hökmədarı Məhəmməd şahın elçisini qəbul etdi. Elçi söylədi ki, Moğol

imperatoru Nadir şahın yürüş etməkdə məqsədinin nə olduğunu bilmək istəyir. Nadir şah elçiyyə bildirdi ki, «Məhəmməd şahın sualına Dehlidə şəxsən özüm cavab verəcəyəm».

Nadir şah elçiyyə verdiyi cavabla nə demək istəyirdi?

Nadir şah 1739-cu ildə Moğol imperatoru Məhəmməd şahla Karnal düzündə qarşılaşdı. Əfşar-türk ordusu ilk dəfə




Nadir şah döyüşdə

idi ki, fillərlə qarşılaşırdı, amma Nadir şahın tədbiri qələbəni təmin etdi. Nadir şahın əmri ilə döyüş başlayan kimi qoşun hissələri dəvələr üzərində qatran və yandırıcı maddələrlə doldurulmuş kuzələri yandıraraq düşmən üzərinə hərəkət etdilər. Vahiməli səslərdən və pis qoxudan dəhsətə gələn fillər irəliyə doğru hərəkət edə bilməyib geri döndü və Moğol ordusunu ayaqladı. Bundan istifadə edən Nadir şahın süvariləri hücuma keçdilər. Aramsız top atəsi ilə Moğol qoşunları dağıdıldı. Büyük



Nadir şah Moğol hökmdarı Məhəmməd şah üzərində qələbədən sonra





«Kuh-i-nur»



Nadir şahın İstanbulun
Topkapı Muzeyində
saxlanılan taxtı

itki verən Moğol qoşunu ruhdan düşüb hökmdardan təslim olmayı tələb etdi. Məhəmməd şah elçi göndərib sülh müqaviləsi bağlamağı təklif etdi və şəxsən özü Nadir şahın hüzuruna gəldi. Sülh müqaviləsinin şərtlərinə görə, Hind çayından qərbədəki ərazilər Nadir şahın imperiyasına daxil edildi.

Nadir şah Dehliyə daxil oldu. Adına məscidlərdə xütbə oxundu. Elə həmin gün Moğol hökmdarının sarayında ziya-fət təşkil olundu. Moğolların xəzinəsi Nadir şaha təhvil verildi. Moğol imperatorunun daş-qasıla bəzədilmiş qızıl taxtı və dünyanın ən məşhur brilyantlarından biri olan «**Kuh-i-nur**» da Nadir şaha hədiyyə edildi. Beləliklə, Azərbaycan Əfşarlar imperiyasının sərhədləri şərqdə Hind çayına kimi genişləndi.

Moğol imperatoru ilə bağlanmış sülh müqaviləsinin şərtlərinin Azərbaycan üçün nə kimi əhəmiyyəti vardır?

1740-cı ildə Nadir şah Türküstana yürüşə hazırlaşmağa başladı. Yürüşə səbəb Türküstan hakimi İlbas xanın Xorasana talançı basqınlarının qarşısını almaq idi.

Müqavimət göstərməsinə baxmayaraq, Xivə xanı məğlub oldu və Nadir şahın hakimiyyətini qəbul etdi. Buxara xanı da Nadir şahın hakimiyyətini qəbul etdi.

Bundan sonra Nadir şah Mərvdən keçməklə öz doğma yurduna qayıtdı. Burada özü üçün məqbərə tikilməsinə göstəriş verdi. Nadir şah 1743–1746-ci illərdə Osmanlı imperiyası ilə apardığı müharibədə bir sıra yeni uğurlar qazandı, lakin bu müharibələr ölkə iqtisadiyyatına ağır zərbələr vurdu. Gündən-günə artırılan vergilər ölkədə üsyanlara səbəb oldu.

Ömrünün son illərində yaratdığı böyük imperianın çökməməsi üçün çalışan Nadir şahın tətbiq etdiyi sərt cəza tədbirləri üs-


yanlar dalğasının genişlənməsinə təkan verdi. 1747-ci ildə Nadir şah saray əyanlarının sui-qəsdi nəticəsində öldürüldü. Ölkədə daxili çekişmələr və mərkəzi hakimiyyət uğrunda mübarizə kəskinləşdi.

Böyük Azərbaycan sərkərdəsi Nadir şah Əfşar sərkərdəlik istedadı ilə dünya fatehləri arasında özünəməxsus yer tutur. Təsadüfi deyildir ki, hərbi uğurlarına və böyük strateq olduğuna görə onu Şərqi İsgəndəri və Napoleonu adlandırmışlar.

Sizcə, nə üçün Nadir şahı Avropanın məşhur fatehləri ilə müqayisə edirlər?




1. Nadir şahın islahatlar həyata keçirməkdə məqsədi nə idi?
2. Araşdırma aparın: Nadir şahın dövrün ən məşhur fatehlərindən biri olduğunu sübut etməyə çalışın.
3. Nadir şahın fəthlərinin (fəth etdiyi ölkələri və şəhərləri göstərməklə) sxemini dəftərinizə çəkib doldurun.



4. Əfşarlar imperiyasının ərazisini müasir xəritədə göstərin.
5. Dəftərinizdə Əfşarlar imperiyasının ərazilərinin xəritəsini çəkməyə çalışın.

XRONOLOGİYA



3. QACARLAR İMPERİYASININ YARANMASI

Nadir şahın öldürülmesinden sonra Əfşarlar imperiyasında mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda kəskin mübarizə başladı. Bu mübarizə Azərbaycan-türksoylu Qacarlar, Əfşarlar və farsmənşəli Zəndlər arasında gedirdi.

Necə oldu ki, bu mübarizədə Qacarlar sülaləsi qalib gəldi? Ağa Məhəmməd xan Qacar Cənubi Qafqaza nə üçün yürüş etdi?



Qacarlar dövləti, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar, Cənubi Qafqaz, Kərim xan Zənd

Hakimiyyət uğrunda mübarizə. Qacarlar hələ Nadir şahın dövründə Məhəmməd Həsən xanın başçılığı altında üsyən qaldı-raraq Astarabad və Mazandaranı ələ keçirmişdilər, lakin onlar az sonra məğlub oldular. Nadir şahın öldürülmesindən sonra Məhəmməd Həsən xan itirdiyi əraziləri geri qaytardı. Mərkəzi İranda isə farsmənşəli Zəndlər də hakimiyyət uğrunda mübarizəyə qoşuldular. Mərkəzi və Qərbi İran Kərim xan Zəndin hakimiyyəti altına keçdi.

Məhəmməd Həsən xan Kərim xanı məğlub edərək Mərkəzi İrana çəkilməyə vadə etdi, lakin o, 1759-cu ildə Sarı şəhəri yaxınlığındakı döyüsdə öldürüldü.

Siyasi hakimiyyət uğrunda gedən mübarizənin Azərbaycan üçün müsbət və mənfi nəticələri nədən ibarət idi?

Uzunmüddətli mübarizədən sonra Kərim xan Zənd Azərbaycanın cənubunda Urmiya xanı Fətəli xan Əfşarı məğlub edərək Təbrizi, Marağanı və Azərbaycanın bir sıra bölgələrini özünə tabe etdi. Kərim xan Qacarlarla Əfşarlar arasındakı ixtilaflardan istifadə edərək İranda faktiki olaraq hakimiyyəti ələ keçirdi. Buna baxmayaraq, o, türksoylu əhalini narazı salmamaq üçün şah tituluna iddia etməyərək dövləti Səfəvilərin adından idarə edirdi. Kərim xan Zəndin hakimiyyəti üçün ən böyük təhlükə Qacarlar idi. Ona görə də Qacarlarla Zəndlər arasında mübarizə səngimək bilmirdi.

Nə üçün Kərim xan Zənd dövləti Səfəvilərin adından idarə edirdi? Fikirlərinizi əsaslandırın.

Qacarlar dövlətinin yaranması. 1779-cu ildə Kərim xan Zəndin ölümündən sonra hakimiyyət uğrunda mübarizə daha da kəskinləşdi.

Astarabadda Məhəmməd Həsən xanın ailəsində doğulan Ağa Məhəmməd xan Qacarların başçısı oldu. Bundan sonra Qacarlar daha da gücləndilər. Ağa Məhəmməd xan Qacar XVIII əsrin sonlarında bir sıra əraziləri öz hakimiyyəti altına aldı. Ardınca isə Tehranı öz iqamətgahına, sonralar isə dövlətinin paytaxtına çevirdi.

1785-ci ilin sonunda Ağa Məhəmməd xan Qacar Zəndlər üzərində qələbə çaldı. Bundan sonra Azərbaycanın cənubunda, Mərkəzi İranda bir sıra müstəqil xanlıqlar Qacarların hakimiyyətini qəbul etdirilər.

Ağa Məhəmməd xan Qacar keçmiş Səfəvi və Əfşar imperiyalarının tarixi sərhədlərini tamamilə bərpa etmək istəyirdi. Bunun üçün 1795-ci ilin yazında Cənubi Qafqaza hərbi yürüşə başladı. İrəvan ələ keçirildi, Şuşa mühəsirəyə alındı. Şuşa qalasının 33 günlük mühəsirəsi bir nəticə vermədi. Ağa Məhəmməd xan Qacar Şuşada vaxt itirməyib Tiflis üzərinə hücum etdi və şəhəri ələ keçirdi.



Ağə Məhəmməd şah Qacar



Ağə Məhəmməd şah döyüşdə

Ağa Məhəmməd xan Qacar Cənubi Qafqaza yürüş etməklə nəyə nail olmaq istəyirdi?

Ağa Məhəmməd xan Qacar 1796-cı ildə tacqoyma mərasimi keçirərək şahlıq taxtında əyləşdi. Bununla və qonşu ölkələrdə növbəti Azərbaycan—türk sülaləsinin — Qacarların hakimiyyəti dövrü başlandı. Bu dövr 1796-ci ildən 1925-ci ilə qədər davam etdi.

Ağa Məhəmməd şah Qacar bölgədə baş verən hadisələri diqqətlə izləyirdi. Rusyanın bütün Qafqazı ələ keçirməyə çalışdığını gördü. Rusyanın keçmiş Səfəvi və Əfşar imperiyalarının tarixi ərazilərinə yiyələnməsinə mane olmaq məqsədilə Ağa Məhəmməd şah Qacar ikinci dəfə Cənubi Qafqaza yürüş etdi, lakin 1797-ci ildə Şuşada sui-qəsd nəticəsində öldürülən Ağa Məhəmməd şah Şimali Azərbaycan torpaqlarını öz dövlətinin tərkibinə qata bilmədi.

Qacarlar dövləti Avropa dövlətlərinin işgalçılıq planlarında. Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra İngiltərə, Fransa və Rusyanın Asiyada yeni müstəmləkələr uğrunda rəqabəti daha da gücləndi.



İngiltərə nümayəndə heyəti Qacarlar sarayında (miniatür rəsm)


1801-ci ildə İngiltərə nümayəndə heyəti ilə Fətəli şah arasında siyasi və ticarət müqavilələri imzalandı. Bu müqavilə ilə Qacarlar dövlətinin İngiltərədən asılılığının əsası qoyuldu.



1. Kərim xan Zənd hakimiyyətini möhkəmləndirmək məqsədilə hansı tədbirləri görmüşdü?
2. Ağa Məhəmməd şah Qacarın Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək cəhdini qiymətləndirin.
3. 1801-ci ildə İngiltərə ilə Qacarlar dövləti arasında imzalanmış sazişin mənfi və müsbət cəhətlərini izah edin.
4. Ağa Məhəmməd şah Qacarın görkəmli siyasetçi və dövlət xadimi olduğunu faktlarla əsaslandırın.
5. Ağa Məhəmməd şahla Nadir şahın fəaliyyətini müqayisə edin (cədvəli dəftərinizdə çəkin).

Hökmdarlar	Hakimiyyət illəri	Gördüyü işlər	Nəticələri
Nadir şah Əfşar			
Ağa Məhəmməd şah Qacar			

XRONOLOGİYA



4. BÖYÜK MOĞOL İMPERİYASININ PARÇALANMASI

Böyük Moğol imperiyasının hakimiyyəti altında olan Hindistan qədim dövrlərdən öz zəngin sərvəti ilə Avropa ölkələrinin diqqətini cəlb edirdi. Avropa dövlətləri Hindistanın sərvətlərinə sahib olmağa can atırdılar. Bu baxımdan ingilislər daha fəal idilər. Xarici dövlətlərin maraqları Moğol imperiyasının parçalanmasını sürətləndirdi.

İngilislərin Hindistana marağı bu ölkənin tarixi təleyinə necə təsir göstərdi?



 Maratxlar, Dehli, Panipat döyüşü, Plessi döyüşü, Maysor dövləti

XVII əsrin başlanğıcında Hindistanda ictimai həyat və iqtisadi vəziyyət. XVII əsrin başlanğıcında o zaman Hindistani idarəedən Böyük Moğol – türk imperiyasında çoxlu iri və xırda feodal knyazlıqlar yaranmışdı. Kasta quruluşu cəmiyyətin inkişafına mane olurdu. Bütün bunlara baxmayaraq, Hindistan əhalisi həm əkinçilikdə, həm də sənətin müxtəlif sahələrində xeyli uğur qazanmışdı. Sənətkarlar yun, ipək və zərif pambıq parçalar toxuyurdular. Daxili ticarət canlanırdı. Şəhərlər sənətkarlıq və ticarət mərkəzlərinə çevrilirdi.

Mülki və hərbi hakimiyyətdə yüksək vəzifələrin hamısı müsəlman – türk əyanlarının əlində cəmlənmişdi.

Sizca, yüksək vəzifələrin müsəlman – türk əyanlarının əlində cəmlənməsi nə ilə bağlı idi?

Ali zümrənin yuxarı təbəqəsini **cagirdarlar*** təşkil edirdi. Sonrakı yerdə **zəmindarlar*** dururdu. Torpaqlar iri feodalların mülkiyyətində idi. Torpaqdan istifadə müqabilində kəndlilər vergini, əsasən, pulla ödəyirdilər.

Həmin dövrdə hind tacirləri karvan yolları vasitəsilə Əfqanistən, Mərkəzi Asiya, İran, Azərbaycan və Həştərxanla geniş ticarət

* **Cagirdar** – şərti torpaq sahibi

* **Zəmindar** – Dehli sultanlığı dövründən hərbi xidmətə görə dövlətdən torpaq alan feodal

əlaqələri yaratmışdır, lakin siyasi pərakəndəlik və knyazlıqlar arasında davam edən daxili müharibələr sosial-iqtisadi inkişafı ləngidir, müstəmləkəçilərin Hindistan uğrunda mübarizəsini asanlaşdırırırdı.

Xarici təcavüzün güclənməsi. Müstəqil dövlətlərin yaranması. Feodal istismarının güclənməsi nəticəsində kəndli təsərrüfatı var-yoxdan çıxırdı. Bu zaman maratxların üsyanı mərkəzi hakimiyyəti xeyli sarsıtdı. 1674-cü ildə paytaxtı Puna şəhəri olan **Maratx dövləti** yarandı. Moğollar bütün qüvvələrini maratxlara qarşı yönəltdi, lakin maratxların müqavimətini qırmaq mümkün olmadı. Bu dövrdə Avropa dövlətlərinin Hindistana müdaxiləsi gücləndi. Holland, ingilis və fransız ticarət şirkətləri Hindistandan ucuz alınan məhsulları Avropada dəfələrlə baha qiymətə sataraq böyük gəlir əldə edirdilər. XVII əsrin əvvəllərində Hindistan uğrunda mübarizəyə İngiltərə, əsrin sonlarında isə Fransa da qoşuldu.

Hindistan uğrunda mübarizənin Avropa ölkələri üçün əhəmiyyəti nə idi?

XVIII əsrin birinci yarısında imperatorluğun daxilində separatçılıq gücləndi. Ayrı-ayrı canişinlər müstəqil hakimlərə çevrildilər.

Nadir şah imperiyası dağıldıqdan sonra Əhməd şah Dürranının başçılığı altında müstəqil Əfqan dövləti yarandı. Hindistan uğrunda müharibəyə başlayan əfqanlar Şimali Hindistanı ələ keçirdilər. Əfqan qoşunlarına qarşı duran başlıca qüvvə maratxlar idи, lakin 1761-ci ildə **Panipat döyüşündə** maratxlar əfqanlara məğlub oldular. Beləliklə, Maratx dövləti bir daha özünə gələ bilmədi. Panipat döyüşü Böyük Moğol imperiyasının da



Əhməd şah Dürrani


Panipat döyüşü

4. Böyük Moğol imperiyasının parçalanması

dağılmasının başlangıcı oldu. Cəmiyyətin müxtəlif sosial qrupları arasındaki ziddiyyətlər, feodal ara mühəribələri ölkənin qüdrətini sarsırdı. Bu da yeni xarici təcavüz üçün uyğun şərait yaratdı. İngilislər və fransızlar Hindistana yiyələnmək uğrunda mübarizəyə başladılar.

Ölkənin işgalinə hansı amillər şərait yaratdı?

Hindistanda aqalıq uğrunda mübarizə. XVIII əsrin ortalarında fransızlar və ingilislər Hindistanı zəiflətmək məqsədilə daxili feodal mühəribələrini qızışdırır, bununla öz mövqelərini gücləndirirdilər. Fransaya məxsus **Ost-Hind kompaniyası** Hindistan ərazilərinin işgalinə daha tez başlamışdı. Hindistandakı fransız mülklərinin general-qubernatoru Hindistanda öz möv-



Böyük Moğol imperiyası XVII–XVIII əsrlərədə


qeyini möhkəmləndirmək məqsədilə hindli əsgərlərdən ibarət **sipahilər** adlanan muzdlu dəstələr yaratdı. Fransızlardan sonra ingilislər də yerli əhalidən silahlı dəstələr yaradaraq onlara Avropa qaydasında hərbi təlim verməyə başladılar. XVIII əsrin ortalarında sənayesinin səviyyəsinə görə fransızlardan irəlidə olan ingilislər Hindistanın zəngin vilayətlərini ələ keçirməyə başladılar. Belə vilayətlərdən biri Benqaliya idi. 1757-ci ildə **Plessi döyüşündə** moğollar qalib gələn ingi-

lislər Benqaliyanı ələ keçirdi. Beləliklə, İngiltərə Hindistanın işğalına başladı. Hindistanın işğalı və idarə olunması Ost-Hind kompaniyasına tapşırıldı.


Hindistanın işğalının Ost-Hind kompaniyasına tapşırılmasının səbəbini nədə görürsünüz?

XVIII əsrin son rübündə Hindistanın cənubundakı Maysor dövləti ingilislərin ölkəni tamamilə işğal etməsinə ciddi maneə idi. Ona görə də ingilislər Maysor hökmdarını müharibəyə cəlb edə bildilər. Otuz ildən artıq davam edən müharibədə ingilislərin güclü artilleriyası qələbəni təmin etdi. Maysor dövləti öz istiqlaliyyətini itirdi.

Beləliklə, XVIII əsrin II yarısında Hindistanın iqtisadi cəhətdən zəngin vilayətləri və cənub hissəsi İngiltərənin müstəmləkəsinə çevrildi.



Plessi döyüşü



Ost-Hind şirkətinin Hindistanın şərqiñdə tikdiyi ilk istehkam




Maysor hökmdarının ingilislərlə görüşü

= 4. Böyük Moğol imperiyasının parçalanması =



1. Maratxların yaratdığı dövlətin Moğol imperiyasının tarixində rolü nədən ibarət idi?
2. Hindistana xarici təcavüzün artması hansı amillərlə bağlı idi?
3. Panipat vuruşmasının başlıca siyasi nəticəsi nə oldu?
4. Hindistanın işğalının qarşısını almaq mümkün idimi? Müzakirə edin.
5. Moğol imperatorluğunun parçalanmasının cədvəl, yaxud sxemini tərtib edin.

XRONOLOGİYA



5. ÇİN – «QAPALI ÖLKƏ»

XVII əsrin əvvəllərində Çinin iqtisadi inkişafı ləngiməyə başladı. Bunun başlıca səbəbi Min sülaləsinin apardığı işgalçi müharibələr, amansız feodal istismar sistemi və saray çəkişmələri idi. Baş verən üsyən Mancur–Tsin sülaləsinin Çində möhkəmlənməsini təmin etdi.

Çjurçenlər – mancurlar Çinin bu vəziyyətindən necə istifadə etdilər?



Mancur–Tsin sülaləsi, «səma oğlu», imperator, Kanton

Mancur–Tsin sülaləsinin Çində hakimiyyətə gəlməsi. Ölkədə yaranan gərgin vəziyyət kəndli üsyənlərinə səbəb oldu. 1626-cı ildə başlayan kəndli üsyəni iyirmi ilədək davam etdi. Üsyəncilər Pekin şəhərini tutaraq Min sülaləsinin hakimiyyətinə son qoydular. İri feodallar qorxuya düşərək Çini işgal etməyə çalışan mancurları köməyə çağırıldılar. Mancur qoşunları Pekini zəbt etdilər. Mancur və Çin feodallarının birgə səyi nəticəsində kəndli dəstələri məğlub edildi. 1644-cü ildə Çində **Mancur–Tsin** sülaləsinin hakimiyyəti dövrü başlandı.

Mancurlar Çində hakimiyyəti nə üçün asanlıqla ələ keçirdilər?

Dövlətin başında qeyri-məhdud hakimiyyətə malik olan imperator durdu. O, «səma oğlu» hesab edilir və ancaq sarı rəngli paltarlar geyinirdi. Ölkəni idarə etmək üçün dövlət şurası yaradılmışdı.

Dövlətin idarə aparatının əsas pillələrində mancur sülaləsinin nümayəndələri əyləşirdi. Yerli çinlilər dövlət idarəciliy sistemindən yaxın buraxılmırdı. Onlar ancaq orduda xidmət edə bilərdilər.

Yerli çinlilərin idarəciliy sistemindən yaxın buraxılmamasının səbəbi nə idi?



Mancur–Tsin imperatoru

Mancur-Tsin imperiyasının «özünütəcrid» siyaseti. İlk imператорların hakimiyyəti dövründə qonşu ölkələrlə ticarət əlaqəleri genişlənmişdi. XVIII əsrin I yarısında ticarət əlaqələri daha da artdı. Mancur sülaləsi Avropa ölkələrindən gələn tacirlərin bu ölkədə alış-veriş etməsinə şərait yaradırdı. Avropadan Çinə hərbi sursat, gəmilərin inşası üçün lazım olan avadanlıq gətirilirdi. İngiltərədən, Niderlanddan, Fransadan Çin limanlarına çoxlu ticarət gəmiləri gəlir və avropalılar bu limanlarda məskunlaşırırdı. İmperatorun sarayında katolik **missionerlər*** yaşayırırdı.

Çin XVII–XVIII əsrlərdə



* **Missionerlər** — əhalini xristianlaşdırmaq üçün xristian kilsəsi tərafından göndərilən şəxslər



Mancur imperatoru lord Makkartneyi qəbul edir.

Onlar məsləhətçi rolunu oynayırdılar. Çin bazarlarına İngiltərənin Ost-Hind şirkəti daha uğurla daxil oldu. 1715-ci ildə ilk ingilis məskəni salındı.

Mancur-Tsin sülaləsi avropalıların sürətli axınının qarşısını almaqdan ötrü xaricilərin gəlişini məhdudlaşdırın qərarlar verməyə başladı. 1757-ci ildə imperatorun fermanı ilə Kantondan başqa, bütün Çin limanlarında avropalıların ticarətlə məşğul olması qadağan edildi. Ost-Hind şirkətinin Çində ticarət aparmaşına şərait yaratmaq üçün ***Con Makkartneyin*** Pekinə səfəri nəticəsiz qaldı.

Hökumət Çini «qapalı ölkə»yə çevirib xaricilərin bura gəlişini dayandırsa da, Çini xarici aləmdən tam təcrid edə bilmədi.

Ölkənin xarici aləmdən «təcrid siyasəti» mancurlara öz həkimiyətlərini möhkəmləndirmək imkanı verdi, lakin bu siyasət Çinin sosial-iqtisadi inkişafına ağır zərbə vurdu.

Özünütəcrid siyasətinin Çin üçün nəticələri nədən ibarət idi?



Nerçinsk müqaviləsinin imzalanması


Mancur-Tsin imperiya-sının müharibələri. XVII əsirin sonlarında Rusiyanın Mərkəzi Asiyada və Uzaq Şərqdə apardığı təcavüzkar siyaset Çin imperatorları tərəfindən böyük narahızılıqla qarşılandı. 1686-cı ildən çinlilərin Amur çayı sahilindəki Albazin qalasına hücumu ilə müharibə başladı. Qalanın uzunmüddətli mühasirəsi çar hökumətini danışıqlara başlamağa vadardı. 1689-cu ildə Rusiya ilə Çin arasında

Nerçinsk müqaviləsi imzalandı. Müqaviləyə əsasən Amur çayının sol sahili Çin ərazisi kimi tanındı.

Sosial-iqtisadi vəziyyət. Çinin vahid dövlət halında birləşdirilməsi feodal-istehsal münasibətlərini daha da möhkəmləndirdi. Mancurlar Çində yeni vergi sistemi tətbiq etdilər. Vergilər aşağı salındı.

Vergilərin aşağı salınmasını necə qiymətləndirirsiniz? Siz cə, bu nəyə xidmət edir?

İmperator və onun ailəsi əsas torpaq mülkiyyətcisi idi. Mancuriyadakı torpaqlar yalnız hakim sülaləyə məxsus idi. Hərbçilərə verilən torpaqlar ırsən keçirdi, lakin bu torpaqları satmaq olmazdı.




Mancur sülaləsi ölkədə da-yaqlarını möhkəmləndirdikdən sonra vergi və mükəlləfiyyətləri artırmağa başladı. Azad kəndlilər təhkimli halına salındı.

XVIII əsrin sonlarında dö-yüşü kəndlilərə verilən tor-paqlar iri feodallar tərəfindən müxtəlif yollarla ələ keçirildi.

Şəhərlər və ticarət. Mancur hücumları nəticəsində ciddi ziyan çəkən şəhərlər qısa vaxt ərzində bərpa edildi. Şəhərlər sənətkarlıq və ticarət mərkəzləri olmaqla yanaşı, həm də mancurların dayaq nöqtələri, inzibati mərkəzləri sayılırdı. Nankin, Uçan, Kanton, Pekin nəhəng sənaye və ticarət mərkəzlərinə çevrilmişdi. Şəhərlərin əksəriyyətində ipəkçilik, çini qablar is-tehsal edən dövlət və xüsusi manufakturalar fəaliyyət göstərirdi.



Avropada Çin saxsı qabları (çini qablar) çox yüksək qiymətləndirilirdi. Avropalılar çox çalışsalardır, uzun müddət çini qabların sırrını öyrənə bilməmişdir.



Kantonda çay bazarı

Şəhərlərdə tikinti işləri sürətlənmişdi. Ölkənin birləşdirilməsi və yeni ərazilərin tabe edilməsi nəticəsində Çin bazarı genişləndi. Daxili və xarici ticarət yüksəldi.

Mancur zülmünə qarşı mübarizə. Mancur ağaları və Çin feodalları ilə kəndlilər arasında münasibətlər barışmaz şəkil almışdı.


XVIII əsrin əvvəllərində qəbul edilən qanunlara görə kəndlilər bütün hüquqlardan məhrum oldular. Vergi və mükəlləfiyyətlər artırıldı. Kəndlilərin vəziyyəti ağırlaşdı.

Mancur hakimiyyətini devirmək məqsədilə gizli dini təşkilat və cəmiyyətlər yaradılmağa başlandı. Tsin sülaləsinin işgalçi müharibələri, ağır vergi sistemi, ölkəni bürüyən acliq Çin xalqını üsyanlara sövq etdi. XVII—XVIII əsrlərdə ölkənin müxtəlif ərazilərində mancur və feodal zülmünə qarşı ardıcıl üsyanlar baş verdi. Üsyanlar amansızcasına yatırılsa da, Mancur—Tsin sülaləsinin dayaqlarını sarsıda bildi.



1. Nə üçün Tsin sülaləsi «özünütəcrid» siyaseti aparırdı?
2. Çinin kənd təsərrüfatının xüsusiyyətlərini göstərin.
3. Milli və feodal zülmünən xüsusiyyətlərini aydınlaşdırın.
4. Tsin sülaləsinin idarəcilik sistemi haqqında kiçik esse yazın.
5. Çin haqqında 3–5 dəqiqlik təqdimat hazırlayın.
6. XVIII əsrin əvvəllərində verilmiş qanunun irticaçı xarakter daşıdığını əsaslandırın.

XRONOLOGİYA



6. «GÜNDÖĞAN ÖLKƏ»

Yapon xalqının mədəniyyəti yapon adalarında yaranmış və inkişaf etmişdi. Şərqi Asyanın müxtəlif bölgələrindən və Sakit okeanın cənub hissəsindəki adalardan insanlar Yaponiya adalarına köçdükdən sonra erkən orta əsrlərdə yapon qəbilə icması yarandı. Yapon xalqı da əksər slavyan, alman və ərəb tayfaları kimi ibtidai icma qu-ruluşundan birbaşa feodalizmə qədəm qoydu.

Avropalıların Yaponiya ilə yaxınlaşması nəyə səbəb oldu?



Yaponiya, Tokuqava, Edo şəhəri, Xirado adası, təcridolma siyaseti

Ölkənin siyasi cəhətdən birləşdirilməsi. Yeni dövrün astanasında Yaponiya faktiki olaraq bir sıra iri müstəqil knyazlıqlara parçalanmışdı. Bu dövr tarixə «**döyüşən vilayətlər**» dövrü kimi daxil olmuşdur. XVI əsrin sonlarında ölkədə mərkəzləşdirmə siyaseti yeridi-lirdi, lakin vassallar mərkəzləşdirmə siyasetinə mane olurdular.

Syoqun* sistemi — iqtisadi, hərbi və siyasi cəhətdən ən güclü feodal ailəsinin hərbi-feodal diktaturasıdır.

1603-cü ildə imperatorun sərəncamı ilə Tokuqava İyeyasu syoqun elan edildi. Bununla da Yaponiyada **Tokuqava** sülaləsinin hakimiyyəti (1603–1867) başladı. Tokuqava sülaləsinin dayağı olan **Edo şəhəri** dövlətin paytaxtı oldu. Tokuqava sülaləsinin Yaponiyası siyasi cəhətdən birləşdirmək siyaseti uğurla başa çatdı. Yaponiya mərkəzləşdirilmiş dövlətə çevrildi.



Tokuqava İyeyasu

* **Syoqun** — hökmdar, böyük sərkərdə, qoşun başçısı



Samuray

Tokuqavanın feodal-mütləqiyət rejimi. Daxili müharibələrin dayandırılması ölkədə təsərrüfatın canlanmasına, maddi və mənəvi mədəniyyətin yüksəlişinə kömək etdi. Tokuqavanın hərbi dayağını samuraylar təşkil edirdi. Ölkədə faktiki olaraq syoqun və imperatorun ikihakimiyyətliliyi mövcud idi. Imperator hüquqi cəhətdən dövlətin başçısı sayılsa da, faktiki olaraq, ölkəni syoqun idarə edirdi.

Xarici siyaset. Tokuqava hökuməti ipək xammalın və hazır ipək məmulatlarının xarici tacirlərdən satın alınmasına başladı. Əldə edilən gəlir hökumət və tacirlər arasında bölüşdürüldü. Bu dövrdə Hollandiyanın

Ost-Hind kompaniyası müntəzəm olaraq öz gəmilərini **Kyūsyü** limanına göndərməyə başladı. Elə həmin vaxt yapon-holland ticarət müqaviləsi də imzalandı. XVII əsrin əvvəllərində ingilis Ost-Hind kompaniyasına da ticarət aparmaq imtiyazı verildi. Xirado adasında ingilis **faktoriyası*** yaradıldı. XVII əsrin birinci yarısında Yaponiyanın xarici ticarətinin genişlənməsi natural vergidən pula keçirilməsinə kömək etdi.

Yaponiyanın təcridolma siyasetinin başlanması. Avropalıların Yaponiyaya nüfuz etməsinin ən mühüm nəticəsi odlu silahın yayılması və onun ölkə daxilində istehsalının başlanması oldu. Avropalı tacirlərin ardınca Yaponiyaya katolik keşişlər və misionerlər də gəldi. Yeni dini qəbul edənlərin əksəriyyəti ölkənin yoxsul kəndliləri idi. Onları xristianlığın bərabərlik ideyaları cəlb edirdi.

Əgər Yaponiya tamamilə xristianlaşsaydı, Avropa dövlətləri nəyə nail olacaqdı? Müzakirə edin.

Yeni dini qəbul edən yaponların sayının artması xristianlar əleyhinə təqiblərin artmasına səbəb oldu. XVII əsrin əvvəllərində

* **Faktoriya** — Avropa tacirlərinin müstəmləkə ölkələrində ticarət məntəqəsi və yaşadıqları yer



Tokuqavanın xristianlara qarşı cəza tədbirləri

xristianlığı «imperiyanın düşməni» elan edən qanun qəbul edildi. Hökumətin təqibləri nəticəsində on minlərlə xristianlığı qəbul etmiş yaponiyalı öldürüldü.

Xristianlara qarşı həyata keçirilən bu siyaset Yaponianın Avropa ölkələri ilə xarici ticarət əlaqələrini zəiflətdi. Bu xətt tezliklə xaricilər əleyhinə üsyana çevrildi. Beləliklə, Avropa müstəmləkəçiləri Yaponiyadan qovuldular və ölkə xarici aləmdən təcrid olundu. 1639-cu ildən xarici aləmdən təcrid olunması nəticəsində Yaponiya «qapalı ölkə»yə çevrildi.

Avropalıların Yaponiyanın qovulmasına səbəb nə idi?

Avropalılardan yalnız hollandlar Yaponiyada üsyənin yatırılmasına kömək etdikləri üçün **Desima adasında** öz faktoriyalarını saxladılar. Yaponianın təcrid edildiyi bütün dövr ərzində Desima Avropaya yeganə açıq «pəncərə» rolunu oynadı. Yaponianın təcridolunma siya-



XVII əsrda Yaponiya feodal qəsri

səti onun iqtisadi inkişafına mənfi təsir göstərdi və inkişafı ləngitdi.

Iqtisadi tənəzzül. İslahatlara başlanılması. XVIII əsrin əvvəllərində Yaponiyada iqtisadi tənəzzül gücləndi. Artıq feodal qaydaları dağılmağa başladı. İqtisadiyyatın tənəzzülün göstəricilərindən biri dövlətin maliyyə sisteminin böhranı idi. Metal pulların qiymətdən düşməsi pul sisteminin pozulmasına kömək etdi. Ərzaq məhsullarının qiyməti kəskin bahalaşlığı üçün əhalinin vəziyyəti pisləşdi.


XVIII əsrin birinci yarısında ölkədə ümumyapon bazarı tədricən yaranmağa başladı. Kapitalist istehsal üsulunun meydana çıxması üçün şərait yaranırdı.

Bu dövrdə hökumət iqtisadi çətinlikləri aradan qaldırmaq üçün mühüm islahatlar həyata keçirməyə başladı. Samurayların nüfuzunu möhkəmləndirmək üçün tədbirlər görüldü. Syoqun sarayında və feodal knyazlar arasında israfçılıq əleyhinə mübarizə aparıldı. Kəndlilərin torpaq paylarının alqı-satqısı rəsmən qadağan edildi. Qəbul edilən qanunlar feodalizm quruluşunun və mütləqiyət rejiminin möhkəmləndirilməsini təmin etdi.



1. Yaponiyanın siyasi cəhətdən birləşdirilməsi prosesini Avropa ölkələrindən fərqləndirən nə idi?
2. Yaponiyada mütləqiyət rejimi hansı sülalə dövründə yaradılmışdır?
3. Hökumətin xristianlıq əleyhinə siyasətinin ölkə üçün nə kimə nəticəsi oldu?
4. Yaponiyada daxili bazarın yaranmasını nə təmin etdi?
5. Həyata keçirilən islahatlar nəyə yönəlmışdır?

XRONOLOGİYA



7. ŞƏRQ XALQLARININ MƏDƏNİYYƏTİ

XVII—XVIII əsrlərdə Şərqdə baş verən hadisələr ədəbiyyatda və sənətdə öz əksini tapırdu. Bu dövrdə Şərqdə çoxlu tarixi əsərlər yarandı. Təsviri incəsənət, poeziya inkişaf etdi.

Bu dövrdə mədəniyyətdə hansı yeniliklər oldu?



İran, Benqal-Asiya cəmiyyəti, Tac-Mahal, Çin, Yaponiya

Səfəvi və Əfşar imperiyalarında mədəniyyət. XVII—XVIII əsrlərdə Səfəvi və Əfşar imperiyalarının ərazisində maarifçilik sahəsində inkişaf davam etməkdə idi.


Tarix və coğrafiya elmləri daha yaxşı inkişaf etmişdi. Nadir şah haqqında əsərlər yazan tarixçilər arasında bütün yürüşlərində onu müşayiət etmiş Mirzə Mehdi xanın «Dünyanı fəth edən Nadirin tarixi» və Məhəmməd Kazımın «Dünyanı bəzəyən Nadirin tarixi» adlı əsərləri daha məşhurdur.

Məşhur xəttat Əli Rza Təbrizi böyük nəqqaş-miniatürçü, Təbriz miniatür məktəbinin görkəmli davamçısı idi. XVII əsrə Təbriz miniatür məktəbinin nümayəndələri İsfahanda şah sarayının divar rəsmlərinin çəkilməsində böyük rol oynadılar.

XVIII əsrin birinci yarısı Azərbaycan Səfəvi və Əfşar imperiyaları ərazisində tətbiqi sənətkarlığın yüksək inkişaf etdiyi dövrdür.

Səfəvi və Əfşar imperiyaları ərazisindən bu dövrdə hansı mallar ixrac edilirdi?

Bu dövrün tanınmış rəssamı olan Məhəmməd Zaman Təbrizinin və



Məhəmməd Zaman Təbrizi.
Nizami Gəncəvinin «Yeddi gözəl»
poemasına çəkilmiş illüstrasiya
(Britaniya kitabxanası)

7. Şərqi xalqlarının mədəniyyəti

başqalarının əsərlərində Şərqi və Qərb rəssamlıq məktəbi ənənələri də özünü göstərirdi.

Bəhs olunan dövrdə Azərbaycanda və İranda meydan tamaşaları və kukla teatrları da geniş yayılmışdı.

Hindistan mədəniyyəti. XVII—XVIII əsrlərdə Hindistanda bir çox yeni mədrəsələr açıldı. Mədrəsələrə Moğol imperatorları və iri feodallar qəyyumluq edirdilər. Ən məşhur mədrəsələr Dehlidə və Aqrada yerləşirdi. Burada ilahiyyatla yanaşı, riyaziyyat, astronomiya, tibb və digər dünyəvi elmlər də öyrənilirdi.

Memarlığın inkişafı yüksək səviyyəyə çatmışdı. Memarlıq abidələri içərisində məqbərə və məscidlərin xüsusi yeri vardı. Aqrada kı Tac-Mahal məqbərəsi, Dehlidəki Cümə məscidi və başqa abidələr ən yaxşı memarlıq nümunələri sayılırdı.

Hindistanda memarlıq abidələri içərisində məscidlərin önəmli yer tutması nə ilə bağlı idi?



Tac-Mahal

Hind miniatür rəssamlıq məktəbinin ən yaxşı nümunələri isə həmin dövrün xəttatları tərəfindən yazılan və bizə gəlib çatan kitablarda öz əksini tapıb.

İngiltərə və Fransa ilə əlaqələrin yaradılması Hindistan mədəniyyətinə müsbət təsir göstərməklə yanaşı, avropalılara da bu zəngin mədəniyyətlə tanış olmağa şərait yaratdı. 1784-cü ildə yaradılan **Benqal–Asiya cəmiyyəti** bu işdə böyük rol oynadı. Coxdilli hind poeziyasında sadə xalqın arzu və ümidləri, feodal-lara qarşı mübarizəsi təsvir olunurdu.

Hindli sənətkarlar fil sümüyündən və ağacdan naxışlı əşyalar düzəldir, gözəl metal məmulatlar və saxsı qablar hazırlayırdılar. Onların toxuduğu incə və bəzəkli parçalar göz oxşayır, ürək açırdı.

Hindistanda müxtəlif sənətkarlıq sahələrinin inkişafının səbəbinə nədə görürsünüz?

Bu dövrdə Hindistanda yeni tipli teatrın əsası qoyuldu.

Çin mədəniyyəti. XVII–XVIII əsrlərdə Çində ensiklopediya və lügətlər tərtib edilmiş, ədəbiyyat külliyyatı nəşr olunmuş, Çin klassik romanının inkişafında yeni mərhələnin əsası qoyulmuşdu.

XVII əsrin ortalarından etibarən ölkədə Çin dili ilə yanaşı, rəsmi dövlət dili olan mancur dilində də elmi və bədii əsərlər yazılmışdır.



Tsin imperatorlarının yay iqamətgahları

XVII əsrədə Çin memarlığında möhtəşəm binaların tikintisinə başlanıldı. Pekin sarayı bu dövrdə inşa edildi.

İncə və gözəl zövqə malik olan Çin sənətkarları və rəssamlarının sümükdən və mərmərdən hazırladıqları əşyalar əsl sənət əsərləri idi. Çin rəssamları ölkədə toxunan parçalara mürəkkəb, lakin insanın ruhunu və gözünü oxşayan incə naxışlar vururdular.

Özünütəcrid siyasəti nəticəsində Çin incəsənətinə, o cümlədən memarlığına Avropa ölkələrində tətbiq edilən yeni forma və üsullar ciddi təsir göstərə bilməmişdi.

Yaponiya mədəniyyəti. XVII yüzillikdə Yaponiyanın ənənəvi mədəniyyəti formalaşmağa başladı. Bu dövrdə «şəkilli hekayələr» janrı meydana gəldi.

Kukla teatrı, rəngkarlıq və elm inkişaf etdi. Dəqiq elmlər, o cümlədən təbiət elmləri, xüsusilə riyaziyyat və aqronomluq sahəsində uğurlar əldə edildi. Teatr sənəti öz inkişafının zirvəsinə çatdı.

Təhsil də inkişaf etdi. XVIII əsrədə samuraylarla yanaşı, aşağı təbəqədən olan insanlar üçün də məktəblər açıldı.



1. Bu dövrdə Şərqi ölkələrində daha çox tarixi əsərlərin yaranmasını nə ilə izah etmək olar?
2. Moğol imperatorluğunun Hindistan memarlığının inkişafına təsirini faktlarla əsaslandırın.
3. Benqal-Asiya cəmiyyətinin Hindistan mədəniyyətinin inkişafındakı rolunu izah edin.
4. Bu dövrdə Yaponiya mədəniyyətinin inkişafına təkan verən əsas amil nədən ibarət idi?
5. Şərqi mədəniyyətinin özünəməxsusluğunu ifadə edən esse hazırlanın.

TÜRK DÜNYASI VƏ QAFQAZ XALQLARI XVII–XVIII ƏSRLƏRDƏ

8. YENİ DÖVRƏ KÖHNƏ QAYDALARLA DAXİL OLAN İMPERİYA

XVI əsrin 20-ci illərində Osmanlı imperiyası Belqraddan İraqa qədər böyük bir ərazini əhatə edirdi. Sonra Avropadakı fəthlərə ara verildi. XVI əsrin sonlarında Osmanlı dövləti əsas diqqətini yenidən Avropaya yönəlddi, lakin Avstriya ilə müharibə Osmanlı imperiyasının məglubiyəti ilə nəticələndi. XVII əsr Osmanlı imperiyası üçün uğursuz başladı.

Yeni dövr Osmanlı imperiyasının ictimai-siyasi həyatına necə təsir etdi? Avropa dövlətləri Osmanlı imperiyasının düşdürüyü bu vəziyyətdən necə istifadə etmək istədi?



Köprülü Mehmet Paşa, «Müqəddəs birlik», «Lalə dövrü», Qara Mustafa Paşa, timar, ziyamət

Osmanlı imperiyasında durğunluq. Yeni dövrün astanasında Osmanlı imperiyası Asiya, Avropa və Afrika qitələrində geniş ərazilərə malik idi. O, mühüm ticarət yollarına nəzarət edir, dövrünün ən böyük dövlətlərindən hesab olunurdu. Lakin bu dövlət artıq əvvəlki qüdrətini itirməyə başlamışdı. XVI əsrin sonlarından başlayan *durğunluq** getdikcə geriləməyə çevrildi. Dövlət idarəciliyinin tədricən zəifləməsi, qanun və qaydalara əməl olunmaması ölkədə sabitliyi pozurdu. Vergilərin artırılması iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının tənəzzül etməsinə səbəb olmuşdu. **Timar** və **ziyamət** sistemi pozulmuşdu. Avropanı və bütün Yaxın Şərqi lərzəyə salan, çox mükəmməl strukturu və ciddi intizamı ilə tanınan Osmanlı ordusunda nizam-intizam zəifləmişdi. Qadağan olunmasına baxmayaraq, yeniçərilər evlənir və alverlə məşğul olurdular. Yeniçərilər məvaciblərini vaxtında almayıanda döyüşə getmək istəmir, hətta sultanların dəyişdirilməsi üçün qiyamlar da qaldırırdılar.

* *Durğunluq* – ictimai həyatda, mədəniyyətdə, təsərrüfatda və s. inkişafsızlıq, hərəkətsizlik

Müharibələrdə bir-birinin ardınca uğursuzluqlara məruz qalan Osmanlı imperiyası Avropa dövlətlərinə böyük güzəştlərə getməli oldu. 1615-ci ildə bağlanan **Vyana müqaviləsi** ilə Avstriya təbəələrinə Osmanlı mülklərində sərbəst ticarət hüququ verildi, gömrük haqqı aşağı salındı, katoliklərə kilsə tikməyə icazə verildi.

İlk islahat cəhdləri. XVII əsrin ikinci yarısında tənəzzül prosesinin qarşısını almaq üçün bir sıra islahatlar həyata keçirildi. Bu islahatların məqsədi idarəciliyi qaydaya salmaq, vergi sistemini tənzimləmək, həmçinin ordu və donanmada hərbi intizamı gücləndirmək idi. Dövlətin əvvəlki qüdrətini yalnız bu cür bərpa etmək mümkün olardı. Bu islahatlar baş vəzir Köprülü



Mehmet Paşanın adı ilə bağlıdır. İslahatlar nəticəsində idarəcilik və hərbi intizam möhkəmləndirildi. Timar sistemi nizama salındı, xəzinə gəlirləri artırıldı. Ordu və donanma gücləndirildi. Həyata keçirilən islahatlar Osmanlı imperiyasının daxili vəziyyətini müəyyən müddətə yaxşılaşdırırsa da, onun tənəzzülünün qarşısını ala bilmədi.

Sizcə, dövlətin əvvəlki qüdrətini bərpa etmək üçün keçirilən islahatlar kifayət edirdimi? Əsaslandırın.

Avropa qitəsindəki torpaqları əldə saxlamaq uğrunda aparılan müharibələr. İqtisadi-siyasi və hərbi cəhətdən zəifləməsinə baxmayaraq, Osmanlı imperiyası yeni ərazilər fəth etmək siyasetini davam etdirirdi. Osmanlı sultani Avropa dövlətlərinə qarşı hərbi yürüşlər təşkil etdi. Bu yürüşlər nəticəsində Macaristan krallığının əhəmiyyətli hissəsi və Dunay knyazlığı ələ keçirildi. 1664-cü ildə Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış **Vasvar sülhünə** görə Avstriya Transilvaniyaya müdaxilə etməyəcəyinə təminat verdi və təzminat ödədi.

Osmanlı imperiyasının Ukrayna uğrunda Rusiya ilə apardığı müharibə 1681-ci ildə **Bağçasaray sülhü** ilə başa çatdı. Dnepr



Vyananın mühasirəyə alınması

çayı iki dövlət arasında sərhədə çevrildi. Sağsahil Ukraynası Osmanlı dövlətinə, Solsahil Ukraynası isə Rusiyaya verildi.

Avstriyanın katolikləşdirmə siyasətinə qarşı üsyan qaldıran macarlar Osmanlı imperiyasından yardım istədilər. Bu, Avstriya ilə münasibətləri gərginləşdirdi və yeni müharibəyə səbəb oldu. Osmanlı ordusu baş vəzir Qara Mustafa Paşanın başçılığı ilə 1683-cü ildə Avstriyanın paytaxtı Vyananı mühasirəyə aldı. Mühasirə uzandı. Bu müddətdə alman və polşalıların səlibçi ordusu Vyanaya köməyə gəldi. Krım xanının xəyanət etməsi Osmanlı ordusunun uğursuzluğuna səbəb oldu. Məglub olan Qara Mustafa Paşa ordusunu Budapeştə çəkdi.

«Müqəddəs birlik». Roma papasının təkidi ilə 1684-cü ildə Osmanlılar əleyhinə Avstriya, Polşa, Venesiya və Maltadan ibarət «Müqəddəs birlik» təşkil edildi. İki il sonra Rusiya da bu birliyə qoşuldu. Müxtəlif cəbhələrdə vuruşmağa məcbur edilən Osmanlı ordusu məglub oldu. 1699-cu ildə Osmanlı imperiyası ilə «Müqəddəs birlik» dövlətləri arasında **Karlovitsa sülh müqaviləsi** bağlandı. Müqavilənin şərtlərinə görə Osmanlı imperiyasının ərazilərinin xeyli hissəsi Avstriya, Polşa və Venesiya arasında bölüşdürüldü. Beləliklə, Osmanlı dövləti geniş ərazilər itirdi.

8. Yeni dövrə köhnə qaydalarla daxil olan imperiya



Osmanlı imperiyasının Karlovitsa sülhünə görə itirdiyi ərazilər

Avstriyanın katolikləşdirmə siyaseti ilə «Müqəddəs birlik» arasında nə kimi əlaqə görürsünüz?

Osmanlı imperiyasının «Lalə dövrü». Sultan III Əhməd (1703–1730) Osmanlı imperiyasının qüdrətini bərpa etmək üçün yeni islahatlar həyata keçirməyə başladı. Həyata keçirilən islahatlar baş vəzir İbrahim Paşanın adı ilə bağlıdır. Bu dövrü Osmanlı imperiyası tarixində **«Lalə dövrü»** adlandırırlar. İstanbulda Kağızxana dərəsinin iki tərəfi Versaldakı Fontenblo parkı üslubunda gözəl bağçalar və köşklərlə bəzədildi və bura **Səədabad** adını aldı. Parkda yüzlərlə lalə növü yetişdirilirdi. İbrahim Paşa'nın laləyə vurğunluğu bu dövrə **«Lalə dövrü»** adı verilməsinə səbəb oldu.

Avropa təcrübəsindən faydalananmaq məqsədilə Qərbi Avropa ölkələrinə elçilər göndərildi. Əsasən, elmi-texniki sahələrdə

qabaqcıl yenilikləri tətbiq etmək üçün mütəxəssislər gətirilirdi. İbrahim Paşa Avropa dövlətlərinin hərbi sahədə üstünlüyünü başa düşürdü. Buna görə də Avropa tipli ordu yaradılana qədər Rusiya və Avstriya ilə münasibətləri pisləşdirməməyə səy göstərirdi. Həmin dövrdə sənətkarlıq və ticarətin inkişafı üçün bir sıra tədbirlər həyata keçirildi. Avropadan alınan ilk texniki vasitə mətbəə oldu.

Avropadan alınan ilk texniki vasitənin mətbəə olması nəyin göstəricisi idi?


Osmanlı imperiyasında islahatlar ruhanilərin və yeniçərilərin müqaviməti üzündən yarımcıq və məhdud səviyyədə həyata keçirilirdi. Əsaslı dəyişikliklər edilmədiyi üçün islahatlar uğursuzluqla başa çatdı.

Bu dövrdə Osmanlı imperiyasının Avropa ölkələri ilə müharibələri davam edirdi. Avropa ölkələri Osmanlı imperiyasını sarsıtmak üçün onu eyni vaxtda bir neçə cəbhədə vuruşmağa məcbur edirdilər.



1. Tarixdə əvvəllər mövcud olmuş hansı imperiyaları Osmanlı imperiyası ilə müqayisə edə bilərsiniz?
2. Osmanlı imperiyasının Ukrayna uğrunda Rusiya ilə apardığı müharibənin nəticələrini şərh edin.
3. Avropa qıtəsindəki torpaqları əldə saxlamaq uğrunda aparılan müharibələrdə Osmanlı dövlətinin uğursuzluğunun səbəbləri nə idi?
4. İbrahim Paşanın xarici siyasetini dəyərləndirin.
5. Osmanlı imperiyasında «Lalə dövrü»ndə aparılan islahatlara aid cədvəl qurun.

XRONOLOGİYA



9. Osmanlı dövlətinin beynəlxalq nüfuzunun zəifləməsi

9. OSMANLI DÖVLƏTİNİN BEYNƏLXALQ NÜFUZUNUN ZƏİFLƏMƏSİ

Yeni əsrin əvvəllərində Osmanlı dövləti yaranmış əlverişli vəziyyətdən istifadə edərək itirilmiş ərazilərini geri qaytarmağa çalışdı. 1711-ci il Prut yürüşündə Rusiya üzərində əldə edilən qələbə Osmanlı hakim dairələrində itirilmiş ərazilərin geri qaytarılmasına inam yaratdı, amma bu inam özünü doğrultmadı.

XVIII əsrə Osmanlı dövləti hansı müharibələrə qatıldı? Bu müharibələrin nəticələri necə oldu?



Pojarevatsk sülhü, Belqrad sülhü, Kiçik Qaynarca sülh müqaviləsi, Osmanlı dövləti

1715-ci ildə Osmanlı dövlətinin Venesiya ilə müharibədə əldə etdiyi qələbə Avstriyanın ona qarşı yeni müharibəyə başlamasına səbəb oldu. 1718-ci ildə Avstriya və Venesiya ilə imzalanan



Osmanlı dövləti 1718-ci il Pojarevatsk sülhündən sonra

Pojarevatsk sülh müqaviləsinə görə Serbiyanın və Bosniyanın şimalı Avstriyaya verildi.

Belgrad sülhü. Osmanlı dövlətinin Səfəvilərə qarşı apardığı müharibədən istifadə edən Avstriya Rusiya ilə ittifaq bağlayaraq ona qarşı yeni müharibəyə başladı. İki cəbhədə müharibə aparmasına baxmayaraq, Osmanlı dövləti bir sırə uğurlar qazandı. 1739-cu ilin sentyabrında Osmanlı dövləti ilə Avstriya arasında **Belgrad sülhü** imzalandı. Sülhə görə, Pojarevatsk müqaviləsi ilə Avstriyaya verilmiş Belgrad da daxil olmaqla, Serbiyanın və Bosniyanın şimalı Osmanlı dövlətinə qaytarıldı. Müttəfiqi olan Avstriymanın məğlub olması, İsveçlə yeni müharibə təhlükəsi Rusiyani da sülh bağlamağa vadar etdi. Belgrad sülhünə görə Azov qalası Rusiyaya verildi. Osmanlı dövləti Qara və Azov dənizlərində ticarət gəmiləri və hərbi donanma saxlamaq hüququnu özündə saxladı. Hər iki dövlət Şimali Qafqaza müdaxilə etməyəcəklərinə təminat verdilər.

Belgrad sülhü Osmanlı dövlətinin imzaladığı sonuncu uğurlu sülh müqaviləsi oldu.

Sizcə, nə üçün Osmanlı və Rusiya bir-birindən Şimali Qafqaza müdaxilə etməmək barədə təminat aldı?

XVIII əsrin ikinci yarısında Osmanlı–Rusya müharibələri. Bu dövrdə Rusiya özünün xarici siyasetində başlıca vəzifəni — Qara dəniz sahillərinə çıxışı təmin edə bilmədi.

1768-ci ildə Osmanlı dövləti Avstriya və Fransanın təhribi ilə Rusiyaya müharibə elan etdi. Hərbi əməliyyatlar Balkan yarımadası, Krim və Qafqazda aparılırdı. Rusiya müharibənin gedişində üstünlüyü nail oldu. Larqa, Kaqul və Çeşmə dəniz döyüşündə rus ordusunun və donanmasının qazandığı qələbələr



Çeşmə dəniz döyüşü (1770-ci il)

9. Osmanlı dövlətinin beynəlxalq nüfuzunun zəifləməsi



Osmanlı imperiyası Kiçik Qaynarca sülhündən sonra



Kiçik Qaynarca sülh müqaviləsi

mühəribənin taleyini həll etdi. Buna baxmayaraq, Avropa dövlətləri Rusyanın Balkanda mövqeyinin güclənməsini istəmirdilər. Avropa dövlətlərinin təzyiqləri altında Rusiya mühabibəni dayandırmağa məcbur oldu.

Rusyanın mühabibəni dayandırmasının Osmanlılar üçün əhəmiyyəti nə idi?


1774-cü ilin iyununda imzalanan **Kiçik Qaynarca sülh müqaviləsinə** görə, *Dnepr və Buq çayları arasında kılınan Kabarda Rusiya keçdi*. Rusyanın ticarət gəmilərinə *Qara dənizdə, Bosfor və Dardanel*

boğazlarında sərbəst üzmək hüququ verildi. Osmanlı dövləti tarixdə ilk dəfə olaraq məğlub dövlət kimi təzminat ödəmək məcburiyyətində qaldı. Osmanlı sultani Krim xanlığının müstəqilliyini tanıdı. Şərtlərinə görə, Kiçik Qaynarca sülh müqaviləsi Osmanlı dövlətinin Karlovitsadan sonra imzaladığı ən ağır sülh müqaviləsi oldu. Qara dənizdə Osmanlı dövlətinin şəriksiz hökmranlığı dövrü başa çatdı, onun beynəlxalq nüfuzu zəiflədi.



1. Kiçik Qaynarca və Karlovitsa sülhünü müqayisə edin. Bu sülhün Osmanlı imperiyası üçün ağır nəticələrini müəyyənləşdirin.
2. Osmanlı imperiyasına qarşı birləşən dövlətlər arasındaki ziddiyətin səbəblərini izah edin.
3. Bəhs olunan dövrdə Osmanlı imperiyasının hərbi uğursuzluğunun səbəbləri nə ilə bağlı idi?
4. Kiçik Qaynarca müqaviləsini Bağçasaray müqaviləsi ilə müqayisə edin.
5. Kiçik Qaynarca müqaviləsinin Osmanlı tarixi üçün qoyduğu izi təhlil edin.

XRONOLOGİYA



10. AVROPA DÖVLƏTLƏRİNİN OSMANLI İMPERİYASINI BÖLÜŞDÜRMƏK PLANLARI

Bu rəsm II Yekaterinanın xarici siyasetinə aid karikaturadır. Onun xarici siyasetinin əsas istiqaməti Osmanlı dövlətini parçalamaq, onun torpaqlarına sahib olmaq idi. Avropa dövlətlərinin və Rusiya imperiyasının maraqları «Şərq məsələsi»ndə ifadə olunurdu.



Bəs «Şərq məsələsi»nin əsasını nə təşkil edirdi?



Şərq məsələsi, Yassı sülh müqaviləsi, Sultan III Səlim, «Nizam-i-cədid»

«Şərq məsələsi». Osmanlı imperiyası ilə bağlı Rusiya imparatoriçəsi II Yekaterinanın xüsusi planları var idi. Bu dövrdə hazırlanan **«Yunan layihəsi»**nə görə, Osmanlı dövlətinin ərazisi Avstriya və Rusiya arasında bölüşdürülməli və Rusyanın himayəsi altında **«Bizans imperiyası»** bərpa edilməli idi. Həmin dövrdə beynəlxalq güclər **«Şərq məsələsi»**nin ətrafında düşündükləri üçün bu plan baş tutmadı. XVIII əsrin ikinci yarısında Rusiya və bir sıra Qərbi Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq cəhdii **«Şərq məsələsi»**nin yaranmasına səbəb oldu. **«Şərq məsələsi»**nin əsasını Osmanlı dövlətini parçalamaq və onun ərazilərini bölüşdürmək planı təşkil edirdi. Bu məsələnin həyata keçirilməsində Rusiya başlıca rol oynayırdı.

Sizcə, müasir dövrdə «Şərq məsələsi» problemi varmı? Sivil dövlətlərdə bu kimi planlar aktualdır mı? Əsaslaşdırın.

Osmanlı imperiyasında siyasi və iqtisadi tənəzzülün güclənməsindən istifadə edən İngiltərə və Fransa onu asılı vəziyyətə salmaq üçün Rusiyaya qarşı mühərabəyə təhrik edirdilər. Bu yolla onlar Osmanlı dövlətini tamamilə Avropadan çıxarmağa, Rusyanı isə zəiflətməyə çalışırdılar.

XVIII əsrin sonlarında **«Şərq məsələsi»** Rusiya xarici siyasetinin ana xəttinə çevrildi. 1783-cü ildə Rusiya Krımı işğal etdi.



İzmayıl qalası uğrunda döyüş (dekabr, 1790-ci il)

Yassı sülh müqaviləsi. Krımın işğalına cavab olaraq Osmanlı sultani 1787-ci ildə Rusiyaya müharibə elan etdi. Balkan yarımadasında yeni ərazilər ələ keçirməyə çalışan Avstriya Rusyanın müttəfiqi kimi müharibəyə qoşuldu.

Avstriyanın Rusyanın müttəfiqi kimi müharibəyə qoşulmasının səbəblərini nədə görürsünüz?

Osmanlı dövləti iki cəbhədə müharibə aparmalı oldu. Avstriya ordusu Belqradı, Rusiya isə Akkerman, Bender və İzmayıl qalalarını ələ keçirdi. Osmanlı dövləti sülh müqaviləsi bağlamağa məcbur oldu. 1791-ci ildə imzalanan **Yassı sülh müqaviləsinə** görə, Osmanlı dövləti Krım xanlığının Rusiya tərəfindən işğalını təsdiq etdi. Dnestr çayı iki dövlət arasında sərhədə çevrildi. Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi.

Beləliklə, Yassı sülh müqaviləsi Osmanlı dövlətinin qüdrətini daha da sarsıtdı və Rusyanın yeni işgalları üçün şərait yaratdı.

Sultan III Səlimin islahatları. XVIII əsrin ikinci yarısında Osmanlı imperiyasının Rusiya ilə müharibələrdə uğursuzluğu ölkədə siyasi və iqtisadi böhranı daha da dərinləşdirdi. Beynəlxalq vəziyyətin pisləşməsi Osmanlı hakim dairələrini narahat etməyə

10. Avropanın Osmanlı İmparatorlığını bölüşdürmek planları



Yassı sülhündən sonra yaranmış vəziyyət



Sultan III Səlim

başladı. Belə bir şəraitdə onların qüdrətli orduya xüsusi ehtiyacı var idi. Ordunun əsasını feodal süvarisi və yeniçərilər təşkil edirdi. Ordunu Avropanın qurmaq zərurəti yaradmışdı.

Ordunun vəziyyəti nəyi göstərir?

Dövlətin belə ağır dövründə taxta çıxan Sultan III Səlim (1789–1807) bütün sahələrdə islahatlar həyata keçirmək üçün layihə hazırlamağı tapşırırdı. İlk növbədə, Avropanın təcrübəsini öyrənmək üçün Avropanın ölkələrinə nümayəndələr göndərildi. III Səlim Fransa təcrübəsini əsas tutaraq «Nizami-cədid» (yeni qayda) adlanan islahatları həyata keçirməyə



«Nizami-cədidi» ordusunun paradi. III Səlim paradi izləyir.

başladı. Hərbi islahata üstünlük verildi. İslahatlar İsveç və Fransa hərbçilərinin iştirakı ilə həyata keçirilirdi.


Ümumiyyətlə, islahatlar hərbi, idarə, təhsil və iqtisadi sahələri əhatə edirdi. Avropa ölkələrindəki yenilikləri vaxtında öyrənmək üçün London, Vyana, Berlin və Paris şəhərlərində daimi səfirliklər açıldı.

Əvvəlki islahatlar kimi, III Səlimin islahatları da mühafizəkar qüvvələrin müqaviməti nəticəsində uğursuz oldu. Bunun başlıca səbəbi islahatı həyata keçirən kadrların olmaması və III Səlimin qətiyyətsizliyi idi. Ordu quruculuğu yeniçəriləri təmin etmədiyiñə görə onlar mühafizəkar qüvvələrin əlində alətə çevrildilər. Nəticədə, Sultan III Səlim və islahat tərəfdarları qətlə yetirildi. Sultan III Səlimin həyata keçirməyə çalışdığı islahatlar yarımcıq qaldı.



1. XVIII əsrin sonlarında Osmanlı imperiyasında tənəzzülü dərinləşdirən amillər nədən ibarət idi?
2. Nə üçün bütün Avropa dövlətləri Osmanlı imperiyasına qarşı belə sərt siyaset yeridirdilər?
3. Rusiyanın Bizans imperiyasının bərpa edilməsi planını nə üçün Avropa ölkələri dəstəkləmədilər?
4. III Səlimin islahatları nə üçün uğursuzluqla nəticələndi?
5. Niyə əksər mühəribələrdə Avstriya Rusiyanın müttəfiqi kimi çıxış edirdi?
6. Kiçik Qaynarca və Yassı sülhlərinə görə Osmanlı imperiyasının itirdiyi ərazilərin müqayisəli cədvəlini qurun.

XRONOLOGİYA



11. MƏRKƏZİ ASİYA XANLIQLARI

XVI əsrin əvvəllərində artıq Qızıl Ordu dövlətinin və Teymur imperatorluğunun varlığına son qoyulmuşdu. Bundan sonra həmin dövlətlərin tərkibində olmuş Mərkəzi Asiya xalqlarının həyatında yeni səhifə açıldı. Həmin ərazilərdə yaşayan özbək, qazax, qaraqalpaq, türkmən və digər türk xalqlarının həyatı dəyişdi.

Mərkəzi Asiyada başqa hansı türk xanlıqları meydana gəldi?

Qazaxlar, yəni «azad ruhlu insanlar» necə müstəmləkə xalqına çevrildilər?




Tauke xan, tanxo, Buxara xanlığı, Batır Srim, Cunqar xanlığı

Mərkəzi Asiya xanlıqlarının yaranması. Qazax xanlığı XV əsr-də meydana gəlmişdi. XVI əsr-də inzibati cəhətdən üç hissəyə — *juza** bölünmüdü. Juzlara xan başçılıq edirdi.

Mərkəzi Asiyadan digər ərazilərində XVII əsrin əvvəllərində yaranmış Buxara və Xivə xanlıqları yerləşirdi. Bunların əhalisi özbək, tacik və türkmənlərdən ibarət idi. XVIII əsrin əvvəllərində bu xanlıqların sırasına özbəklərin Kokand xanlığı da əlavə olundu.

Mərkəzi Asiya xalqlarından olan qırğızların öz dövlətləri yox idi.

XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Tauke xanın dövründə üç juz arasında sıx



Qazax xanlığı (juzları) XVI-XVIII əsrlərə

* **Juz (yüz)** — qazaxca «hissə», «tərəf» deməkdir.



Tauke xan

münasibətlər yarandı. Juzlar birləşərək vahid Qazax dövlətini qurdular.

Böyük, Orta və Kiçik juzların birgə ittifaqda birləşməsinə səbəb nə idi?

Tauke xanın qanunları feodal-iştehsal münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadı. Bu qanunlar qazaxların adət-ənənələri və şəriət qaydalarına əsaslanırdı. Tauke xanın hakimiyyət dövrü Qazax xanlığının «qızıl əsri» hesab edilir.

Mərkəzi Asiya xanlıqları XVIII əsr-də.

XVIII əsrin əvvəllərində Mərkəzi Asiyada qədim sənət və ticarət mərkəzləri olan Səmərqənd, Buxara, Xivə, Daşkənd şəhərləri ilə yanaşı, yeni yaranan Kokand, Namanqan şəhərləri də sürətlə inkişaf edirdi. Mərkəzi Asiya



Özbək xanlıqları XVII–XVIII əsrlərdə

ölkələri Rusiya, Hindistan, Çin, İran və Azərbaycanla sıx ticarət əlaqələri saxlayırdılar. Rusiya mallarının Mərkəzi Asiya bazarlarına daxil olması genişlənirdi. Bu cəhət Mərkəzi Asiya ilə Rusiya arasında əlaqələrin artmasına kömək edirdi.

Mərkəzi Asiya xanlıqlarında əsas torpaq mülkiyyəti formaları *dövlət (xan)*, *mülk*, *soyurqal* və *tanxo** idi. Soyurqal və tanxo dövlətə xidmət müqabilində verilirdi.

Ticarət əlaqələri, əsasən, mübadilə yolu ilə aparılırdı. Köçəri tayfalar içərisində patriarchal qəbilə möisətinin qalıqları hələ də mövcud idi.

Cunqarların Böyük juzu tutması. Qazax juzları tez-tez Cunqar xanlığının qarətçi hücumlarına məruz qalırdı. 1723-cü ildə cunqarlar qazaxları ağır məğlub etdilər. Orta juzun mərkəzi Türküstan şəhəri ələ keçirilib dağıdıldı. Böyük juz cunqarlarının



Əbülxeyir xan cunqarlarla döyüşdə

* *Tanxo* – yalnız hərbi xidmət müqabilində verilən torpaq payı

hakimiyyəti altına keçdi. Bu dağıntı və qarətlər qazax tarixinə «böyük fəlakət» kimi daxil oldu.

Üç juz arasında Tauke xanın vaxtında yaranan ittifaq dağladı. Böyük juzun cunqarların hakimiyyəti altına keçməsi ilə Orta və Kiçik juzlar Çin və Rusiya kimi iri dövlətlərin arasında qaldı. Hadisələrin təbii gedişi juzları həmin dövlətlərin birinə qoşulmağa vadə etdi. Orta juz Çindən vassal asılılığını qəbul etməli oldu.

Qazax xanlığının bölüşdürülməsi. 1731-ci ildə Kiçik juzun başçısı Əbülxeyir xan Rusyanın tərkibinə daxil olmaq haqqında akt imzaladı. Gələcəkdə ölkənin daxili rayonlarına müdaxilə niyəti ilə ruslar tərəfindən Orenburq şəhər-qalası salındı. Qazaxların Cunqar xanlığına qarşı mübarizədə zəifləməsindən Rusiya məharətlə istifadə etdi.

1740-ci ildə Orta juz, ondan sonra Böyük juzun şimal hissələri Rusiyaya qatıldı. Qazaxıstanın cənubu isə Kokand və Buxara xanlıqları arasında bölüşdürüldü, lakin bu zaman özbək xanlıqlarında hakimiyyət zəif idi. Xivə xanının Əfsarlar imperiyasının şimal vilayətlərinə basqını Nadir şahın Xivəyə hücumuna səbəb oldu.

Batır Srimin başçılığı altında üsyən.

Ölkənin qonşu dövlətlər tərəfindən işgalı qazax tayfalarının xalq azadlıq hərəkatına başlamasına səbəb oldu. 1783-cü ildə Kiçik juzda Batır Srimin başçılığı ilə rus müstəmləkəciliyinə və yerli hakimiyyətə qarşı uzunmüddətli üsyən başlandı. Rusyanın Kiçik juzda xan hakimiyyətini ləğv etməsi üsyəni daha da genişləndirdi. Qazaxların xalq azadlıq mübarizəsinə Osmanlı dövləti yardım edirdi.

İlk vaxtlar üsyəncilər bir sıra qələbələr qazansalar da, sonradan daxili çəkişmələr və xəyanət məğlubiyyətə səbəb oldu.

Üsyəndən nəticə çıxaran Rusiya müstəmləkəcilik siyasətini bir qədər yumşaltmağa məcbur oldu.




1. Tauke xanın hakimiyyət dövrü niyə qazaxların «qızıl əsri» adlanır?
2. Kokand xanlığı harada və necə yarandı?
3. Rusyanın işğalına şərait yaradan amillərə aid sxem qurun.
4. Tarixdə daha hansı üsyan işgalçı dövlətin öz siyasetini yumşaltmasına səbəb olub? Araşdırın.
5. Cədvəli dəftərinizə çəkin və doldurun:

Batr Srimin üsyanı

Başlama səbəbi	
Üsyanın nəticəsi	

XRONOLOGİYA



12. VOLQABOYU, URAL VƏ SİBİR TÜRKLƏRİ

XIII əsrda monqollar Volqa-Bulqar dövlətinin varlığına son qoydular. Volqa-Bulqar dövlətinin ərazisi Qızıl Ordu dövlətinin tərkibinə daxil oldu.

XV əsrda Qızıl Ordu dövləti dağıldan sonra Volqa boyunda müstəqil Qazan və Həştərxan xanlıqları yarandı. Bu xanlıqlar bir əsr dən çox mövcud oldu. XVI əsrda Volqaboyu türkləri müstəqilliklərini itiridilər, Qazan və Həştərxan xanlıqları Rusiya dövlətinə birləşdirildi.

Rus müstəmləkəcilişinin idarəciliyi Volqaboyu, Ural və Sibir türklərinin həyatında hansı izləri qoydu?




Tatar, başqırd, çuvaş, saxalar, tarxan, yasaq, Seyid Batır, Qanunnamə

Volqaboyu və Ural türkləri. XVII—XVIII əsrlərdə Rusiya dövləti Volqaboyu və Uralda tatar və başqırd (başqurd) feodallarının bəzi imtiyazlarını saxlamışdı. Onlar tarxan və yüzbaşı ola bilərdilər. Tarxan hərbi rütbə idi. Onlar vergi və mükəlləfiyyətlərdən azad idilər.

Bu dövrdə Volqaboyu və Uralda əsas torpaq mülkiyyətçisi dövlət idi. Əhalinin əksəriyyətini təşkil edən kəndlilər torpaqdan istifadəyə görə **yasaq** adlı vergi ödəyirdilər.

Volqaboyu və Ural türklərinə qarşı Rusyanın müstəmləkəcilik siyasetinin əsasında rusların tarixi türk torpaqlarına köçürülməsi dururdu. Tatar, başqırd, çuvaş türklərinin torpaqlarında şəhərlər salınırlar, qalalar



Volqaboyu və Ural türklərinin yaşadıqları ərazilər

tikilir, kilsələr inşa olunurdu. Yerli əhalinin torpaqları zorla əllərindən alınır və bu torpaqlara Rusiyadan mülkədarlar, kəndlilər köçürüldürdü.

Volqaboyu və Uralda Rusyanın müstəmləkəcilik siyasetinin əsas məqsədi nə idi?

Volqaboyu və Ural torpaqlarını ruslaşdırmanın digər bir yolu da yerli əhalini öz ata-baba yurdlarından sürgün etmək idi.

Ruslaşdırma siyasetinin üçüncü yolu isə müsəlman əhalinin zorla xristianlaşdırılması idi. Məscidləri dağıdır, ruhaniləri hüquq və imtiyazlarından məhrum edirdilər. Bu, əhalinin əsrlər boyu formalasmış həyat tərzinə, əxlaqına, mənəviyyatına böyük zərbə idi. Ruslaşdırma siyasetini hökumət iqtisadi siyasetlə parallel aparırdı. Yeni Qanunnaməyə görə, xristianlığı qəbul etməyən mülkədarlar təhkimli kəndliliyə sahib ola bilməzdilər. Beləliklə, xristianlığı qəbul etməyən müsəlman zadəganlar torpaqlarını və kəndlilərini itirirdilər.

Rusların xristianlaşdırmaq siyasetinin onlar üçün əhəmiyyəti nə idi?

Rusiya sənayesinin spesifik cəhətlərindən biri manufakturlarda, zavodlarda təhkimli kəndli əməyindən istifadə olunması idi. I Pyotrun islahatları nəticəsində Volqaboyu və Ural türklərinin torpaqlarında zavodlar tikilir, yerli əhali bu zavodlara təhkim edilirdi. Beləliklə, azad türk kəndliləri təhkimli halına salınırdı.

Türk kəndliləri necə təhkimli halına salındı?

XVIII əsrin əvvəllərində Volqaboyu və Ural türklərinin azadlıq mübarizəsi yeni mərhələyə daxil oldu. Üşyan edən xalq müstəqilliyini bərpa etmək istəyirdi.

XVIII əsrin ortalarında tatar və başqırd xalqlarının daha güclü üşyanı baş verdi. Üşyanın başçısı Abdulla Qaliya idi. Bu üşyan da Rusiya imperiyası tərəfindən yatırıldı.



Abdulla Qaliya

Sibir türkləri. Sibir Ural dağlarından Sakit okeana qədər olan çox böyük ərazini əhatə edir. Bu ərazidə çoxlu tayfa və xalqlar yaşayır. Onlar müxtəlif inkişaf mərhələlərində idilər.

Sibirin əsas əhalisi türklərdən ibarət idi. Bu tayfalara saxaları (yakutlar), altayları, xakasları və tuvalıları misal göstərmək olar.

XVI–XVII əsrlərdə Sibir türkləri Rusyanın müstəmləkə əsərətinə düşdülər.

Sibire rus məmər və tacirləri cəlb edən bu ölkənin zəngin xəzi idi. Xarici bazarlarda xəz yüksək qiymətə satıldığından məmurlar türkləri yasaq vergisini xəzlə verməyə məcbur edirdilər. Onlar əhalini aldatmaqla, yaxud zorakılıqla çoxlu xəz-dəri toplayırdılar.

Çar Rusiyasının yeritdiyi məqsədyönlü siyaset nəticəsində XVIII əsrədə Rusyanın Avropa hissəsindən Sibir köçən rusların sayı sürətlə artmağa başladı. Bura köçənlərin içərisində kəndlilər, din xadimləri və müxtəlif peşə sahibləri də vardı. Sibir sərgün olunanların da sayı artmaqdır idi.



Sibir türklərinin və digər türk xalqlarının müasir dövrdə yaşıdlıları ərazi

Sizcə, nə üçün Rusiya imperiyası Sibirə köçən rusların sayının sürətlə artmasında maraqlı idi?


XVIII əsrдə Sibirdə ilk sənaye müəssisələri işə salındı. Beləliklə, Sibir kəndləri təhkimli işçi mənbəyinə çevrildi.

Sibirin Rusiya tərəfindən işğalı nəticəsində yerli türk xalqları öz azadlıqlarını itirir, torpaqlardan məhrum olur və xristianlaşdırılırdı. Müstəmləkə zülmünə məruz qalan xalq üsyən edirdi. Belə üsyənlərdən biri 1731-ci ildə baş verdi. İki il davam edən üsyəni yatırmaq üçün hökumət hətta artilleriyadan (toplardan) da istifadə etdi.



1. Volqaboyu və Uraldakı sənaye müəssisələri ilə Sibirdəki sənaye müəssisələrinin oxşarlığı nədə idi?
2. Ruslaşdırma və xristianlaşdırma siyasetlərinin arasındakı əlaqəni izah edin.
3. I Pyotrun dövründə Volqaboyu və Ural türklərinə qarşı aparılan müstəmləkə siyasetinin daha da sərtləşdiyini faktlarla göstərin.
4. Sibirə köçənlərin sayının artmasının yerli əhalinin vəziyyətinə göstərdiyi təsiri izah edin.
5. Sibir xalqlarının məşğuliyyətinə əsasən onların inkişaf mərhələlərini müəyyənləşdirin.

XRONOLOGİYA



13. ŞİMALİ QAFQAZ YENİ DÖVRÜN ASTANASINDA

Qafqaz coğrafi mövqeyinə görə qonşularından ən çox Rusyanın maraq dairəsində idi. Aşağı Volqa boyunda möhkəmlənən Rusiya nəyin bahasına olursa-olsun Qafqaz dağları, Qara dəniz və Xəzər dənizinə çıxış yolu əldə etməyə çalışırdı. Üstəlik, Avropanı Mərkəzi Asiya ilə birləşdirən ticarət yolları da bu ərazilərdən keçirdi.

1774-cü ildə Rusiya ilə Osmanlı arasında imzalanan Kiçik Qaynarca sülh müqaviləsi Şimali Qafqazın tarixində yeni səhifə açdı. Sühl müqaviləsinin şərtlərinə görə Azov sahilərini əla keçirən Rusiya Şimal-Qərbi Qafqazın içərilərinə doğru irəliləmək üçün imkan qazandı.

Rusiya əlinə düşmüş tarixi imkandan necə istifadə etdi? Bu dövrə Şimali Qafqazda hansı xalqlar yaşayırdılar?



 Tabasaran, Qazıqumuq, Avar, Şeyx Mənsur, Alda döyüşü

Sosial-iqtisadi həyat, siyasi quruluş. XVII əsrin əvvəllərində Şimali Qafqaz xalqlarının sosial-iqtisadi və siyasi vəziyyəti son dərəcə ağır idi. Uzun sürən Osmanlı-Səfəvi mühəribələri nəticəsində şəhər və kəndlər dağıdılmış, təsərrüfat həyatı pozulmuşdu. Bu dövrə Şimali Qafqazda mürəkkəb etnik proseslər baş verirdi. Ölkədəki tayfalar daha böyük etnik birliyə çevrilir, xalqlar formalaşırırdı. Bu dövrə Şimali Qafqazda adigeylər (çerkəzlər), qaraçay və balkarlar, kabardılər, osetinlər, çeçenlər, inquşlar, avarlar, ləzgilər, qumuklar və başqa xalqlar yaşayırdılar.

Sizcə, Şimali Qafqazda çoxlu sayıda müxtəlif xalqın yaşaması bölgənin siyasi həyatına necə təsir edə bilərdi?

Şimali Qafqazın iqtisadiyyatında kənd təsərrüfatı, xüsusilə əkinçilik əsas yer tuturdu. Dağlıq və dağətəyi zonalarda isə əhali maldarlıq, xüsusən qoyunçuluqla məşğul olurdu.

XVII—XVIII əsrlərdə Şimali Qafqaz müstəqil və yarımmüstəqil siyasi qurumlara parçalanmışdı. Dağıstan ərazisində Tarku, Qaytaq, Tabasaran, Avar və Qazıqumuq kimi xanlıqlar var idi.



Şimali Qafqaz xalqları

Dağıstan hakimlərindən fərqli olaraq, çeçen və inquşların vahid siyasi birliyi yox idi.

Bu xanlıqlar bir-biri ilə daim mübarizə aparırdılar. Bu da Şimali Qafqazda siyasi pərakəndəlik yaradırdı.

Rusyanın Şimali Qafqazın işgalinə başlaması. XVIII əsrin ortalarında bölgədəki siyasi dağınıqlıq, Nadir şah imperiyasının dağılması, Rusiya ilə mühəribədə Osmanlı imperiyasının məğlub olması çar hökumətinin Şimali Qafqazla bağlı işgalçılıq planlarını gerçəkləşdirməsinə şərait yaratdı.

Siyasi pərakəndəlik Şimali Qafqazın işgalinə nə dərəcədə təsir etdi?

Rusiya XVIII əsrin 60-cı illərində **Qafqaz xəttini** yaratmağa girdi. Xəttin üzərində qalalar və çoxlu müdafiə istehkamları inşa edildi. Kiçik Qaynarca sülhündən dərhal sonra çar hökuməti Osetiyanın işgalinə başladı.

1783-cü ildə Krımla bərabər, Taman yarımadası və Kuban-boyu ərazilər Rusiyaya birləşdirildi.

Rusiya hakim dairələri Şimali Qafqaz əhalisinin mütəşəkkil müqavimətini qırmaq üçün ayrı-ayrı dağlı xalqları arasında və feodal-larla kəndlilər arasında nifaq saldı, ziddiyyətləri kəskinləşdirdi.

13. Şimali Qafqaz yeni dövrün astanasında



Qafqaz XVII əsrda

Yerli feodalları əhalinin aşağı təbəqələrindən ayırmaqla Rusiya hökuməti nəyə nail olmaq istəyirdi?

Çarizmin ümumxalq nifrəti doğuran digər siyaseti yerli əhalinin dini inanlarının tapdalanması idi. Ural və Volqaboyunda olduğu kimi, burada da müsəlman əhalinin zorla xristianlaşdırılması prosesi gedirdi. Rusyanın zorakı müstəmləkəçilik siyasetinin ilk nəticələri özünü qısa müddətdə göstərməyə başladı.

Dağlıların milli-azadlıq hərəkatı. Seyx Mənsur. Rusyanın Şimali Qafqazı işgal etməsi ilə barışmayan dağlı xalqları – noqaylar, adıgeylər, çeçenlər, inquşlar, avarlar müstəmləkə əsarətinə qarşı azadlıq mübarizəsinə başladılar. Bu mübarizədə müridizmin böyük rolü oldu.

Müridizm fəlsəfəsinə görə, əsl mürid hər bir işi Allah rızası üçün etməli, mənəm-mənəmlikdən qaçmalı, haram yeməməli, nəfsinə qalib gəlməli idi. Müridizmdə *cihadla** şəhidlik fəlsəfəsi bir-birini tamamlayırıldı. Müridizmin genişlənib milli-azadlıq hərəkatına çevrilməsində Şeyx Mənsur və onun dini-siyasi mübarizəsi böyük rol oynadı. Şeyx Mənsur 1785-ci ildə Çeçenistanda Rusyanın müstəmləkəçilik siyasetinə qarşı üsyən qaldırdı. Qafqaz xalqlarını yadelli işgalçılara qarşı cihada çağırdı. Az bir müd-dətdə güclü qoşun toplayıb rus hərbi hissələrinə ağır zərbələr vurdu. Onun **Alda** döyüşündə qazandığı qələbə xəbəri tezliklə bütün Şimali Qafqaza yayılıraq hərəkatın yüksəlişinə səbəb oldu.

Şeyx Mənsurun qazandığı uğurlardan narahat olan çar hökuməti ona qarşı güclü hərbi dəstələr göndərdi. 1790-ci ildə Kuban çayı sahilində Şeyx Mənsurun döyüşçüləri ilə ruslar arasında qanlı toqquşma baş verdi. Bu döyüşdə çoxlu canlı qüvvə itirən Şeyx Mənsur əsir düşdü və əsirlikdə vəfat etdi.

Dağlıların azadlıq mübarizəsi məğlub edilsə də, çar hökumətinin Şimali Qafqazın işgalını müəyyən müddətə təxirə salmasına səbəb oldu.

Müridizmə milli-azadlıq hərəkatı arasında nə kimi əlaqə vardır?



Şeyx Mənsur

* **Cihad** – vətən, din uğrunda aparılan müqəddəs müharibə

13. Şimali Qafqaz yeni dövrün astanasında




1. «Şimali Qafqazın etnik mənzərəsi» cədvəlini doldurun:

Xalqın adı	Məskunlaşdığı ərazi

2. XVII—XVIII əsrlərdə Şimali Qafqaz xalqlarının yaşadığı əraziləri xəritədə göstərin.
3. Şimali Qafqaz xalqlarının təsərrüfat sahələri ilə yaşadıqları ərazinin coğrafiyası, təbii şəraiti arasındaki uyğunluğu izah edin.
4. Rusiya Şimali Qafqazda özünün «parçala və hökm et» siyasetini hansı yollarla həyata keçirirdi?
5. Şeyx Mənsurun başçılığı altında milli-azadlıq mübarizəsinin nə kimi əhəmiyyəti oldu?

XRONOLOGİYA



14. CƏNUBİ QAFQAZ MƏKRİLİ PLANLARIN HƏDƏFİNĐƏ

XVIII əsrin əvvəllərinə qədər hərbi-siyasi təcavüz üçün qüvvəsi olmadığından Rusiya Cənubi Qafqazla bağlı yalnız iqtisadi siyaset həyata keçirirdi. Rus çarı I Pyotrun (1682–1725) dövründə bu siyaset öz istiqamətini dəyişdi. Cənubi Qafqaz regionunda Rusiya həm iqtisadi, həm də siyasi məqsədini gerçəkləşdirməyə başladı.

I Pyotr Xəzərsahili bölgələrə həm xammal mənbəyi kimi, həm də Hindistani Qərbi Avropa dövlətləri ilə birləşdirən tranzit yolu kimi baxırdı. O bu yolu nəzarətdə saxlamağa çalışırdı. Bunun üçün isə Cənubi Qafqazın xeyli hissəsini ələ keçirmək lazım idi.

Rusyanın Cənubi Qafqazla bağlı siyasi məqsədləri də var idi. Bu məqsədlər nədən ibarət idi?



Cənubi Qafqaz, Georgiyevsk müqaviləsi, Valerian Zubov

I Pyotrun iqtisadi və siyasi məqsədləri

iqtisadi

siyasi


Yeni yaranan Rusiya **manufaktura** sənayesi üçün ucuz xammal mənbəyi, sərfəli satış bazarları əldə etmək;

Xəzər dənizini Rusyanın daxili dənizinə çevirmək, Qərbi Avropa ilə aparılan bütün ipək ticarəti yolunu Volqa-Xəzər yolu istiqamətinə yönəltmək

Osmanlı imperiyası ilə sərhəddə yerləşən Cənubi Qafqaz regionundan Osmanlı dövlətinə qarşı hərbi meydan kimi istifadə etmək

Rusyanın Cənubi Qafqazla bağlı siyasi planları. Həmin dövrdə Qərbi Avropa və Rusiya dövləti ilə ipək ticarəti, demək olar ki, erməni tacirlərinin əlində idi. I Pyotr öz gələcək işğalçı planlarının həyata keçirilməsində ermənilərin məlumatlarından geniş istifadə edirdi. Ermənilər Rusyanın Cənubi Qafqaza olan marağını nəzərə alaraq daha çox canfəşanlıq edirdilər. Onlar Ruiya hakim dairələrinə cürbəcür hədiyyələr verir, layihələr,

I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü




planlar və təkliflər irəli sürürdülər. Bu yolla Cənubi Qafqaza qoşun göndərilməsini sürətləndirməyə çalışırlılar. Bütün bunların kökündə isə tarixi Azərbaycan torpaqlarının zəbt edilməsi və burada ermənilərə «dövlət yaratılması» məqsədi dururdu.

Rusiya imperiyası nə üçün Azərbaycan və Osmanlı torpaqları sərhədində xristian dövləti yaratmaq istəyirdi?

Erməni tacirləri, din xadimləri Rusiya hakimiyyət dairələri ilə yaxınlıqdan öz milli mənafeləri üçün istifadə etməyə çalışırlılar. I Pyotra göndərilən məktublarda Cənubi Qafqazın əhalisi, iqtisadiyyatı, yolları barədə ətraflı məlumatlar verilirdi. Müxtəlif

bölgələrə səpələnmiş ermənilərin sayı şişirdilirdi. Xristian olduqları üçün onların guya müsəlmanlar tərəfindən incidildiyi barədə uydurma xəbərlər çatdırılırdı.

Dini ideologiyadan vasitə kimi istifadə etməkdə məqsəd nə idi?



I Pyotr Dərbənd qala divarının qarşısında

I Pyotrun 1722–1723-cü illər yürüşü nəticəsində Azərbaycanın Xəzərsahili bölgələri ələ keçirildi. Bu diyarın qədim yerli əhalisi olan müsəlman türklər təmizlənib bura ermənilərin köçürülməsinə başlanıldı, lakin çar Rusiyasının bu işgalları I Pyotrun vəfatı ilə əlaqədar başa çatmadı.

Məkrli planlar yenə pozuldu. XVIII əsrin ikinci yarısında da Rusyanın Cənubi Qafqazla bağlı siyasetində I Pyotr ənənələri davam etdirilirdi. II Yekaterinanın hakimiyyəti dövründə (1762–1796) çar Rusiyasının Azərbaycan torpaqlarında xristianlaşdırma siyaseti daha da fəallaşdı.

XVIII əsrin ikinci yarısında baş verən Rusiya–Osmanlı müharibələrində Rusiya qələbə qazandı. Bu, Rusyanın Qara dənizin şimal sərhədlərində, Şimali Qafqazda möhkəmlənməsinə və Şərqi Gürcüstanın işğalını həyata keçirməsinə imkan yaratdı. Rusiya-



Rus ordusunun Georgiyevsk traktatına görə Tiflisə daxil olması

pərəst siyaset yürüdən və Şimal-Qərbi Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan Kartli-Kaxeti çarı II İrakli (1762–1798) **Georgiyevsk traktatını** (1783) imzaladı. Beləliklə, Şərqi Gürcüstan Rusyanın himayəsinə keçdi. Rus ordusu Tiflisə göndərildi. Rusyanın Cənubi Qafqaz siyaseti daha da fəallaşdı. Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmağa çalışan ermənilər fürsəti əldən verməyərək II İrakli ilə yaxınlaşmağa başladılar.

Erməniləri II İrakli ilə yaxınlaşdırın nə idi?

Ermənilərin «Böyük Ermənistən» dövləti yaratmaq xülyası «xristian himayəciliyi» pərdəsi altında müstəmləkəçilik siyaseti yeridən Rusyanın mənafeyinə uyğun gəlirdi.

Rusiya nə üçün ermənilərin havadarı kimi çıxış edirdi?

II Yekaterina hökuməti Cənubi Qafqazda «erməni dövləti» yaratmaq ideyasını reallaşdırmağa çalışırdı. Rusiya erməniləri bu torpaqlarda özünün etibarlı dayağına çevirmək istəyirdi.


Rusyanın planlarından xəbərdar olan Ağa Məhəmməd xan Qacar onu qabaqlamaq üçün Cənubi Qafqaza yürüş etdi. 1795-ci ildə onun Şərqi Gürcüstana yürüşü Rusyanın Cənubi Qafqaza hücum etməsi üçün bəhanə oldu. 1796-cı ilin yazında rus ordusu Cənubi Qafqaza və Azərbaycana yürüşə başladı. Rus qoşununa Valerian Zubov başçılıq edirdi, lakin həmin ildə II Yekaterina qəflətən vəfat etdi. Bu vaxt Rusyanın Qərbi Avropa ölkələri ilə münasibətləri gərginləşmişdi. Hadisələr rus qoşunlarının Cənubi Qafqazdan geri çağırılmasına səbəb oldu.

Beləliklə, XVIII əsrin sonlarında Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsi və çarizmin öz planlarını gerçəkləşdirməsi mümkün olmadı.



1. I Pyotrun iqtisadi və siyasi məqsədlərini şərh edin.
2. XVIII əsrin birinci yarısında Rusiya Cənubi Qafqazı nə üçün işğal edə bilmədi?
3. II Yekaterinanın I Pyotrun xarici siyasetinin fəal davamçısı olduğunu sübut edin. Fikrinizi faktlarla əsaslandırın.
4. «Böyük Ermənistən» ideyasını II Yekaterinanın yaratmaq istədiyi dövlətlə müqayisə edin.
5. XVIII əsrin sonlarında Rusiya Cənubi Qafqazla bağlı planlarını nə üçün gerçəkləşdirə bilmədi?

XRONOLOGİYA



15. TÜRK VƏ QAFQAZ XALQLARININ MƏDƏNİYYƏTİ

XVII-XVIII əsrlərdə Avropa ölkələri ilə əlaqələr türk və Qafqaz xalqlarının mədəniyyətinin inkişafına öz təsirini göstərdi. Bu dövrdə tarix, coğrafiya elmi daha da inkişaf etdi.

Həmin dövrdə mədəniyyət kimlərin yaradıcılığı ilə zənginləşdi?
Azerbaycan bu dövrün mədəniyyətinə hansı töhfələri verdi?



Katib Çələbi, Övliya Çələbi, mədrəsə, Sultan Əhməd, İsgəndər bəy Münşi

Türk xalqlarının mədəniyyəti. XVII əsrde Osmanlı dövlətinin iqtisadi cəhətdən zəifləməsi vəqf müəssisələrinin müflisləşməsinə və onlara bağlı təhsil sisteminin zəifləməsinə səbəb oldu. Bu, dini elmlərin inkişafına maneə yaratdı. Dünyəvi elmlər isə inkişaf edir, türk alimləri dövrün mədəniyyətinə öz töhfələrini verirdilər. Katib Çələbi və Övliya Çələbi həmin dövrün böyük türk alimləri olmuşlar.

XVII əsrde Osmanlı dövlətində əsas təhsil müəssisələri mədrəsələr idi. Mədrəsələrdə dini elmlərlə bərabər, dünyəvi elmlər də tədris olunurdu.



Katib Çələbi

Katib Çələbi tarix, hüquq, coğrafiya və maliyyə məsələlərinə aid bir çox dəyərli əsərlərin müəllifidir. Övliya Çələbinin çoxcildlik «Səyahətnamə» əsəri Osmanlı, dünya tarixi və mədəniyyətini öyrənmək üçün əhəmiyyətli mənbələrdən biri hesab olunur. Bu əsərdə müəllif Azerbaycan haqqında da qiyamətli məlumatlar verib. Həmçinin «Səyahətnamə»də Azerbaycan şəhərləri barədə, xüsusilə Təbriz şəhəri, onun qapıları, məhəllələri, sarayları, məscidləri, məktəb və mədrəsələri, sənətkarları

və s. haqqında dəyərli məlumatlar əldə etmək mümkündür.

XVII—XVIII əsrlər Osmanlı memarlığının tənəzzülü dövrüdür. Həmin dövrdə ölkədə inşa edilən memarlıq abidələrinə Avropaya xas olan *rokoko** və *barokko** üslubu üstünlük təşkil edirdi. Ağrı şəhərindəki İshak Paşa sarayı bu üslubda inşa edilmişdir.

Nə üçün bu dövrdə rokoko və barokko üslubunda memarlıq tikililərinə üstünlük verilirdi?

Bu dövrdə Osmanlı memarlığının şah əsəri **Sultan Əhməd** məscidi hesab olunur. Məscid XVII əsrin əvvəllərində inşa edilmişdir.

Həmin dövrdə Osmanlı rəssamları, əsasən, miniatür çəkməyə üstünlük verirdilər.

Memarlıqdan fərqli olaraq, bu dövrdə musiqi yüksək inkişaf səviyyəsinə çatmışdı. Məhz bu əsr türk musiqisinin yüksəliş dövrü olmuşdur. Türk musiqisi nəinki Avropa musiqisinin təsiri altına düşmüş, əksinə, Avropa musiqisinə təsir göstərmişdir. Musiqinin belə inkişafı həm də bu dövrün sultanlarının — Sultan Əhmədin, I Mahmudun, III Səlimin bu sahəyə olan maraqları ilə bağlı idi.

XVIII əsrin əvvəllərində Osmanlı dövlətində Avropa təcrübə-



Övliya Çələbi



Ağrı şəhərindəki İshak Paşa sarayı



Sultan Əhməd məscidi

* *Rokoko* — XVII—XVIII əsrlərdə Avropada məşhur olan bəzəkli memarlıq üslubu

* *Barokko* — XVII—XVIII əsrlərdə Avropada məşhur olan təmtəraqlı memarlıq üslubu

bəsini öyrənməyə başladılar. Bunun nəticəsində ölkədə 1727-ci ildə ilk mətbəə yaradıldı.


Mətbəənin yaradılmasının Osmanlı dövləti üçün üstün cəhəti nə idi?

Azərbaycan mədəniyyəti. XVII—XVIII əsrlərdə Azərbaycanda elmin və mədəniyyətin inkişafında canlanma baş vermişdi. İsgəndər bəy Münşi, Mirzə Məhəmməd, Yusif Qarabağı və başqaları bu dövrün adlı-sanlı alımları idilər.

Bu əsrдə Azərbaycan tarixinə dair qiymətli mənbə olan «XVIII yüzillikdə Car müharibələri salnaməsi» yazılmışdır.

Şəkidəki xan sarayı XVIII əsr Azərbaycan və dünya memarlığının ən dəyərli incilərindən biridir. Bu saray UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Qafqaz xalqlarının mədəniyyəti. Şimali Qafqaz ərazilərində təhsil məktəb (mollaxana) və mədrəsələrdə veriliirdi. Quran oxumaq və yazı məktəblərdə öyrədilirdi. Mədrəsələrdə Quran oxunması, məntiq, hüquq, tarix, coğrafiya, fəlsəfə, astronomiya elmləri tədris edilirdi. Mədrəsə müəllimləri içərisində Yaxın və Orta Şərqdə tanınan görkəmli elm və din xadimləri də vardi. Siyasi və dini mərkəzlərdə müxtəlif elm sahələrinə aid əsərlərin saxlandığı zəngin kitabxanalar fəaliyyət göstərirdi. Qazıqumuq, Xunzak belə mərkəzlərdən idi.



Şəki xan sarayının interyeri

Qafqazda bir çox elm sahələri ilə yanaşı, tibb elmi də inkişaf etmişdi. Təbiblər dərman bitkiləri vasitəsilə müxtəlif xəstəlikləri sağaldır, çiçək xəstəliyinə qarşı peyvənd etməyi bacarırdılar. Bu xəstəliyə qarşı peyvənd üsulunu avropalı alımlər xeyli sonralar öyrənmişdilər.

Şimali Qafqaz xalqlarının öz əlifbası yox idi. Onlar ərəb, rus və gürcü əlifbalarından istifadə edirdilər. Ərəb əlifbasından, əsasən, bölgənin müsəlman əhalisi istifadə edirdi.

Qafqazda yaşayan hər bir xalqın özünəməxsus memarlıq abidələri olub. Bu abidələrə məscidləri, türbələri, kilsələri və s. misal göstərmək olar.


XVII—XVIII əsrlərdə Qafqaz xalqlarının şifahi xalq ədəbiyyatı daha çox inkişaf etmişdi. Tarixi mövzulara, yadəllilərin əsərətinə qarşı mübarizəyə həsr olunmuş mahnılar və əfsanələr şifahi xalq ədəbiyyatının geniş yayılmış formaları idi.

XVIII əsrin ikinci yarısında Gürcüstanda seminariyalar açıldı. Seminariyalar dini təhsil verən orta məktəblər idi.

1709-cu ildə Gürcüstanda mətbəənin əsası qoyuldu. Bu işin təşəbbüskarı Kartli çarı VI Vaxtanq idti. Bu mətbəədə XII əsrin böyük gürcü şairi Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» adlı əsəri daşbasma üsulu ilə çap edildi.

Mərkəzi Asiya, Volqaboyu, Ural, Sibir türklərinin mədəniyyəti. Mərkəzi Asiyada mədrəsələrdə şəriətlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu. Buxara mədrəsəsi bütün müsəlman dönyasında məşhur idti. Büyük şəhərlərdə və yaşayış mərkəzlərində qızlar üçün də xüsusi məktəblər mövcud idi.

Türkmən poeziyasının zirvəsində duran Məhtimqulu Fəraqi öz əsərləri ilə sübut etdi ki, türk-



Məhtimqulu Fəraqinin abidəsi
(Türkmenistan)

mən dilində də böyük ədəbi əsərlər yarana bilər. Ondan sonra türkmən ədəbiyyatında ərəb və fars sözlərindən istifadəyə, de-mək olar ki, son qoyuldu.

Mərkəzi Asiya, Volqaboyu, Ural türklərinin təhsil sistemi di-gər türk xalqlarının təhsil sistemindən fərqlənmirdi.

Çarizmin milli müstəmləkə siyasəti – türklərin xristianlaşdırılması təhsilə mane olurdu. Əhalini xristianlaşdırmaq məqsədilə müsəlman məktəb və mədrəsələrini bağlayır, xristian dini məktəbləri açırdılar. Müsəlman məktəbləri olmadığından türklər həmin məktəblərdə təhsil almaq məcburiyyətində qalırdılar.


XVIII əsrin sonlarında burada ilk dünyəvi ibtidai məktəblər açıldı. Rusyanın sosial-iqtisadi inkişafı bu bölgənin iqtisadiyyatını öyrənməyi tələb edirdi. Odur ki sənətlər öyrədən peşə məktəbləri yaradıldı.

Bu dövrdə Sibir türklərinin də mədəni həyatında müsbət dəyişikliklər baş vermişdir.



- Ölkənin iqtisadi-siyasi vəziyyəti ilə təhsil sistemi arasındakı əlaqə nədən ibarətdir?
- Türk xalqları ilə Şimali Qafqaz xalqlarının təhsil sisteminin oxşarlığının səbəbi nədədir?
- Xristianlaşdırma siyasətinin türk xalqlarının tarixinə və mədəniyyətinə vurulan böyük zərbə olmasını əsaslandırın.
- Müxtəlif mənbələrdən istifadə etməklə XVII–XVIII əsrlərdə türk və Qafqaz xalqlarının mədəniyyətindəki yeniliklərin cədvəlini tərtib edin.
- Müxtəlif mənbələrdən türk və Qafqaz xalqlarının mədəniyyətinə dair əlavə məlumat toplayaraq təqdimat hazırlayın.

XRONOLOGİYA



AVROPA VƏ AMERİKA XVII–XVIII ƏSRLƏRDƏ

16. İNGİLΤƏRƏ BURJUA İNQİLABI VƏ VƏTƏNDƏŞ MÜHARİBƏSİ

XI əsrədə Fransadan Britaniya adalarına çıxan normandlar burada mərkəzləşmiş İngiltərə dövlətinin əsasını qoydular. XIII əsrədə İngiltərədə ilk parlament yarandı. XVI əsrədə burada manufakturlar meydana gəldi. Bu dövrdə İngiltərə «Məğlubedilməz armada»nı darmadağın edib güclü dəniz dövlətinə çevrildi. XVII əsrin əvvəllərində kralıça I Yelizavetanın vəfati ilə İngiltərədə Tüdorlar sülaləsinin hakimiyyəti sona çatdı.

Yeni dövrə İngiltərənin həyatında daha hansı böyük yeniliklər oldu?



 **Tüdorlar, parlament, yeni zadəganlar, puritanlar, inqilab, burjuaziya**

XVI əsrədə İngiltərə, əsasən, feodal ölkəsi idi. Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu. Zadəganlar torpağın tam mülkiyyətçisi olmadıqlarına görə torpaqdan istifadə edilməsi, torpağın miras verilməsi müqabilində krala müəyyən



İngiltərədə əyirici manufakturası

məbləğ ödəməli idilər. Bu dövrədə İngiltərədə kapitalist münasibətləri yaranır, *manufakturaların** sayı getdikcə artırdı. Kralın qoyduğu ağır vergilər *yeni zadəganlara** istehsalı genişləndirməyə imkan vermir, azad rəqabətə əngəl yaradırı.

Yeni zadəganlar, burjuaziya ilə kral arasında kəskin mübarizənin səbəbi nə idi?

XVI əsrən İngiltərədə müstəqil olan anqlikan kilsəsi xalqa kralın hamidən ali olması və bunun Allah tərəfindən müəyyən-leşdirilməsi fikrini təlqin edirdi. Kilsənin topladığı vergilər dövlətin xəzinəsinə gedirdi.

Xalq kütlələri, yeni zadəganlar və burjuaziya arasında *puritan** təriqəti geniş yayılmışdı. O dövrədə İngiltərə protestantlarının çoxunu belə adlandırdılar. Puritan ideyaları kralın mütləq hakimiyətinə və feodal quruluşuna qarşı çıxırdı. Onlar dəbdəbəli və baha başa gələn dini mərasimlərin, din xadimlərinin sərvət toplamalarının əleyhinə idilər. Puritanlar kilsəni bu israfçılıqdan təmizləməyi tələb edirdilər. Buna görə onlara amansız cəza verilirdi.

Inqilabin başlanması. XVII əsrin başlangıcında İngiltərədə Stüartlar sülaləsi hakimiyyətə gəldi. I Yakov (I Ceyms) Stüart (1603–1625) hakimiyyətə gələndə xalq onun islahatlar aparacağıını gözləyirdi, lakin o, xalqın gözlədiyi islahatları aparmadı.

Sizə, xalq kraldan hansı islahatları gözləyirdi?

Əksinə, o, «puritan təriqəti» və parlamentin hüquqlarının məhdudlaşmasını istəyirdi. I Yakovdan sonra hakimiyyətə gələn I Karl da atasının siyasetini davam etdirdi.

Stüartlar sülaləsi nə üçün puritan kilsəsinin və parlamentin hüquqlarını məhdudlaşdırmaq istəyirdi?

Buna görə də xarici siyasetin aparılmasında parlamentin səlahiyyətlərinin artırılması tələb edilirdi. Kralın xarici siyaseti müharibələrə səbəb olurdu. Müharibələr üçün böyük maliyyə vəsaiti lazımdı. I Karl vergiləri artırmaq qərarına gəldi. Vergiləri

* **Manufaktura** – latinca «əl ilə düzəldilən» deməkdir. Əl əməyinə, əmək bölgüsünə, muzdlu əməyə əsaslanan ilk kapitalist müəssisəsidir.

* **Yeni zadəgan** – təsərrüfatı kapitalistcəsinə, yəni muzdlu əmək tətbiq etməklə təşkil edən ingilis zadəganı

* **Puritan** – latinca «purus», yəni «təmiz» deməkdir. İngiltərədə XVI–XVII əsrlərdə protestantlıq məzhəbini müdafiə edənlərə verilən ad

artırmaq isə birbaşa kraldan asılı deyildi. Bunun üçün parlamentin razılığı olmalı idi, lakin kralla parlament arasında ziddiyətlər kəskinləşdiyinə görə 1629-cu ildə kral parlamenti buraxdı.

Sizcə, kral nəyə görə parlamenti buraxdı?

Dövlətin xəzinəsi boşalmışdı. Yeni vergilər təyin etmək üçün kral 1640-ci ildə parlamenti yenidən çağırmağa məcbur oldu. Bu parlament 13 il mövcud olduğu üçün «**Uzunmüddətli parlament**» adını alındı. Beləliklə, ölkədə kral və parlament arasında münasibətlər kəskinləşdi. Onların tərəfdarlarından ibarət iki siyasi düşərgə yarandı. Parlamentin çağırılması İngiltərədə inqilabin başlangıcı hesab olunur. İngilabin qarşısında duran əsas vəzifə mütləqiyyəti və feodal qaydalarını ləğv etmək idi.

Parlament bir sıra feodal qaydalarını sarsıdan islahatlar keçirdi. Feodal töycüsü, kral və kilsə məhkəməsinin dünyəvi şəxsləri mühakimə etmək səlahiyyətləri ləğv edildi. Parlament nazirləri məhkəməyə verdi, nümayəndələr palatasının kral tərəfindən buraxılmasını qadağan edən qanun qəbul etdi.

Uzunmüddətli parlamentin çağırılmasını inqilabin başlangıcı hesab etmək doğrudurmu? Doğrudursa, niyə?

Vətəndaş müharibəsi. Kral parlamentin islahatları ilə razılaşmadı. O, nümayəndələr palatasının beş nəfər deputatını həbs etmək barədə göstəriş verdi. Xalq parlamenti müdafiəyə qalxdı. Kral deputatları həbs etdirə bilmədi. Buna görə 1642-ci ildə I Karl parlamentə müharibə elan etdi. Ölkədə **vətəndaş müharibəsi** başlandı.



İngiltərə parlamenti



Neyzbi döyüüsü

Kralın tərəfdarlarını **kavalerlər***, parlament tərəfdarlarını isə **girdəbaşlar*** adlandırdılar.

Vətəndaş müharibəsinin əvvəlində kral ordusu parlament ordusunu məğlub etdi, lakin tezliklə parlament Şotlandiya ilə ittiifaqa girdi. Şotlandiya ordusu parlament ordusu ilə birləşərək kral ordusu üzərində qələbə çaldı. 1645-ci ildə **yeni tipli ordunun*** təşkili Oliver Kromvelə tapşırıldı. Parlamentin üzvü olan Kromvel yeni zadəganlardan idi.

1645-ci ildə **Neyzbi** kəndi yaxınlığında parlament ordusu kralın başlıca qüvvələrini darmadağın etdi. I Karl Şotlandiyaya qaçıdı, lakin şotandalar böyük məbləğdə pul alaraq onu İngiltərə parlamentinə təslim etdirilər. 1646-ci ilin iyununda vətəndaş müharibəsi parlamentin qələbəsi ilə başa çatdı.

* **Kavaler** – ingiliscə «cəngavər» deməkdir. Vətəndaş müharibəsi dövründə kral tərəfdarlarına verilən addır.


* **Girdəbaşlar** – saçlarını dəyirmi şəkilde saxladıqlarına görə belə adlandırıldılar.

* **Yeni tipli ordu** – bu orduda vəzifələr əsil-nəcabətə görə yox, insanın şəxsi şücaətinə görə verilirdi (məsələn, Prayd keçmiş arabacı idi).



1. Yadınıza salın, İngiltərədə çəpərləmələrin ən mühüm sosial və iqtisadi nəticəsi nədən ibarət idi?
2. Xalq kütlələri, yeni zadəganlar və burjuaziya arasında puritan təriqətinin geniş yayılmasında bir qanuna uyğunluq görüsü-nüzmü?
3. İngiltərədə manufakturaların yaranmasının səbəbini təhlil edin.
4. Nə üçün feodal qaydaları kapitalizmin inkişafı üçün başlıca maneə sayılırdı?
5. Kral və parlamenti müdafiə edən qüvvələri səciyyələndirin.
6. *Puritan kilsəsi, kavalerlər, girdəbaşlar, burjua inqilabı* açar sözlərindən istifadə etməklə esse yazın.

XRONOLOGİYA



17. İngilteredə parlamentli monarxiyanın qurulması

17. İNGİLTERƏDƏ PARLAMENTLİ MONARXIYANIN QURULMASI

İngiltərə inqilabının gedişində bütün siyasi hakimiyyət yeni zadəganların və burjuaziyanın əlinə keçmişdi. Parlament kral və onun tərəfdarlarının torpaqlarını müsadirə edərək satışa qoydu. Kilsə parlamentə tabe edildi. Yeni zadəganlar və burjuaziya üçün inqilab artıq başa çatmışdı.

Parlament hansı islahatları tətbiq etdi? Ölkənin həyatında hansı mühüm dəyişikliklər baş verdi?



Yeni tipli ordu, levellerlər, diggerlər, Oliver Kromvel, lord-protektor

«Uzunmüddətli parlament»in islahatları. Parlamentdə iri mülkədarlar üstünlük təşkil edirdi. Onlar kral hakimiyyətinin saxlanmasıının tərəfdarı idilər. Bu zaman ölkədə siyasi hakimiyyət yeni zadəganların və burjuaziyanın əlinə keçmişdi. Onlar torpaqdan istifadəyə görə artıq krala vergi vermirdilər. Kilsə parlamentə tabe edildi, lakin kəndlilərin mülkədarlardan asılılığı ləğv olunmadı. Kəndlilər feodal mükəlləfiyyətlərini yerinə yetirməli və 1/10 vergisini ödəməli idilər. Buna görə də «Uzunmüddətli parlament»in islahatları əhalinin bütün təbəqələrini razı salmadı. Parlamentin inqilabi ordu-nu buraxmaq və onu tərk-silah etmək haqqında qərarı xalqı hərəkətə gətirdi.



Con Lilbern



Edam olunmuş levellerlərin xatırə lövhəsi

Feodal mükəlləfiyyətlərinə nələr daxil idi?

İnqilab zamanı London sənətkarları və yeni tipli ordunun əsgərləri arasında siyasi publisist Con Lilbernin ideyaları geniş yayıldı. Onları *levellerlər** adlandırdılar. Levellerlər krala, lordlar palatasına qarşı idilər və onun ləğv edilməsini istəyirdilər. Onlar respublika yaradılması və qanun qarşısında bərabərlik kimi tələblər irəli sürürdülər. Levellerlərin qaldırdığı qiyam yatırıldı. Qiyam başçıları edam olundu. Bundan sonra hərəkat zəifləyib təsirini itirdi.

1648-ci ildə polkovnik Prayd kral tərəfdarı olan deputatları parlament binasına buraxmadı. Bu hadisə İngiltərə tarixində «**Prayd təmizləməsi**» adlandı. Beləliklə, kral əleyhdarları parlamentdə üstünlük qazandılar.

1649-cu ildə İngiltərədə kənd yoxsulları arasında *diggerlər** hərəkatı yayıldı. Diggerlər özlərini «həqiqi levellerlər» adlandırırlılar. Onların ideoloqu Cerard Uinstenli idi. Diggerlər xüsusi mülkiyyətin əleyhinə idilər. Onlar icma torpaqlarını belləyir və bütün yoxsulları onlara qoşulmağa çağırırlılar. Diggerlər bu yolla çoxlu tərəfdar toplamağa və xüsusi mülkiyyət olmayan bir cəmiyyət qurmağa ümid edirdilər. Onlar istədiklərinə nail ola bilmədilər.



Polkovnik Prayd deputatları parlament binasına buraxmir.



Diggerlər

* **Levellerlər** – ingiliscə «bərabərçilər» deməkdir.

* **Diggerlər** – ingiliscə «yer qazan» deməkdir. Diggerlər öz tələblərində levellerlərdən daha irəli getdikləri üçün özlərini «həqiqi bərabərçilər» də adlandırırlılar.



Oliver Kromvel döyüşdə

1649-cu ildə kral hakimiyyəti və lordlar palatası ləğv olundu. Hakimiyyət Oliver Kromvel başda olmaqla parlamentin əlinə keçdi. İngiltərə respublika elan edildi.

Müəyyən müddətdən sonra parlament ordunun sayını azaltmağı təklif etdi. Buna görə də parlamentlə ordu arasında ixtilaf gücləndi. Kromvel 1653-cü ildə «Uzunmüddətli parlament»i qovdu. Hakimiyyəti bütünlüklə öz əlinə alaraq **lord-protektor*** elan olundu. Lord-protektor qanunlar verməyə və ölkəni parlamentsiz idarə etməyə başladı. Kromvel inqilabin tarixində ikili rol oynadı: əvvəlcə inqilabın başçısı oldu, sonra isə onu boğdu.

Kromvelin bu qərarını nə üçün əks-inqilab kimi qiymətləndirirlər?

Kromvel 1658-ci ildə vəfat etdi. Lord-protektor titulu onun oğlu Riçarda verildi. İki il sonra Riçard hakimiyyətdən əl çekdi. Keçmiş kralın oğlu II Karl taxta dəvət edildi. Bu, Stüartlar süla-ləsinin bərpası (1660-ci il) demək idi. Kromvelin bir zaman qovduğu deputatlar yenidən yerlərinə qayıtdılar. İngiltərədə ordunun hakimiyyətinə son qoyuldu. Parlament kral əleyhinə qəbul edilən bütün qanunları ləğv edərək özü özünü buraxdı.

* **Lord-protektor** — latinca «müdafıəçi», «hami» deməkdir.

Parlament kraldan ümumi amnistiya, din azadlığı və başqa hüquqlar barədə də öhdəliklər aldıqdan sonra onu ümumi krallığın hökmdarı elan etdi. Kral paytaxt Londona gəldi, lakin çox keçmədi ki, kral hakimiyyəti götürdüyü öhdəlikləri pozmağa başladı. Hakimiyyətə gələn II Yakov (II Ceyms) katolik dinini bərpa etməyə cəhd göstərdi. Stüartlara qarşı etimadsızlıq yarandı. Yeni zadəganlar II Yakovu hakimiyyətdən uzaqlaşdırmağı qərara aldılar. Saray çevrilişi nəticəsində parlament—kral qarşılardurmasına son qoyuldu.

Dövlət quruluşu. 1689-cu ildə qəbul olunan «*Hüquqlar haqqında bill*»* görə mütləqiyətin bərpası cəhdlərinin qarşısı birdəfəlik alındı. Artıq kral parlamentin qəbul etdiyi qanunları dayandırıa və ya ləğv edə bilməzdi. Kral parlamentin razılığı olmadan ordu və xüsusi hərbi hissələr saxlaya bilməzdi, lakin qanunlar kralın imzasından sonra qüvvəyə minirdi. Billə əsasən andlılar məhkəməsinin hüquqları genişləndirilir, hökumət dəyişmələri yalnız parlament yolu ilə həyata keçirilirdi.

Beləliklə, dünyada ilk dəfə İngiltərədə parlamentli monarxiya hakimiyyət forması müəyyən edildi. Ölkədə *hüquqi dövlət**, vətəndaş cəmiyyətinin rüşeymləri meydana gəldi.

Inqilabdan sonra İngiltərinin dövlət quruluşunda hansı dəyişikliklər baş verdi?

Kraliça Annanın səyləri nəticəsində 1707-ci il mayın 1-də Şotlandiya və İngiltərə parlamenti «*Birlik sazişi*»ni təsdiq etdi. Hər iki dövlət vahid Böyük Britaniya krallığında birləşdi.



Kraliça Anna

* *Bill* — ingiliscə «qanun», «qanun layihəsi» deməkdir.


* *Hüquqi dövlət* — vətəndaşların hüquq və azadlıqlarının təmin edildiyi və müdafiə olunduğu dövlət



1. Levellerlərin məğlubolma səbəblərini izah edin.
2. Kromvelin özünü lord-protektor elan etməsini təhlil edin.
3. Müasir İngiltərə ilə XVII əsr İngiltərəsini müqayisə edərək həkayə qurun.
4. Digger, levellerlər, protektor, vətəndaş cəmiyyəti kimi açar sözlərdən istifadə etməklə təqdimat hazırlayıın.
5. Dəftərinizdə cədvəl çəkin və orada levellerlər və diggerlərin baxışlarını səciyyələndirin:

Levellerlər	Diggerlər

XRONOLOGİYA



18. DÜNYANIN İLK SƏNAYE DÖVLƏTİ

XVIII əsrin 70-ci illərində Böyük Britaniyanın iqtisadiyyatında aparıcı rol fabrik-zavod sənayesinə keçdi. Manufakturadan fabrik-zavod sənayesinə keçid muzdlu işçiləri, fəhlələri cəmiyyətin əsas işçi qüvvəsinə çevirdi.

İngiltərə burjua inqilabı iqtisadiyyatın forma və məzmununda necə yeniliklər etdi?



Manufaktura, məkik, «Cenni» cəhrəsi, Ceyms Uatt, lendlordlar

Ölkədəki siyasi dəyişikliklər Asiya, Afrika və Amerikada aparılan müstəmləkə siyasətinə təkan verdi. Əldə edilmiş sabitlik, feodal qaydalarının ləğvi iqtisadi yüksəliş üçün hüquqi əsaslar yaratdı.

İngilabdan sonra Böyük Britaniyanın xarici siyasətinin əsas vəzifələri bunlar idi: *yeni ərazilər ələ keçirmək; Avropada özündən güclü heç bir dövlətin olmasına imkan yaratmamaq*.

XVIII əsrə müstəmləkələr uğrunda Fransa ilə aparılan mübarizə **«ikinci yüzillik müharibə»** adını aldı. Güclü hərbi donanmaya malik Böyük Britaniya Benqaliya və Kanadani Fransadan aldı. Karib dənizində, Şimali Amerikada, Afrikada torpaqlara malik qüdrətli dəniz dövlətinə çevrildi.

Aqrar çevriliş. XVIII əsrin axırlarında kəndlilərin tamamilə torpaqsızlaşması nəticəsində ingilis kəndliləri bir sosial təbəqə kimi sıradan çıxdı. Torpaqsız kəndlilərin müstəmləkə ərazilərinə axını bu prosesdə az rol oynamadı. Torpaqsız kəndlilərin hesabına azad işçilərin sayı artdı. Kəndlərdə təbəqələşmə prosesi gücləndi.

Torpaqların böyük qismi yeni burjuaziyanın əlinə keçdi. Lendlordlar adlanan bu təbəqə geniş torpaq sahələrini icarədarlara verirdilər. İcarəyə götürülən torpaqlar, əsasən, muzdlu əmək hesabına becərilirdi. Eyni zamanda kəndlərdə iri fermer təsərrüfatları sürətlə artırdı.


Ağır sənaye, xüsusən maşınqayırma və metallurgiya sahələri kənd təsərrüfatının lazım olan texniki qurğu və alətlərə olan tələbatını ödəyirdi.

Kənd təsərrüfatında torpaqların çox hissəsinin muzdlu əmək hesabına becərilməsi, kəndlili-fermer təsərrüfatının yaranması ilə **aqrar çevriliş*** baş verdi. XVIII əsrin sonunda Böyük Britaniyada baş verən **aqrar çevriliş** sənaye və ticarətin inkişafını sürətləndirdi.

Sənaye çevrilişinə keçid. XVIII əsrin ortalarında Böyük Britaniyada **sənaye çevrilişi*** üçün zəmin yaranmışdı. Belə ki, ölkədə baş verən burjua inqilabı sənayenin inkişafı üçün daha əlverişli imkan yaratmışdı. Azad işçi qüvvəsi çoxalmış, zəngin kapital yığılmışdı. Daxili bazarda satış üçün istehsal məhsullarına tələbat artmışdı. Manufakturalar təkmilləşdikdən sonra maşını istehsala keçildi.

Sənaye çevrilişinə şərait yaradan amilləri müəyyən edin.

Böyük Britaniyanın ənənəvi istehsal sahələri toxuculuq və gəmiqayırma idi. Ölkədə maşını istehsala keçid məhz toxuculuq sahəsində başladı. Bu, onunla əlaqədar idi ki, ölkə bazarlarında Hindistandan gətirilən ucuz pambıq parça məhsulları üstünlük təşkil edirdi. Vəziyyət o həddə çatmışdı ki, ölkənin toxuculuq sahəsini xilas etmək üçün hökumət Hindistandan pambıq parça məhsullarının idxləsına qadağa qoymuşdu. Mühəndis ixtiraçılar asan yolla daha ucuz məhsul istehsal etmək üçün müəyyən üsullar axtarmağa məcbur olmuşdular. Sürətli **məkikin***, mexaniki cəhrənin («Cenni» cəhrəsi), mexaniki toxucu dəzgahın ixtirası məsuldarlığı xeyli artırdı.



«Cenni» cəhrəsi

* **Aqrar çevriliş** – kənd təsərrüfatında muzdlu əməyin kütləvi şəkildə tətbiqi nəticəsində kapitalist münasibətlərinin bərqərar olunması


* **Sənaye çevrilişi** – əl əməyinin mexanikləşdirilərək manufakturalardan iri fabrik-lərə çevrilməsi prosesi

* **Məkik** – iplik sarınan uzunsov oval qutu və ya qəlib şəklində alət

Bu ixtiralar sənaye çevrilişinin başlanğıcını qoydu. İşçi qüvvəsinin başqa enerji mənbələri ilə əvəz edilməsi üçün yollar axtarılırdı. Riçard Arkrayt 1771-ci ildə «Cenni» tipli dəzgahın su çarxı ilə hərəkətinə nail oldu. İxtirasına uyğun müəssisə tikdirdi. Bu, ilk toxucu fabriki idi. Dəzgahları su çarxları hərəkətə gətirdiyinə görə sonradan tikilən belə fabriklər çay kənarlarında inşa edilirdi.

Mexanik Ceyms Uatt 1784-cü ildə **buxar maşını** yaratdı. Buxar mühərrikindən hər yerdə və müxtəlif məqsədlər üçün istifadə etmək mümkün idi.

Buxar mühərriki ixtira edildikdən sonra manufakturadan fabrikə doğru keçid baş verdi.




Buxar mühərrikli maşın

Sənaye çevrilişinin əsas cəhətləri və nəticəsi. Manufakturadan fabrikə keçid sənaye çevrilişinin əsas məzmununu təşkil edirdi. Bu çevrilişin iki əsas cəhəti – texniki və sosial cəhətləri var idi. Çevrilişin texniki cəhəti işçinin əl əməyinin maşın əməyi ilə əvəz olunması hesab edilirdi. Fəhlələrin və burjuaziyanın cəmiyyətin əsas təbəqələrinə çevrilməsi isə sosial cəhət sayılırdı.

Maşınlı istehsalın artması əl əməyinə tələbatın azalmasına gətirib çıxarırdı. Bunun nəticəsində fəhlələr kütləvi surətdə işsiz qalırdılar. Fabriklərdəki əməkhaqqının azlığından fəhlələr az-yaslı övladlarını da işə göndərməyə məcbur olurdular. Gündəlik iş saatı 12–15 saat idi. Fəhlələr iş saatlarının azaldılması və əməkhaqlarının artırılması üçün tez-tez tətillər edirdilər. XVIII əsrin sonunda parlament tətilləri və fəhlələrin həmkarlar təşkilatlarını qadağan edən qanun qəbul etdi.

Sənaye çevrilişi nəticəsində ölkənin ticarət sahəsində inqilabi sıçrayış baş verdi. XVIII əsrдə daxili bazarda 50% -dən çox, xariçi ticarətdə isə təqribən beş dəfə çox yüksəliş oldu. İngiltərə



İngiltərədə sənaye çevrilişi


dünyanın ən böyük ticarət donanmasına malik ölkə hesab olunurdu. Xarici ticarət dəniz yolları ilə aparılırdı.

XVIII əsrin sonlarında manufakturadan fabrikə keçid nəticəsində Böyük Britaniya dünyanın birinci sənaye dövləti oldu.



1. İnqilabdan sonra Böyük Britaniyanın xarici siyasetinin səbəb-nəticə əlaqələrini izah edin.
2. Böyük Britaniyada aqrar çevrilişin nəticələrini şərh edin.
3. XVIII əsr ixtiraçıları barədə məlumatlar toplayın və onlar haqqında elektron təqdimat hazırlayın.
4. Manufakturadan fabrikə doğru çevrilişin hansı sosial nəticələri oldu?
5. İngiltərənin işğal etdiyi əraziləri **xəritədə** göstərin.

XRONOLOGİYA



19. ŞİMALİ AMERİKADA «YENİ İNGİLΤƏRƏ»


Sərvət axtarışında olan avropalıların Amerika qıtəsini kəşf etməsindən keçən bir əsr ərzində buraya xeyli avropalı gəldi. 1619-cu ildə Amerikaya Hollandiya gəmisi ilk qaradərili afrikalıları gətirdi. Gəlmələr qaradəriliiləri satın alıb qul etdilər. Yeni torpaqlar zəbt etmək ehtirası yerli hindularla toqquşmalara səbəb olurdu. İlk vaxtlar daha çox ingilislər gəlirdilər, lakin sonradan Avropanın digər ölkələrinəndən gələnlərin hesabına bu axın daha da sürətləndi. Onların gəlişi Amerikanın yerli sakinlərinə heç də xoşbəxtlik gətirmədi. Hindu tayfalarının bir çoxu soyqırımına məruz qaldı, bəziləri isə ölkənin insan yaşaması üçün son dərəcə əlverişsiz olan dağlıq ərazilərinə sıxışdırıldı. Avropalıların kütləvi şəkildə Amerikaya köcüb gəlməsi burada yeni, qüdrətli bir ölkənin təməlini qoydu.

Amerikada yerli əhali ilə gəlmələrin toqquşması nə ilə nəticələndi? Şimali Amerikada yeni həyat necə başladı?



Koloniya, hindu, Yeni İngiltərə, Azadlıq oğulları

Şimali Amerikada ilk ingilis məskənlərinin salınması. 1607-ci ildə Şimali Amerikada ilk ingilis **koloniyalarının*** təməli qoyuldu. Köcüb gələnlərin sayı sürətlə artırıldı. Bunun əsas səbəbi isə İngiltərədə torpaqsızlaşan kəndlilərin və dini təqiblərə məruz qalanların buraya kütləvi şəkildə axıb gəlmələri idi. Onlar tədricən ölkənin şimalına gedərək bir neçə koloniya yaratdılar. Bu koloniyaları «**Yeni İngiltərə**» adlandırdılar.



Şimali Amerikada ilk ingilis koloniyalarından biri

* **Koloniya** – məskunlaşdırılmaq üçün seçilən yeni əraziyə deyilir.

19. Şimali Amerikada «Yeni İngiltərə»



XVIII əsrin II yarısında Atlantik okeanı sahillərində ingilis koloniyaları

Hindular sayca çox olmalarına baxmayaraq, pis silahlanma, odlu silahın olmaması və ən əsası birləşə bilməmələrinə görə məğlub olurdular.

Şimalı Amerikada ilk koloniyaları salan insanları necə xarakterizə etmək olar?

Şimali Amerikada ingilislerin Virciniya, Merilend, Şimali ve Cənubi Karolina, Corciya adlı koloniyaları yaradıldı. Hindular- dan zor və hiylə yolu ilə əldə edilmiş torpaqlar hesabına Atlantik okeani sahil lərində 13 ingilis koloniyası təşkil edildi.

XVII əsrдə müharibələr nəticəsində hinduların bir qismi fiziki cəhətdən məhv edildi, soyqırımına məruz qaldı, digər qismi isə qərbə tərəf sıxışdırıldı. Bu, tarixin avropalılar tərəfindən tövridilən ən dəhsətli soyqırımından biri idi.

XVII əsrдə Amerikaya gələnlərin çoxu ingilislər idi, lakin bəzi koloniyalarda hollandlar, isveçlər, almanlar da məskunlaşmışdır.

Koloniyaları İngiltərə kralı tərəfindən təyin edilmiş qubernatorlar idarə edirdi. Hər bir koloniyanın varlı kolonistlər tərəfindən seçilmiş qanunverici məclisi var idi. Köçüb gələnlər əvvəllər yerli əhali olan hindulara dinc münasibət bəsləyirdilər. Hindular ovçuluq, qismən də əkinçiliklə məşğul olurdular. Yeni sakinlər onlardan qarğıdalı və tütün becərməyi öyrəndilər.

*Belə zəngin bir ölkədə olma-
larına baxmayaraq, hindular
nə üçün hələ də icma halında
yaşayırdılar?*

Bir qədər sonra hinduların torpaqlarının işğal edilməsinə başlanıldı. Yerli əhali ilə son dərəcə amansız rəftar edilirdi.

XVII əsrin 30-cu illərində İngiltərə hökuməti kolonistlərə öz-başına yeni ərazilərə köçməyi, torpaqlar tutmağı qadağan etdi. 1763-cü ildən isə bu qadağa Alleqan dağlarının qərbindəki torpaqlara da aid edildi. Buna baxmayaraq, kolonistlər qərbə tərəf köçür, hinduları qırıb yeni torpaqlar tutur, məskən salırdılar. Müstəmləkələrdə əhali artırdı. Boston şəhəri Şimali Amerikanın ən böyük limanına çevrilmişdi. Ticarət sürətlə inkişaf edirdi. Öl-kədən balıq məmulatları, gəmi avadanlığı, ağaç materialları, spirtli içkilər ixrac olunurdu. Orta koloniyalarda ticarət daha geniş yayılmışdı.

XVII əsrin sonu – XVIII əsrin ortalarında Britaniya hökuməti Şimali Amerikada müstəmləkələrin əleyhinə bir neçə qanun qəbul etdi. Müstəmləkədə manufakturaların açılmasına və başqa məhsulların istehsalına qadağa qoyuldu. Bundan başqa, müstəmləkədə:

- bütün koloniyalarda buraxılan kağız pullar ödənc vasitəsi kimi tanınmırıldı;
- kral ordusunu mənzil və ərzaqla təmin etmək tələbi qoyuldu;
- bütün çap məhsullarına vergi möhürü vurulur və rüsum alınırıldı.

İngiltərə hökuməti nə üçün koloniyaların inkişaf edib təşkilatlanmasını istəmirdi?

Bu məhrumiyyətlərə cavab olaraq Şimali Amerikada İngiltərə hökumətinə qarşı «Azadlıq oğulları» adlı gizli təşkilat yarandı. 1765-ci ildə koloniyalar öz nümayəndələrini Nyu-Yorka qurultaya göndərdilər. Qurultayın qərarına əsasən, İngiltərə parlamenti koloniyaların razılığı olmadan onlara vergi qoya bilməzdi.

Buna baxmayaraq, İngiltərə parlamenti koloniyalara satılan çayın gömrük haqqını artırdı. 1773-cü ildə «Ost-Hind» şirkətinin çayla yüklenmiş bir neçə gəmisi Boston limanına gəldi. Çay gömrük haqqı ödənilməklə əhaliyə satılmalı idi, lakin əhali buna etirazını bildirdi. Gizli təşkilatların üzvləri hindu paltarı geyin-nərək gəmilərə hücum etdilər. Çay qutularını suya atdlar. Bu hadisə «Boston çay qonaqlığı» adı ilə tarixə düşdü. Etiraz aksiyasına cavab olaraq İngiltərə hökuməti Boston limanını bağlat-

19. Şimali Amerikada «Yeni İngiltərə»



Boston çay qonaqlığı


dirdi. Şəhər əhalisinə dəniz ticarəti ilə məşğul olmaq qadağan edildi.

Tezliklə Şimali Amerikadakı bütün ingilis koloniyalarında üşyan baş verdi. Bir çox yerlərdə silahlı dəstələr yaradıldı. İngiltərə müstəmləkəçilərinə qarşı silahlı mübarizəyə başlanıldı.



1. Şimali Amerikada ilk ingilis koloniyası nə zaman yaradılmışdır və onların əhalisi kimlərdən ibarət idi?
2. XVII əsrдə Şimali Amerikada əhalinin sürətlə artmasının səbəblərini izah edin.
3. İngiltərə parlamenti müstəmləkələr əleyhinə hansı tədbirləri gördü?
4. Şimali Amerikada ilk ingilis koloniyalarının ilk vaxtlar yerli əhali ilə münasibətləri necə idi?
5. *Koloniya, «Azadlıq oğulları»* terminlərini izah edin.

XRONOLOGİYA



20. AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ YARANMASI

Şimal-şərqdə yerləşən ingilis müstəmləkələrində torpaq münbit deyildi və burada qış uzun sürdüyündən kənd təsərrüfatı zəif inkişaf etmişdi. Əhali burada bir sıra istehsal müəssisələri yaratmışdı. Cənub koloniyalarında əhali başlıca olaraq kənd təsərrüfatı ilə məşğul idi. Şimalda fermer təsərrüfatı, sənaye istehsali inkişaf edir, nüfuzlu burjuaziya təbəqəsi formalaşırdı. Cənubda isə torpaq sahibləri olan plantatorlar aqalıq edirdi.

Yeni dövləti kimlər yaratdı? Bu dövlət hansı prinsiplərə istinad edirdi?



Konqres, «İstiqlaliyyət bəyannaməsi», konstitusiya, Versal sülhü

Şimali Amerikada istiqlaliyyət müharibəsi. 1775-ci ildə Filadelfiyada bütün müstəmləkələrin nümayəndələrinin konqresi keçirildi. Konqres Virciniya plantatoru Corc Vaşinqtonu azadlıq orduşunun baş komandanı təyin etdi. İngiltərə ilə əlaqəni kəsmək qərara alındı.


1776-cı il iyulun 4-də konqres «*İstiqlaliyyət bəyannaməsi*»ni qəbul etdi. «İstiqlaliyyət bəyannaməsi» müstəmləkələrin İngiltərədən ayrılması və tam müstəqilliyi haqqında bəyanat idi. Bəyannamədə İngiltərənin müstəmləkələrə zülm etməsinin insanın «azadlıq, yaşamaq və xoşbəxtliyə can atmaq» kimi ayırmaz hüquqlarına zidd olması elan edilirdi.

«İstiqlaliyyət bəyannaməsi» indiyə qədər qəbul olunmuş bu tipli sənədlərdən nə ilə fərqlənirdi?



Konqres İstiqlaliyyəti elan edir.

20. Amerika Birleşmiş Ştatlarının yaranması



İstiqlaliyyət müharibəsi

Müharibənin gedişi. Amerikanın azadlığı uğrunda mübarizəyə çoxlu könüllü qoşulmuşdu. Könüllülər içərisində avropalılardan başqa, qaradərililər də vardı.

Bu dövrdə qaradərili insanlara tolerant münasibəti necə izah etmək olar?

Corc Vaşinqtonun ordusu 1777-ci ildə İngiltərə ordusuna qalib gəldi. Bu qələbə müharibənin gedişində dönüş yaratdı. Konqres özünə müttəfiqlər axtarmağa başladı. Bu məqsədlə Benjamin Franklin Avropaya göndərildi. Benjamin Franklinın Fransa və İspaniya ilə apardığı danışıqların nəticəsində bu dövlətlər İngiltərəyə qarşı müharibəyə cəlb edildi.

Sizcə, Fransa və İspanyanın Benjamin Franklinin müttəfiqlik təklifini qəbul etməkdə hansı marağı ola bilərdi?

1783-ci ildə ingilis ordusu təslim oldu. Beləliklə, istiqlal müharibəsi Amerika ordusunun qələbəsi ilə başa çatdı.

1783-cü ildə **Versalda** (Fransada) sülh müqaviləsi imzalandı. İngiltərə koloniyaların müstəqilliyini tanıdı. Alleqan dağlarından Missisiipi çayına qədər olan ərazi yeni yaranmış dövlətin sərhədlərinə daxil edildi. Kanada İngiltərənin müstəmləkəsi olaraq qaldı.

Kanadanın müstəmləkə vəziviyəti İngiltərəyə hansı üstünlükler gətirirdi?

Konstitusyanın qəbulu. 1787-ci ildə bütün ştatların nümayəndələrinin iştirak etdiyi məclis ölkənin konstitusiyasını qəbul etdi. ABŞ Konstitusiyası dünyada ilk olaraq ölkədə hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsini təsdiq etdi. ABŞ-ın Konstitusiyasına görə, qanunverici hakimiyət konqresə məxsus idi. Konqres iki palatalı idi. Yuxarı palata senat adlanırdı və ona hər ştatdan iki senator seçilirdi. Aşağı palata nümayəndələr palatası adlanırdı. Aşağı palataya hər ştatdan nümayəndələr seçilirdi. İcra hakimiyyətinə dörd ildən bir seçilən prezident rəhbərlik edirdi. Geniş səlahiyyətlərə malik olan prezidentin qanunlar üzərində **veto*** qoymaq hüququ vardı.

Ölkənin məhkəmə sisteminə ABŞ-ın Ali Məhkəməsi başçılıq edirdi. Onun üzvləri senatla razılışdırılmaqla prezident tərəfindən ömürlük təyin olunurdu. Ali Məhkəmə konstitusyanın toxunulmazlığına, qəbul olunmuş qanunların konstitusiyaya uyğunluğununa və qanunlara əməl olunmasına nəzarət edirdi.

ABŞ-ın dövlət quruluşu digər ölkələrdən nə ilə fərqlənirdi?

Konqresə ilk seçkilər 1789-cu ildə keçirildi. Corc Vaşinqton həmin ildə ABŞ-ın ilk prezidenti seçildi.

Konstitusyanın məhdud cəhətləri vardı: quldarlıq quruluşu saxlanılırdı, insanın söz, mətbuat, vicedan azadlığı kimi başlıca hüquqları



ABŞ Konstitusiyasının qəbulu

* **Veto** – qadağanetmə, ləğvətmə

nəzərə alınmamışdı. Bu, demokratik qüvvələri narazi saldı. Konstitusiyaya düzəlişlər edildi. «*Hüquqlar haqqında bill*» adlanan bu düzəlişlər 1791-ci ildə qəbul olundu.

Bu düzəlişlərdə vətəndaşlara söz, mətbuat, yiğincaq, vicdan azadlığı, şəxsiyyət, mənzil və xüsusi mülkiyyət toxunulmazlığı hüquqları verildi. Məhkəmənin qərarı olmadan özbaşına həbslər qadağan olundu.

«*Hüquqlar haqqında bill*»in qəbul olunmasına səbəb nə idi?

İstiqlaliyyət uğrunda müharibənin əhəmiyyəti. ABŞ-ın istiqlaliyyət uğrundakı müharibəsi ümumdünya əhəmiyyətli bir hadisə oldu. Bu müharibə nəticəsində ABŞ bəşəriyyətə o zaman üçün demokratiya nümunəsi verdi. Hakimiyyətin mənbəyinin xalq olduğunu işdə, əməldə sübut etdi. İlk dəfə hakimiyyətin bölünməsini tətbiq etdi.




1. Nə üçün 4 iyul ABŞ-ın istiqlaliyyət günüdür?
2. ABŞ Konstitusyasına aid cədvəli dəftərinizə çəkib doldurun:

Müsbət tərəfləri	Məhdud tərəfləri

3. Hakimiyyətin bölünməsi ilə demokratiya arasında mühüm, vacib olan bir bağlılıq varmı?
4. «İstiqlaliyyət uğrunda müharibənin əhəmiyyəti» adlı esse yazın.

XRONOLOGİYA



21. FRANSA İNQİLABININ MÜJDƏCİLƏRİ

XVIII əsrə Fransada silklər arasında mübarizənin kəskinləşməsi, köhnə qayda-qanunların tənqidini artmışdı. Bunlar katolik kilsəsinə, feodal qaydalarına, silki quruluşa qarşı təzyiq halında təzahür edirdi. Qabaqcıl filosoflar və yazıçılar, iqtisadçılar və tarixçilər Fransa burjua inqilabından çox-çox əvvəl mütləq monarxiyanı, feodal quruluşunu tənqid etməyə başlamışdılar. Bu böyük ideya hərəkatı maarifçilik adlanmışdı.

İngiltərə və Amerika burjua inqilablarının nəticələrindən bəhrə-lənən Fransa maarifçiləri hansı ideyaları irəli sürdürlər?



Monteskyö, Volter, Russo, Didro, konstitusiyalı monarxiya, ensiklopediya

XVIII əsrin əvvəllərindən ölkənin qabaqcıl ziyalıları feodal quruluşunu tənqid edir, mütləq monarxiyaya qarşı çıxırdılar. Bu ictimai fikir cərəyanı maarifçilik adlandırıldı.

Onun nümayəndələri isə tarixə XVIII əsr Fransa maarifçiləri adı ilə daxil oldular.

Bu maarifçilərin görkəmli nümayəndələri Monteskyö, Volter, Russo və Didro idi.

Monteskyönün ideyaları Avropada və Amerikada geniş yayılmışdı. Monteskyö konstitusiyalı məhdud monarxiyanı ən yaxşı dövlət quruluşu hesab edirdi. O, xüsusi mülkiyyətin toxunulmazlığını və şəxsi azadlığı yüksək qiymətləndirirdi.

Bu ziyalıların yaradıcılığı ictimai fikrə necə təsir göstərirdi?

Volter mütləq monarxiyanı məhdudlaşdırmağa, kilsənin nüfuzunu zəiflətməyə çağırırdı. O, inqilab



Monteskyö



Volter



Jan Jak Russo



Deni Didro

tərəfdarı deyildi. Volter düşünürdü ki, mövcud köhnəlmış qaydaları «*maariflənmiş monarx*» özü dəyişdirməlidir. O, hamının qanun qarşısında bərabər olmasına, hər cür imtiyazların ləğv edilməsini tələb edirdi.

Volterin hansı fikirləri onu müasirlərindən fərqləndirirdi?

Monteskyö və Volter inqilab tərəfdarı olmasalar da, onların yaydığı ideyalar özləri də bilmədən inqilabi əhvali-ruhiyyənin güclənməsinə kömək edirdi.

Jan Jak Russo sənətkar ailəsində doğulmuşdu. O, belə hesab edirdi ki, ölkənin necə idarə olunması üsulunu xalq özü təyin etməlidir. Russo kəndlilərin və sənətkarların mənafeyinin tərənnümçüsü idi.

Jan Jak Russoun Monteskyö və Volterdən fərqi nədə idi?

Deni Didro yazıçı və filosof idi. Onun rəhbərliyi ilə 1751-ci ildə maarifçilər tərəfindən «*Elm, incəsənat və sənətlər ensiklopediyası*» nəşr edildi. Onların məqsədi yaşıdlıları dövrün elmi biliklərini və qabaqcıl ideyalarını izah etmək və sistemə salmaq idi. Feodal qaydalarını tənqid edən və bu qaydaların ləğvinə çağırılan ideyalar o dövrün ən qabaqcıl ideyaları sayılırdı.

O dövrdə nə üçün bu ideyalar qabaqcıl hesab olunurdu?

Belə bir ensiklopediyanın nəşri hökümti bərk təşvişə saldı. Hakimiyyət ilk cildləri yandırsa da, nəşri dayandırı bilmədi. Ensiklopediya fransız maarifçilərinin qabaqcıl elmi və ictimai-siyasi biliklərini yaymaq işini davam etdirdi. Bu dəyərli

kitab ictimai-siyasi fikrin çox böyük tribunasına və auditoriya-sına çevrildi. Ensiklopediyaçılar elan edirdilər ki, Fransa cəmiy-yəti silklərə bölünən insanlardan yox, bərabərhüquqlu vətən-daşlardan ibarət olmalıdır.


Beləliklə, Fransa maarifçilərinin qabaqcıl ideyaları inqilabın baş vermesi üçün ilkin ideoloji şərt olub, onun ideya cəhətdən hazırlanmasında və gedisində mühüm rol oynadı.



1. Fransada mütləq monarxiyanı, feodal qaydalarını dəyişdirmək istəyən qabaqcıl ziyalıları niyə maarifçilər adlandırdılar?
2. Fransa maarifçilərinin çoxu inqilab tərəfdarı olmadığı halda onların ideyaları insanları burjua inqilabına necə hazırlaya bilərdi?
3. Nə üçün Fransa maarifçilərinin inqilaba münasibətində yek-dillik yox idi?
4. «Maarifçilər Fransa inqilabının ideoloqlarıdır» mövzusunda kiçik esse yazın.
5. Cədvəli dəftərinizə çəkib işləyin:

Baxışları	Monteskyö	Volter	Russo
Monarxiya haqqında			

XRONOLOGİYA



22. JIRONDİSLƏR VƏ YAKOBİNÇİLƏR

XVIII əsrin ikinci yarısında Fransada feodal-mütləqiyyət rejimi hakim idi. Ölkənin təsərrüfatı orta əsr feodal qaydaları ilə idarə olunurdu. Böyük Britaniya adalarında və Amerikada baş verən demokratik hərəkatın sədasi Fransaya da çatdı və buradakı həyatı kökündən dəyişdirdi. Fransada böyük inqilab baş verdi. Xalq ayağa qalxıb «Azadlıq, qardaşlıq, bərabərlik» şüarı altında mütləqiyyətə son qoydu.

**Fransada bu hərəkat necə başladı? Onun fealları kimlər oldu?
Hərəkatın əhəmiyyəti nədən ibarət idi?**



Baş Ştatlar, Bastiliya qalası, «İnsan və vətəndaş hüquqları Beyannamesi», Marselyeza, Yakobin diktatürü

Fransa inqilab ərəfəsində. XVIII əsrin sonlarında Fransa müstəmləkələr uğrunda İngiltərə ilə apardığı müharibələrdə məğlubiyətə uğramış, **yeddiillik müharibədə** (1756–1763) Kanada və Benqaliyanı əldən vermişdi.

Hakimiyyətə gələn XVI Lüdovik (1774–1792) idarəetmə bacarığı olmadığından dövlət işlərini həyat yoldaşı idarə edirdi.

Fransada feodal-mütləqiyyət rejimi hakim idi. Ölkənin təsərrüfatı orta əsr feodal qaydaları ilə idarə olunurdu. Kəndlilər töycü, can vergisi, dövlət vergisi ödəyir, biyara gedirdilər.

XVIII əsrədə sənaye və ticarət canlanmışdı. Şəhərlərdə manufakturlar istehsalın əsasını təşkil edirdi. Paris, Marsel, Lion sənaye mərkəzlərinə çevrilmişdi. Ticarət əlaqələri, xüsusən xarici ticarət genişlənmişdi. Amma ölkə daxilindəki feodal qaydaları, gömrük maneələri, əhalinin silklərə bölünməsi daxili ticarətin, sənayenin inkişafına mane olurdu.

Ruhanilər və zadəganlar vergilərdən azad olunmuşdular. Ali vəzifələri yalnız zadəganlar tuta bilərdilər. Dövlətin bütün vergilərini əhalinin əksəriyyətini təşkil edən burjuaziya, xırda tacirlər, sənətkarlar, fəhlələr, kəndlilər ödəyirdi. Onların siyasi hüquqları yox idi.

Feodal-mütləqiyət sisteminə qarşı çıxan fransız burjuaziyası artıq mübarizəyə hazır idi. Kəndlilər, sənətkarlar və fəhlələr bu mübarizədə burjuaziyanın tərəfində idilər. Rejimdən narazı qalan zadəgan və ruhanilərin bir qismi də islahatlar keçirilmə-

sini istəyirdi. Üçüncü silkin nümayəndələri (vergi ödəyən əhali: tacirlər, sənətkarlar, kəndlilər, sonradan burjuaziya və fəhlələr — *red.*) silki üstünlüklerin ləğv edilməsinə, monarxiya quruluşunun yumşaldılmasına çalışırdılar.

Fransada əhali neçə silkə bölünmüdü?

İnqilabin başlanması. 1789-cu ilin əvvəlində ölkədə iqtisadi böhran inqilabi şəraiti daha da kəskinləşdirdi. Kral vəziyyətdən çıxməq üçün çoxdan çağırılmayan Baş Ştatları çağırmaq qərarına gəldi.


Baş Ştatlar nədir və ilk dəfə nə vaxt çağırılıb?

Mayda Versal saraylarının birində Baş Ştatlar çağırıldı. Kral yeni vergilərin təsdiq edilməsini Baş Ştatlardan tələb etdi. Üçüncü silkin nümayəndələri kral və digər iki silk nümayəndələrinin təklif etdiyi qaydaları qəbul etmədilər. Onlar Baş Ştatlardan çıxıb, vəzifəsi ölkənin yeni konstitusiyasını təsis etməkdən ibarət olan Parlament elan etdilər. Kral parlamenti zor gücünə buraxmaq üçün qoşunları Paris və Versala gətirməyə başladı.

Kral inqilabın qarşısını silah gücünə ala bilərdimi? Əsaslandırın.



Fransa Baş Ştatları



Bastiliya qalasının alınması

Buna cavab olaraq Parisdə xalq kütlələri Milli qvardiya yaratdılar. İyulda xalq Parisin mərkəzində yerləşən, mütləqiyiyətin dayağı olan Bastiliya qalası üzərinə hücum etdi. Bastiliyanın tutulması Fransa inqilabının başlangıcı oldu. Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyani başladı. Üsyancıları dəstəkləyən Parlament feodal imtiyazlarının və kilsə vergisinin ləğv olunması barədə



Fransa XVIII əsrində

dekret verdi və «*İnsan və vətəndaş hüquqları bəyannaməsi*»ni qəbul etdi. Bəyannamə ABŞ-ın «İstiqlaliyyət bəyannaməsi» əsasında tərtib edilmişdi. Hakimiyyətin yeganə mənbəyi xalq hesab edilir, vətəndaşlara söz, vicdan, mətbuat azadlığı və hər hansı bir zülmə qarşı müqavimət hüququ verilirdi. Bəyannamə silki imtiyazları və mütləqiyyəti rədd edirdi. Mülkiyyət toxunulmaz və müqəddəs elan edilirdi.

Kral hələ hakimiyyətdədir. 1791-ci ilin sentyabrında ölkənin ilk Konstitusiyası qəbul edildi. Fransa konstitusiyalı monarxiya elan edildi. Kral dövlətin və icraedici hakimiyyətin başçısı oldu. Onun təyin etdiyi nazirlər ancaq kral qarşısında məsuliyyət daşıyırıldılar. Seçki hüququ yalnız vergi ödəyən adamlara verilirdi.

Konstitusiyaya əsasən Qanunverici Məclisə seçkilər keçirildi. İri burjuaziya və böyük torpaq sahibi olan zadəganlar Məclisdə üstünlük təşkil etdilər. *Jironda* departamentindən olan nümayəndələr Məclisdə daha çox nüfuz qazandıqları üçün onları *jirondistlər* adlandırdılar.

Kral hakimiyyətdən salındı. 1792-ci ilin fevralında Avstriya və Prussiya Fransaya qarşı *koalisiya** yaratdı. Fransaya hərbi müdaxilə başladı. Məclis «*Vətən təhlükədədir*» çağırışı ilə xalqa müraciət etdi. Çağırışa cavab olaraq, şəhərlərdə minlərlə könüllü vətənpərvər mahnilər oxuya-oxuya küçələrə çıxdı.

1792-ci ilin avqustunda onlar kral sarayına hücum edib sarayı aldılar. Qanunverici Məclis kralı hakimiyyətdən kənarlaşdıraraq həbs etdi.

Kral hakimiyyəti ləğv olundu. 1792-ci ilin sentyabrında Parisdə işə başlayan Milli Konvent kral hakimiyyətinin ləğv edilməsi haqqında qərar verdi. Fransada monarxiya devrildi və Fransa respublika elan olundu. Bütün seçkili vəzifələrə seçkilər keçirildi. Milli Konventdə jirondistlər yenə də üstün mövqeyə malik idilər. Onlar respublikaya müvəqqəti hal kimi baxır, kral hakimiyyətinin bərpasını istəyirdilər. Jirondistlərdən fərqli olaraq, *yakobinçilər** kralın məhkəməyə verilməsini və tərəfdarlarının

* *Koalisiya* – ittifaq, birləşmə

* *Yakobinçilər* – Robespierre və tərəfdarları ilk iclaslarını Parisin Müqəddəs Yekab monastırında keçirdiyi üçün bu adı almışdır.



Robespierre



Danton



Marat

cəzalandırılmasını tələb edərək daha radi-kal mövqe tuturdu. Robespier, Danton və Marat bu qrupun fəalları idilər.

Yakobinçilər kralın Konventin mü-hakiməsinə verilməsinə nail oldular. Kon-vent kralı mühakimə edib, 1793-cü ilin yanvarında edam etdirdi.

Yakobin diktaturası. Konventdə ya-kobinçilərlə jirondistlər arasında gedən kəskin mübarizə yakobinçilərin qələbəsi ilə nəticələndi.

Yakobinçilərlə jirondistləri nə fərqlən-dirirdi?

Yakobinçilərin dövründə (1793–1794) Konvent yeni Konstitusiya qəbul etdi.

Yakobin hökuməti feodal vergi və mü-kəlləfiyyətlərin tamamilə və əvəzsiz ləğv edilməsi haqqında dekret verdi. Kəndlilər torpaq mülkiyyətçisi oldular.

Konvent hərbi tribunal yaratdı. Edam cəzaları, xüsusilə vətənə xəyanət edən zabitlərin edamı **gilyotin*** maşını ilə ic-ra edilirdi.

Yakobinçilərin diktatura yaratma-sını hansı faktlar sübut edir?


Fransa burjua inqilabının əhəmiyyəti. 1789–1794-cü illər Fransa burjua inqi-labi əvvəlki inqilablardan fərqli olaraq, feodal-mütələqiyət sistemini tam ara-dan götürən yeganə burjua inqilabı idi. İngilabın qələbəsi Fransada kapitalizmin inkişafının sürətlənməsinə səbəb oldu və ümumdünya tarixinin sonrakı gedişinin dəyişməsinə ciddi təsir göstərdi.

* **Gilyotin** – edam maşını. Fransızlar onu «*milli ül-güç*» adlandırırlar.



1. Böyük Fransa burjua inqilabının əsas vəzifələri hansılar idi?
2. «İnsan və vətəndaş hüquqları bəyannaməsi»nin əsas cəhətlərini sadalayın.
3. Milli Konventin qəbul etdiyi ən mühüm qərarlar hansılardır?
4. Jirondistlərlə yakobinçiləri müqayisə edin.
5. Böyük Fransa burjua inqilabının ən mühüm əhəmiyyətini göstərin.
6. Fransa inqilabını mərhələlərə bölün və cədvəl tərtib edin. Cədvəldə hər mərhələyə aid nəticələri göstərin.

XRONOLOGİYA



23. TERMİDORÇULAR VƏ NAPOLEON BONAPART

Kəskin mübarizə yakobinçilərin qələbəsi ilə nəticələnsə də, Yakobin diktaturasının əsasını daxili çəkişmələr zəiflədirdi. Diktaturanın tərkibində müxtəlif qruplar yaranmışdı. Onların ideyaları üst-üstə düşmədiyindən gərginlik get-gedə artırdı.


Yakobin diktaturası daxilindəki gərginlik nə ilə nəticələndi?



Termidor, Konvent, direktoriya, konsulluq, Napoleon Bonapart

9 Termidor* (27 iyul) çevrilişi. Yakobin dikturasını daxilində çəkişmələrin artması zəiflətdi. 1794-cü il iyulen 27-də — 9 termidorda sui-qəsdçilər Robespyer başda olmaqla Yakobin hökumətinin əsas simalarının həbs edilməsi haqqında qərar qəbul edilməsinə nail oldular. Növbəti gün onlar edam edildilər.

Yakobin inqilabi-demokratik dikturası devrildi.



Robespyer və tərəfdarlarının edam olunması

* **Termidor** — fransızca «isti», «qızmar» deməkdir. Fransada 1793-cü ilin oktyabrından 1806-ci ilin yanvarınadək istifadə olunan təqvimdə 11-ci ayın adıdır.

Termidor çevrilişi nə üçün baş verdi?

Çevriliş nəticəsində hakimiyyətə gələn termidorçular respublika quruluşunu saxladılar. Yakobin klubu bağlandı, üzvləri isə həbs olunaraq edam edildi. Monarxiya tərəfdarlarına qarşı qoyulan qadağalar zəiflədildi. Yakobinçilərin tətbiq etdiyi sabit qiymətlərin ləğvi bahalığın artmasına səbəb oldu.

Direktoriya. 1795-ci ilin payızında Konvent yeni Konstitusiya qəbul etdi. Konstitusiyada Fransada respublika quruluşu saxlanıldı, seçicilər üçün əmlak, *yaş senzi** qoyuldu. Ümumi seçki hüququ ləğv edildi. İcraedici hakimiyyət beş direktordan ibarət olan **Direktoriyaya** keçdi.



Napoleon İtaliya safrində

Direktoriyanın apardığı daxili iqtisadi siyasət də ölkədə bahalığın, ərzaq çatışmazlığının qarşısını ala bilmədi. Əhalinin yoxsul təbəqələrinin narazılığı daha da artdı. Bu narazılıq «Bərabərlik uğrunda hərəkat»ın yaranmasına səbəb oldu. Cəmiyyətin əsas məqsədi Direktoriyanı devirib yoxsullar diktaturasını qurmaq idi, lakin Direktoriya hərəkatı yatırdı və rəhbərlərini

* **Yaş senzi** — Konstitusiyaya görə, Fransada doğulan və 21 yaşına çatan, vergi ödəyən hər bir şəxs seçki hüququna malik idi.



Piramidalar yaxınlığında döyüş (1798-ci il)

edam etdirdi. Fransa Respublikasının hərbi uğurları iri burjuaziyanın mövqeyini daha da möhkəmləndirdi.

1796—1797-ci illərdə gənc general Napoleon Bonapartın başlılığı ilə İtaliyaya yürüş edildi. **Lodi döyüşündə** İtaliyadakı Avstriya qoşunları darmadağın edildi və İtalya tabe edildi.

1798-ci ildə N.Bonapart Misirə yürüş etdi. Direktoriya Osmanlı dövlətinə məxsus olan Misiri öz müstəmləkəsinə çevirmək niyyətində idi. Misir əhalisi işğalçılara tabe olmaq istəmir, ciddi müqavimət göstərirdi.

1799-cu ildə Napoleon Bonapart Suriyaya yürüşə yollandı, lakin onun Suriya yürüşü uğursuz oldu. Adət etmədikləri isti iqlim, yerli əhalinin müqaviməti, taun xəstəliyinin yayılması fransızları geri, Misirə qayıtmağa vadar etdi. Ordu Misirə gəldikdən sonra Napoleon baş komandan vəzifəsini başqasına təhvil verib özü Fransaya döndü.

İri burjuaziyanın diktaturası. Konsulluq. Direktoriyanın hakimiyyəti dövründə Fransanın daxili vəziyyəti qeyri-sabit idi. Ölkədə iqtisadi tənəzzülün qarşısını almaq mümkün deyildi.

İri burjuaziya Direktoriya hökumətini ölkədə qayda-qanun yarada bilməməkdə günahlandırırırdı. Xüsusən demokratik qrupların

güclənməsi iri burjuaziyanı qorxudurdu. İri burjuaziya demokratik qüvvələrdən qorunmaq üçün daha möhkəm hökumət yaratmağa çalışırı. Çevriliş tərəfdarları üçün Napoleon Bonapart ən layiqli namizəd idi. Müdaxiləçilərin ölkədən qovulmasındakı xidmətləri, İtaliya və Misir səfərləri onun şöhrətini artırılmışdı.

18 Brümer* çevrilişi. 1799-cu il noyabrın 9-da Napoleon Bonapart qoşunu ilə Qanunverici Korpusa daxil oldu və onun təzyiqi altında hakimiyyətin üç konsula verilməsi haqqında qərar qəbul edildi. Direktoriya buraxıldı. Ölkədə iri burjuaziyanın hərbi diktatürası quruldu. Hakimiyyət üç konsulun əlinə keçdi. Əslində, hakimiyyət Napoleon Bonapartın əlində idi.

İlk dəfə hansı ölkədə konsulluq təsisati olub? Araşdırın.

1799-cu ildə ümumxalq səsverməsi yolu ilə Fransanın yeni Konstitusiyası qəbul edildi. Konstitusiyaya görə Fransa yenə də



General Bonapartın 18 Brümer çevrilişi

***Brümer** — fransızca «duman» deməkdir. Həmin dövrdə istifadə edilən təqvimdə 2-ci ayın adıdır.

respublika quruluşuna malik olurdu. Napoleon Bonapart həm də silahlı qüvvələrin ali baş komandanı idi. O, 1801-ci ildə Roma papası VII Piylə saziş bağladı. Saziş xristian dininin katolik məzhəbini fransızların əksəriyyətinin məzhəbi hesab edirdi. Beləliklə, katolik kilsəsi Napoleonun idarə üsulunu möhkəmləndirən vasitəçiyə çevrildi.

Naya görə katolik kilsəsi Napoleon idarə üsulunun möhkəmlənməsi üçün vasitə hesab olunur?


Napoleon Bonapart özünü ömürlük konsul elan etməklə monarxiya sisteminə doğru geriyə addım atmışdı.

Napoleon Bonapart nəinki öz ölkəsinin tarixində, həmçinin Avropa tarixində dərin iz qoymuş görkəmli sərkərdə və dövlət xadimi olmuşdur.



1. Yakobinçilərin inqilabi-demokratik diktaturasının devrilməsinin səbəblərini aydınlaşdırın.
2. Direktoriyanın əsas mahiyyətini izah edin.
3. Napoleon Bonapartın papa ilə saziş imzalamaqdə məqsədi nə idi?
4. Napoleon Bonapartın daha çox hansı şəxsi keyfiyyətlərini dəyərləndirirsiniz?
5. 18 Brümer çevrilişindən sonra Fransada yaradılmış hakimiyyət forması qədim tarixdə hansı ölkədə olan hakimiyyət formasına bənzəyir?

XRONOLOGİYA



24. RUSİYA YENİ DÖVRÜN ASTANASINDA

XVII əsrin əvvəllərində Rusiyada *natural təsərrüfat* hələ də öz hökmranlığını qoruyub saxlamışdı. Hər bir mülkədar təsərrüfatı ağa və kəndli təsərrüfatına bölünmüdü. Kəndlilər ağanın torpağına təhkim olunmuşdular, feodaldan şəxsən asılı idilər, onun yanından çıxıb gedə bilməzdilər. Kənd təsərrüfatı bəsit əkinçilik texnikasına əsaslanırdı, onun təkmilləşdirilməsi prosesi çox ləng gedirdi. XVII əsrin ikinci yarısında Rusiyada canlanma hiss olundu. Mütləqiyət rejimi yarandı.

I Pyotrun hakimiyyətə gəlməsi ilə Rusiyada həyat necə dəyişdi?



Prikaz sistemi, Bağçasaray sülhü, I Pyotr, Nişstadt sülhü

Siyasi vəziyyət. XVII əsr Rusiyasının sosial-iqtisadi həyatında baş verən irəliləyişlər siyasi quruluşdakı dəyişikliklərlə yanaşı gedirdi. Çarın təkbaşına hakimiyyəti Rusiyada **mütləqiyət rejiminin*** yaradığını göstəriridi. Bu dövrdə Rusyanın hökmdar taxtına Aleksey Romanov (1645–1676) çıxdı.

Aleksey Romanovun yaxından iştirakı ilə tərtib edilən 1649-cu il **Məclis Qanunnaməsi** çarın mütləq hakimiyyətini möhkəmləndirdi. Kəndlilərin təhkimçilik asılılığının rəsmiləşdirilməsini başa çatdırıldı. Zadəganların malikanələrinə mülk hüququ verilməsini təsdiq etdi. Ölkədə idarəetmə orqanı – **Prikaz sistemi** XVII əsrin ikinci yarısında ən yüksək inkişaf səviyyəsinə çatdı. Prikazların sayı çoxalır, səlahiyyətləri genişlənirdi, lakin prikazlar arasında münasibətlər tam aydınlaşdırılmadığı üçün dövlətin idarə edilməsinə maneçilik törədir və prikaz adamlarının özbaşınalığına şərait yaradırdı.

XVII əsrin ortalarında Rusiyada mütləqiyətin yaradığını nə ilə izah edə bilərsiniz?

* **Mütləqiyət rejimi** – hakimiyyətin bir nəfərin (hökmdarın) əlində cəmləşdiyi idarəçilik üsulu



Pavlov yaylıq manufakturasının istehsalı


Həmin dövrdə Rusiya inzibati cəhət-dən qəzalara bölünmüşdü. Ordunun təşkilində dəyişiklik edilmişdi və yeni alaylar yaradılmışdı. Xəzər dənizində donanma təşkilinə başlanılmışdı.

XVII əsrдə Rusiyada pərakəndə şəkil-də olsa da, manufakturlar yaranmaq-da davam edirdi. Odlu və soyuq silah-lar istehsal etmək üçün xüsusi manufak-tura — **Moskva Silah palatası** yaradılmışdı. Sənaye malları təkcə şəhərlərdə deyil, kənd yerlərində də hazırlanırdı.

Manufaktura istehsalının və ticarət əlaqələrinin genişlənməsi şəhərlərin inkişafına təkan verdi. Şəhərlər tədricən ölkənin sə-naye-ticarət mərkəzlərinə çevrilirdilər. Moskva, Novqorod, Ya-roslavl, Qazan, Nijni Novqorod şəhərləri xüsusi olaraq fərqlə-nildilər.

XVII əsrin sonlarında Rusiyada manufakturların sayı xeyli artmışdı. Ölkədə daxili ticarət genişlənmişdi. Tacirlər ölkədə istehsal olunan çoxlu mal alır, onları başqa bölgələrdə böyük mənfəətlə satırdılar. Coxsayılı yerli ticarət məntəqələri — «bazarlar»la yanaşı, Ümumrusiya bazarının formallaşmasını təmin edən **yarmarkalar** meydana gəlirdi. Ən böyük yarmarkalar Moskva, Arxangelsk və Nijni Novqorodda fəaliyyət göstərirdi.

Ümumrusiya bazarının yaranmasını hansı amillər şərtlən-dirirdi?



XVIII əsrдə Rusiyada metallurgiya zavodu

Daxili ticarətlə yanaşı, xarici ticarət də inkişaf edirdi. Rusiya Qərbdə İngiltərə, Hollandiya, İsveç, Reç-Po-polita, Şərqdə isə Azərbay-can, Çin, Hindistan, İran və Mərkəzi Asiya ölkələri ilə qızgın ticarət edirdi. Yerli tacirlərin mənafeyini nəzərə alan çar hökuməti «Yeni ti-carət nizamnaməsi»ni qəbul

edərək Rusiya bazarlarında pərakəndə mal satmağı xarici tacirlərə qadağan etdi. Onlar yalnız sərhəd şəhərlərində ticarət edə bilərdilər.

Neyə görə çar hökuməti ölkədə xarici tacirlərə pərakəndə mal satmağı qadağan etmişdi?

Xarici siyaset. XVII əsrin ortalarında Rusiyada mərkəzi hakimiyyətin möhkəm-ləndirilməsi dövlətin fəal xarici siyaset yeritməsinə imkan yaratdı. Bu dövrdə Rusiyanın xarici siyasetində üç məsələ mü-hüm yer tuturdu:


- Ukrayna və Belorusiya torpaqlarının işgal edilməsi;
- Baltik dənizinə çıxış əldə edilməsi;
- Qara dənizə çıxışın təmin edilməsi.

1667-ci ildə Kiyev daxil olmaqla Solsahil Ukraynası Rusiyaya birləşdirildi. Həmin dövrdə Rusiyanın Ukraynaya tamamilə yiye-lənmək cəhdləri Osmanlı dövləti ilə müharibəyə səbəb oldu. 1681-ci ildə tərəflər arasında 20 illiyə **Bağçasaray sülhü** imza-landı.

I Pyotrun hakimiyyətə gəlməsi və islahatları. Rusiyanın ye-ni çarı I Pyotr (1682–1725) azyaşlı olduğuna görə idarə işlərini bacısı Sofiya öz əlinə aldı, lakin bir müddət sonra I Pyotr bacı-sını hakimiyyətdən uzaqlaşdırmağa nail oldu.



I Pyotr



Rusiya ordusunun əsgərləri XVIII əsrda

XVII əsrin sonunda gərgin beynəlxalq vəziyyət, eləcə də Rusiyanın gələcək inkişafı bütün sahələrdə islahatların həyata keçirilməsini zəruri edirdi.

Baltik dənizinə çıxməq uğrunda 1700-cü ildə İsvəçlə müharibənin başlanması I Pyotru müəyyən islahatlar həyata keçirməyə vadadı. Peterburq şəhərinin əsası qoyuldu. Müharibə yaxşı təlim görmüş əsgər və zabit tələb edirdi. Buna görə də hərbi islahat keçirildi. Ordu yenidən təşkil olundu. Yeni qaydalara görə, hər 20 kəndli həyətindən bir **rekrut** (əsgər) toplanırıldı. Hərbi islahat nəticəsində daimi ordu və donanma yaradıldı.

Dövlət idarəciliğin sistemini möhkəmləndirmək məqsədilə Senat yaradıldı. Senat I Pyotrun ölkədə olmadığı müddətdə icra orqanı kimi nəzərdə tutulmuşdu. Bir müddət sonra o, ali icra orqanına çevrildi və məhkəmə funksiyasını da həyata keçirməyə başladı.

I Pyotr kilsə işlərini dövlət idarəsi olan Sinoda həvalə etdi. Kilsə dövlətə tabe edildi. İnzibati islahat nəticəsində ölkə səkkiz quberniyaya bölündü.

I Pyotrun islahatları nəticəsində Rusiyada ilk teatr, qəzet, dövlət kitabxanası, təbiətşünaslıq muzeyi, Elmlər Akademiyası, təqvim yaradıldı və əlifbada dəyişiklik edildi. I Pyotrun islahatları ölkənin yenidən qurulmasına və Avropa ölkələrindən geridə qalmasının aradan götürülməsinə ciddi təsir göstərdi.

Şimal müharibəsi. I Pyotr gələcəkdə Osmanlı dövləti ilə müharibəni davam etdirmək üçün müttəfiqlər axtarırdı. Bu məqsədlə



Poltava döyüşü (1709-cu il)

1697–1698-ci illərdə Qərbi Avropaya «Böyük elçilik» göndərildi, lakin Osmanlı dövlətinə qarşı yox, *Reç-Pospolita**^{*}, Saksoniya və Danimarka ilə İsveçə qarşı koalisiya yaratmaq mümkün oldu. Bu koalisiya «Şimal ittifaqı» adını aldı.

Şimal ittifaqı ilə İsveç arasında 1700-cü ildə başlanan müharibə 21 il (1700–1721) davam etdi. Müharibənin gedişində ilk döyüş I Pyotr üçün uğursuz oldu, lakin Lesnaya və Poltava döyüşlərində qazanılan qələbə müharibənin gedişində rusların xeyrinə döñüş yaratdı. Rus donanmasının dəniz döyüşlərində qazandığı qələbələr İsveç kralı XII Karl sülh müqaviləsi bağlamağa vadar etdi.


1721-ci ilin avqustunda imzalanmış *Niştadt sülhünə* görə Rusiya Baltik dənizinə çıxış əldə etdi, dənizsahili ərazilərə yiyələndi. Bu hadisədən sonra I Pyotr imperator titulunu qəbul edib Rusyanın ilk imperatoru oldu.

I Pyotrun islahatlarının Rusiya üçün ən mühüm nəticələri nədən ibarət idi?



1. 1649-cu il «Məclis Qanunnaməsi»nin mahiyyəti nədən ibarət idi?
2. XVII əsrin ikinci yarısında Rusyanın idarə sistemində nə kimi dəyişiklik baş vermişdi?
3. XVII əsrin ikinci yarısında Rusyanın xarici siyasetində hansı məsələlər yer tuturdu? Onlardan yerinə yetirilənləri müəyyən edin.
4. I Pyotrun islahatları ilə Şah I Abbasın islahatlarını müqayisə edin.
5. Mütləqiyət rejiminin xüsusiyyətlərini söyləyin.

XRONOLOGİYA



* *Reç-Pospolita* – Polşa Krallığı və Böyük Litva Knyazlığının XVI əsrədə yaratdığı krallıq

25. İSTİ DƏNİZLƏRƏ ÇIXMAQ UĞRUNDA MÜBARİZƏ

XVIII əsrin ikinci yarısında Rusyanın manufaktura sənayesinin sürətli inkişaf etməsi onun xammala və satış bazarına ehtiyacını artırıldı. Rusiya imperiyası hələ I Pyotr dövründən başlayaraq Azov dənizi, Qara dəniz və Xəzər dənizi ətrafi torpaqları ələ keçirib rus manufakturasının xammal bazarına çevirməyə çalışırdı. Məhz bu səbəbdən XVIII əsrin ikinci yarısında I Pyotrun planlarını davam etdirən Rusiya diplomatiyasının xarici siyasetində isti dənizlər uğrunda mübarizə əsas aparıcı xətt olaraq qalırdı.

Rusiya isti dənizlərə çıxmaq uğrunda hansı ölkələrlə müharibə apardı?



II Yekaterina, Kiçik Qaynarca sülhü, «Tavrida», Yassi sülh müqaviləsi

II Yekaterinanın hakimiyyətə gəlməsi. Saray çevrilişi nəticəsində Rusiya taxt-tacına II Yekaterina (1762–1796) gəldi. Onun hakimiyyəti dövründə Rusiya imperiyasının sərhədləri qərbə və cənuba doğru daha da genişləndi. I Pyotrdan sonra dəyişməyən dövlət idarəciliyində islahatlar aparıldı. II Yekaterina I Pyotrun Qara dənizə çıxışının təmin edilməsi siyasetini davam etdirdi.



II Yekaterina

Rusyanın beynəlxalq ticarət əhəmiyyəti olan Dnepr və Volqa çayları müvafiq olaraq Qara dənizə və Xəzər dənizinə axırdı. Bu dənizlər həmin çayların beynəlxalq ticarətdə bir növ davamı idi. Bütün rus tacirləri Qara dəniz və Xəzər dənizi vasitəsilə bir çox ölkələrlə ticarət apara bilərdilər. Lakin XVIII əsrin ikinci yarısında Buq, Dnepr və Don çaylarının məssəbləri istisna olmaqla, Qara dənizin bütün şimal sahilləri Osmanlı dövləti və onun vassalı olan Krim xanlığının nəzarəti altında idi. Qara dəniz höv-



Kaqul çayı sahilində döyüş

zəsində hakimiyyət, demək olar ki, tamamilə Osmanlı dövlətinin əlində idi. Qara dənizi özünün «daxili dənizinə» çevirən Osmanlı hökuməti burada başqa dövlətin bayrağı altında gəmilərin üzməsinə yol vermirdi.

Rusiya və Osmanlı dövlətləri arasında 1768-ci ildə növbəti müharibə başladı. Rus qoşunları Larqa və Kaqul çayları yaxınlığındakı döyüşlərdə qələbə qazanaraq Dunayın sağ sahilinə keçdi. Bessarabiya, Valaxiya və Moldova ruslar tərəfindən tutuldu.

Bu müharibədə ruslar hansı dəniz döyüşündə Osmanlılara qalib gəlmışdır?

Avropa dövlətləri Rusyanın Balkanlarda güclənməsini istəmirdi. Buna görə də Avropa dövlətlərinin təzyiqləri Rusyanı danışılara başlamağa məcbur etdi. 1774-cü ildə Bolqarıstanın **Kiçik Qaynarca** kəndində Osmanlı dövləti ilə Rusiya arasında sülh bağlandı.

Kiçik Qaynarca sülhünün şərtlərinə nələr daxil idi?

1783-cü ildə Krım xanlığının «Tavrida» adı ilə Rusiya hökumətinə ilhaq edilməsi Osmanlı dövləti ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. 1787-ci ildə Osmanlıların Kinburn qalasına

hücumu ilə başlayan mührəbə Osmanlı dövləti üçün uğursuz oldu. 1791-ci ildə **Yassıda** Osmanlı dövləti ilə sülh bağlandı.

Yassi sülhünün şərtləri nədən ibarət idi?

Qara dənizin bütün şimal sahillərinin Rusyanın tərkibinə keçməsi onun üçün hansı imkanları yaratdı?

Rusyanın Xəzərsahili vilayətlərdə möhkəmlənmək təşəbbüsü. XVIII əsrin ikinci yarısında Cənubi Qafqaz hələ də Rusiya-nın maraq dairəsində qalmaqda idi. Volqa-Xəzər ticarət yolu çoxdan idi ki, Rusiya üçün böyük əhəmiyyət kəsb edirdi. Cənubi Qafqazda möhkəmlənmək siyasi cəhətdən də Rusiya üçün əlverişli idi.

Rusyanın Cənubi Qafqazda möhkəmlənməsi hansı dövlətə qarşı mübarizədə ona üstünlük yaradırdı?

Krımın Rusiya tərəfindən işğal olunması və Kartli-Kaxeti çarlığının **Georgiyevsk traktatı** əsasında Rusyanın himayəsinə keçməsi onun Azərbaycana siyasi təsirini gücləndirdi və dənizlər uğrunda mübarizəsini asanlaşdırıldı.

Müxtəlif kənd təsərrüfatı məhsulları ilə zəngin olan Azərbaycan inkişaf etməkdə olan Rusiya manufakturna sənayesi üçün ən əlverişli xammal mənbəyi və satış bazarı ola bilərdi. Azərbaycan eyni zamanda öz coğrafi mövqeyinə görə Rusyanın Şərqi ölkələri ilə yaratmaq istədiyi iqtisadi əlaqələr üçün əsas hərbi-strateji



Georgievsk traktatı (1783-cü il)

məkan idi. Məhz buna görə də Rusyanın Xəzər dənizində fəaliyyətinin artması həm ticarət məsələləri baxımından, həm də hərbi-strateji nöqtəyi-nəzərdən böyük əhəmiyyət kəsb edirdi.

Rusyanın Azərbaycanın Xəzərsahili ərazilərində işğalçılıq məqsədini həyata keçirməsinə Osmanlı imperiyası ciddi maneçilik törədirdi. Qərbi Avropa dövlətlərinin, xüsusilə İngiltərənin dəstəklədiyi Osmanlı dövləti özünün daxili çətinliklərinə baxmayaraq, Rusyanın bu regionda möhkəmlənməsinə yol verməməyə çalışırdı.

Ağa Məhəmməd xan Qacarın Şərqi Gürcüstana yürüşü ərəfəsində (1795) gürcü çarı II İrakli kömək üçün Rusiya dövlətinə müraciət etdi, lakin Rusiya Kartli-Kaxeti çarlığına kömək etmədi. Rusiya hakim dairələri Ağa Məhəmməd xan Qacarın Tiflisi işğal etməsinə bir növ «göz yumdu» ki, Cənubi Qafqaza ordu yeritmək üçün bəhanə qazansın. Rusiya imperatoru yaranmış siyasi vəziyyətdə Gürcüstanı qurban verməklə Cənubi Qafqaza daxil olmaq və Xəzər dənizinin qərb sahillərini ələ keçirmək isteyirdi.




General Zubov Qizilyardıda düşərgəsində

II Yekaterina qəti olaraq Azərbaycanı işğal etmək üçün güclü hərbi yürüş təşkil olunmasına sərəncam verdi. 1796-cı ilin yazında rus ordusu Cənubi Qafqaza yürüşə başladı. Bu yürüşdə rus qoşunlarına general Valerian Zubov başçılıq edirdi. 1796-cı il noyabrın 6-da II Yekaterinanın qəflətən ölümü və Rusyanın Qərbi Avropa ölkələri ilə münasibətlərinin mürəkkəbləşməsi rus qoşunlarının Cənubi Qafqazdan geri çağırılmasına səbəb oldu. Beləliklə, XVIII əsrin ikinci yarısında Rusiya imperiyasının isti dənizlər uğrunda mübarizəsi yarımcıq qaldı.



1. XVIII əsrin ikinci yarısında Rusiya hansı əraziləri ələ keçirməyi planlaşdırırdı?
2. Krim xanlığından başqa Rusiya imperiyası ərazisində daha hansı xanlıqlar mövcud idi? Bu barədə məlumat hazırlayın.
3. Araşdırın: hal-hazırda Krim hansı dövlətin ərazisi olunur? Əhalisinin neçə faizi turkdür?
4. Rusyanın Azərbaycanın Xəzərsahili vilayətlərini ələ keçirməyə xüsusi əhəmiyyət verməsi nə ilə bağlı idi?
5. XVIII əsrin sonlarında Rusyanın Cənubi Qafqazda möhkəmlənməsi nəyə görə ugursuz oldu?
6. Rusiya Ağa Məhəmməd xan Qacarın Tiflisi ələ keçirməsinə nə üçün göz yumdu?

XRONOLOGİYA



26. AVROPA VƏ AMERİKA MƏDƏNİYYƏTİ

XVIII əsrda Avropada elm və mədəniyyət daha da inkişaf etdi. Avropalıların Şimali Amerikada yaratdığı koloniyalar Avropa mədəniyyətini bura gətirməklə yanaşı, ona fərqli çalarlar verdi.

XVIII əsr mədəniyyətini hansı şəxsiyyətlər irəli apardı?



Molyer, Müqəddəs Pyotr kilsəsi, A.Radişev, Harvard Universiteti

Qərbi Avropa mədəniyyəti. Manufakturaların və ticarətin inkişafı elmin yüksəlişinə təkan verdi. İngilis alimi Isaak Nyuton ümumdünya cazibə qanununu kəşf etdi və alman alimi Leybnitslə birlikdə ali riyaziyyatın əsasını qoymayı imkan verdi.

Niderland alimi Antoni Levenhuk baxılan cismi 150–300 dəfə böyüdən linza ixtira etdi. Bu, bakteriyaları öyrənməyə imkan verdi.

XVII–XVIII əsrlərin məşhur yazıçıları Molyer və Şiller dram əsərlərində yaşadıqları dövrü təqnid edirdilər.

Yazıcılar yaşadıqları dövrü nə üçün təqnid edirdilər?

Avropa musiqisi də öz yüksəlis dövrünü yaşayırıdı. İohann Bax, Volfqanq Motsart bu dövrün görkəmli bəstəkarları idilər.

Dövrün ideyaları memarlıq əsərlərində də öz əksini tapırıdı. Romadakı Müqəddəs Pyotr kilsəsi barokko üslubunda inşa edilmiş memarlıq əsərlərinin ən yaxşı nümunəsidir.



İohann Bax



Volfqanq Motsart



Romada Müqəddəs Pyotr kilsəsi

Rusiya mədəniyyəti. Başqa ölkələrdə olduğu kimi, Rusiyada da baş verən siyasi və iqtisadi dəyişikliklər mədəniyyətin inkişafına da öz təsirini göstərirdi. Yenidən qurulan təhsil sistemində dəqiq elmlərin tədrisinə önəm verilirdi.

Rusiya təhsil sisteminin yenidən qurulması özünü nədə göstərirdi?

1715-ci ildə Peterburq Dəniz Akademiyası yaradıldı.

Dəniz akademiyasının yaradılmasının Rusiya üçün əhəmiyyəti nə idi?

Rus coğrafiyaçıları Kamçatka və Alyaska yarımadasını kəşf etdilər.

1725-ci ildə Peterburq Elmlər Akademiyası fəaliyyətə başladı. Bu, rus elminin və mədəniyyətinin o dövrdəki ən böyük nailiyəti idi.

M.V.Lomonosovun XVIII əsr Rusiya elminin inkişafında müstəsnə xidməti olmuşdur. O, üzvi və fiziki kimyanın yaradıcısı,

ilk kimya laboratoriyasının təşkilatçısı idi. 1755-ci ildə Moskva Universitetinin əsasını da o qoymuşdu.

Dövrün hadisələri tarixi əsərlərdə öz əksini tapdı.

Tanınmış ədib olan Aleksandr Radışev «Peterburqdan Moskvaya səyahət» əsərində Rusiyadakı təhkimçilik qaydalarını çox cəsarətlə tənqid edirdi.

Bu dövrün ən məşhur memarlıq abidələri sırasında Moskvadakı Lefort sarayı və Peterburqdakı Petropavlovski kilsəsi də var.

Amerika mədəniyyəti.
İspan işgalçuları hinduların ən qədim mədəniyyətini məhv etmişdilər. XVII əsrin birinci yarısında Peruda yeni şəhərlər salındı. Kusko və Limada ispan üslubunda kilsələr tikildi.

Nə üçün Peruda ispan üslubunda yeni kilsələr tikildi?

Meksikada memarlıqda barokko üslubu üstünlük təşkil edirdi. XVII əsrədə tikilmiş Milli saray və başqa abidələr bu dövrün ən yaxşı memarlıq abidələridir.

XVII əsrin əvvəllərində əsası qoyulan Harvard Universiteti XVIII əsrin başlangıcına qədər ABŞ-da yeganə ali məktəb idi.

XVIII əsrədə Şimali Amerikada elmin görkəmli



M.V.Lomonosov



Meksika. Barokko üslubunda tikilmiş kilsə

nümayəndələrindən biri kimi tanınan məşhur siyasi xadim B.Franklin həmçinin elektrik sahəsinə aid bir çox tədqiqatların müəllifi idi.


Franklinin tədqiqatları elmin hansı sahəsinə aid idi?

1751-ci ildə ABŞ-da teatr yaradıldı və həmin əsrin ikinci yarısında milli dramaturgiya formalaşdı.



1. Manufakturaların və ticarətin inkişafı ilə elmin inkişafı arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirin.
2. A.Radişşevin Qərbi Avropa yazıçıları ilə oxşar cəhətini izah edin.
3. XVII—XVIII əsrlərdə Amerika xalqlarının memarlığına və musiqisinə Avropa mədəniyyətinin böyük təsiri nə ilə bağlı idi?
4. «Ədəbiyyat, rəssamlıq, memarlıq ölkənin həmin dövrdəki tərəxini öyrənmək üçün mənbədir» mövzusunda esse yazın.
5. Müxtəlif mənbələrdən istifadə etməklə XVII—XVIII əsrlərdə Avropa və Amerikada mədəniyyət sahələrində olan əsas yeniliklərin cədvəlini tərtib edin.

XRONOLOGİYA



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı, 1951.
2. Erməni anonim xronikası (1722–1736). Bakı, 1988.
3. Əliyev Q.Ə. Qafqaz tarixi. Bakı, 2009.
4. Kruşinski Y.T. Xristian səyyahın tarixi. Farscadan tərcümə edəni Ş.Fərzəliyev. Bakı, 1993.
5. Quddisi M. Nadir şah. Bakı, 1999.
6. Qüdrətov D. Türk xalqlarının tarixi. Bakı, 2000.
7. Mahmudov Y.M., Mustafazadə T.T. Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə. Bakı, 2019.
8. Mahmudov Y.M., Şükürov K.K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639–1828). I c. Bakı, 2009.
9. Mustafazadə T.T. Ümumi tarix. I kitab. Bakı, 2009.
10. Nadir şah Əfşar: diplomatik yazılmalar. Tərcümə R.Şeyxzamanlı. Elmi redaktor və ön sözün müəllifi akademik R.Mehdiyev. Bakı, 2015.
11. Nəcəfli G. XVIII əsrдə çar Rusiyasının Azərbaycanda erməni dövləti yaratmaq cəhdləri. Bakı, 2007.
12. Nəcəfli T.H. Səfəvi–Osmanlı münasibətləri. Bakı, 2014.
13. Özdək Rəfiq. Türkün qızıl kitabı. II hissə. Bakı, 1992.
14. Süleymanov M.Ə. Nadir şah. Bakı, 2010.

Rus dilində

15. Армянская анонимная хроника 1722–1736 гг. Баку, 1988.
16. История средних веков. Под. ред. Карпова С.П. Т. 2. М., 2007.
17. История США. В 4-х томах. Т.1. М., 1983.
18. Новая история стран Европы и Америки. Пед. ред. Юровской и Кри- вотуза И.М. Т. 1. М., 1998.
19. Лысков В.П. Персидский поход Петра I 1722–1723 гг. М., 1951.
20. Кишмишев С.О. Походы Надир шаха в Герат, Кандахар, Индию и со- бытия в Персии после его смерти. Тифлис, 1889.

Internet resursları

21. <http://www.azerbaycantarixi.az>.
22. www.history.az.
23. www.history.ru.
24. <http://www.istoriya.az>.
25. <http://www.tarixinstitutu.az>.
26. <http://www.tarikh.az>.
27. <http://www.britishmuseum.org>.

BURAXILIŞ MƏLUMATI

ÜMUMİ TARİX 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Ümumi tarix fənni üzrə DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

*Yaqub Mikayıl oğlu Mahmudlu
Tofiq Hümbət oğlu Nəcəfli
Leyla Əhliman qızı Hüseynova
Güntəkin Cəmil qızı Nəcəfli
Babək Ələkbər oğlu Xubyarov
Sabir Əbdül Əziz oğlu Ağayev
Amənə Eldar qızı Kərbalayeva*

Redaktor

Gülər Ələkbərqızı

Bədii və texniki redaktor

Abdulla Ələkbərov

Dizaynerlər

Səbinə Məmmədova,

Korrektor

Təhmasib Mehdiyev

Mətanət Kərimova

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2019-088)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 7,32. Fiziki çap vərəqi 8,0. Formatı 70x100 1/16.

Kəsimdən sonra ölçüsü: 165x240. Səhifə sayı 128.

Şriftin adı və ölçüsü: məktəb qarnituru 11-12 pt. Ofset kağızı. Ofset çapı.

Sifariş 32. Tiraj 19002. Pulsuz. Bakı–2020.

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 24.07.2019

Nəşriyyat:

“Aspoliqraf LTD” MMC

(Bakı, AZ 1052, F.Xoyski küç., 151)

Çap məhsulunu istehsal edən:

“Təhsil Nəşriyyat-Poliqrafiya”

(Bakı, AZ 1052, F.Xoyski küç., 149)

PULSUZ



Əziz məktəbli!

Bu dərslik sənə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sənə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, sən də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsan ki, növbəti dərs ilində digər məktəbli yoldaşın ondan sənin kimi rahat istifadə edə bilsin.

Sənə təhsildə uğurlar arzulayırıq!

